

2602y(q-ixtisas)_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 2602yQ Mühasibat uçotu (qeyri-ixtisas)

1 Müəssisədə istehsalat sexinin işçilərinə əmək haqqının hesablanmasıdır. Mühasibat yazılışını tərtib edin.

- Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”
- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 701 “Satışın maya dəyəri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

2 İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvələrindən aşağıdakı istehsalatlarda istifadə olunur:

- Düzgün cavab yoxdur
- Kütləvi
- Seriyalı
- Fərdi
- Kütləvi və seriyalı

3 Müəssisədə işçilərin əmək haqqından zay məhsula görə itki məbləği tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 205 “Mallar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 204 “Hazır məhsul”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”

4 İşçiye müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği aşağıdakı paramterlərdən asılıdır:

- Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
- Həmkarlar təşkilatına üzvlükdən
- İş stajından və orta əmək haqqından
- İş stajından
- Orta əmək haqqından

5 Müəssisədə əmək haqqından verilmiş borc məbləği tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəhesab məbləğlər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

6 Müəssisədə əvvəl verilmiş avans məbləği əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəhesab məbləğlər”

7 Müəssisədə işçilərə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanmışdır. Mühəsibat yazılışını aparın.

- Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 522 “Sosial siğorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 611 “Sair əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

8 Hasilatın uçotu və işəmuzd işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən aşağıdakı istehsalatlarda istifadə olunur:

- Düzgün cavab yoxdur
- Kütləvi
- Seriyalı
- Fərdi
- Kütləvi və seriyalı

9 İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanmışdır. Mühəsibat yazılışını aparın.

- Dt 201 “Material ehtiyatları”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

10 Bankdakı hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqı köçürülmüşdür. Mühəsibat yazılışını aparın.

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

11 Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqı ödənilmişdir. Mühəsibat yazılışını aparın.

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 221 “Kassa”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

12 Sosial siğorta və təminat üzrə (3%) məcburi ödənişlər işçinin əmək haqqından tutulmuşdur. Mühəsibat yazılışını aparın.

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 522 “Sosial siğorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial siğorta və təminat üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”

13 əmək haqqından gəlir vergisi tutulmuşdur Mühəsibat yazılışını aparın.

- Dt 901 “Cari mənfəət vergisi üzrə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”

- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”

14 Əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hesab olunur:

- İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- Şəxsi hesab
- Hesablaşma-ödəniş cədvəli
- İşçinin işə qəbulu haqqında əmr (sərəncam)
- İş vaxtından istifadənin uçotu tabeli

15 Müəssisədə işçiyyə verilmiş təhtəl hesab məbləği əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhesab məbləğlər”

16 Müəssisədə inventarizasiya zamanı əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulmadır. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 761 “Fövqəladə xərclər”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”

17 Müəssisədə inzibati-idarə heyətinə əmək haqqının hesablaşdırılacağı 533 əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar hesabının krediti bu hesabın debeti ilə müxabirələşir:

- 202 “İstehsalat ehtiyatları”
- 711 “Kommersiya xərcləri”
- 761 “Fövqəladə xərclər”
- 721 “İnzibati xərclər”
- 751 “Maliyyə xərcləri”

18 Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfi məzənnə fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir.

- Dt 343 “Keçmiş illər üzrə bülüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

19 Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmalar aparılır. Əməliyyata mühasibat yazılışı verin.

- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat” - Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- Dt 343 “Keçmiş illər üzrə bülüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

20 Müəssisə tərəfindən başq bir müəssisəyə materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib. Bu əməliyyata mühasibat yazılışı verin.

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Düzgün cavab yoxdur.
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"

21 Müəssisədə torpaq, tikili və avadanlıqların satışından zərər aşağıdakı mühasbat yazılışı ilə əks etdirilir:

- Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"

22 Təxirə salınmış vergi öhdəlikləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- Bütün cavablar düzdür.
- D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 422 «Digər təxirə salınmış vergi öhdəlikləri»
- D-t 902 «Təxirə salınmış mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- D-t 731 «Sair əməliyyat xərcləri», K-t 421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

23 Təxirə salınmış vergi aktivləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- Bütün cavablar düzdür
- D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

24 Mənfəət vergisinin vergiqoyma obyektlərinə aid edilir:

- Mühasibat mənfəəti
- Vergiyə cəlb olunma mənfəət
- Güzəştəri nəzərə almaqla mənfəət
- Bölgüşdürülməmiş mənfəət
- Xalis mənfəət

25 Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə əDV hesablaşdırılqdə aşağıdakı mühasibat uçotu yazılışı verilir:

- D-t 343 «Keçmiş illər üzrə bölgüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölgüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»

26 Müəssisənin əmlakına vergi hesablaşdırılqdə aşağıdakı mühasibat uçotu yazılışı verilir?

- D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»

27 Büdcəyə köçürmələr aşağıdakı ilkin sənədlər vasitəsilə həyata keçirilir:

- Çek və akkreditivlərlə
- Ödəmə tapşırığı ilə
- Hesab-faktura
- Çeklərlə
- Akkreditivlərlə

28 Vergilər və yiğim üzrə büdcə ilə hesablaşmalar aşağıdakı əməliyyatlara aiddir:

- Qeyri-əmtəə xarakterli
- Əmtəə xarakterli
- Qarışq xarakterli
- Bütün cavablar düzdür
- Maliyyə xarakterli

29 Təxirə salınmış vergi öhdəlikləri nə vaxt yaranır?

- Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
- Vergi xərcləri təxirə salınmış vergi öhdəliyinin məbləğindən üstün olduqda
- Düzgün cavab yoxdur
- Bütün cavablar düzdür
- Vergi xərcləri ödəniləcək vergi məbləğindən yuxarı olduqda

30 Təxirə salınmış vergi öhdəliyi nə deməkdir?

- Digər təşkilatdan əvəzsiz qaydada əmlakin alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir
- Bütün cavablar düzdür
- Düzgün cavab yoxdur
- Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir

31 Hesabat dövründə ödəniləsi cari vergi nə deməkdir?

- Düzgün cavab yoxdur
- Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği
- Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği
- Vergiyə cəlb olunma üzrə müvəqəeti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği
- Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləğidir;

32 Vergiyə cəlb olunma mənfəət nə deməkdir?

- Bölüşdürüldükdən sonra cari xalis mənfəət
- Düzgün cavab yoxdur
- Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir
- Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət
- Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındakı fərq

33 D-t 601 Satış K-t 521 Vergi öhdəlikləri yazılışı nəyi əks etdirir?

- ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni
- ƏDV-nin büdcəyə ödənilməsini
- Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni
- satılmış məhsullara görə hesablanmış ƏDV-ni
- material qymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni

34 Material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş əDV-nin məbləği silindikdə hansı müxabirləşmə verilir?

- D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»

35 Torpaq vergisinin hesablanması hansı hesabın debetində eks etdirilir?

- 801 «Ümumi mənfəət»
- 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- 202 «İstehsalat xərcləri»
- 601 «Satış»

36 əDV üzrə bütçəyə olan borc aşağıdakı hesabın kreditində eks etdirilir:

- 241 «Əvəzləşdirilən əDV»
- 611 «Sair əməliyyat gəlirləri»
- 601 «Satış»
- 631 «Maliyyə gəlirləri»
- 521 «Vergi öhdəlikləri»

37 Əlavə dəyər vergisini ödəyənlər aşağıdakılardır:

- İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr, qeyri-kommersiya müəssisələri və təşkilatlar, dövlət müəssisə və təşkilatları
- İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr
- Qeyri-kommersiya müəssisələri və təşkilatlar
- Xarici hüquqi şəxslər
- Dövlət müəssisə və təşkilatları

38 İstehsalat xərclərinin tərkibinə hansı vergilər daxil edilir?

- Əlavə dəyər vergisi
- Əmlak vergisi
- Yol vergisi
- Fiziki şəxslərdən gəlir vergisi
- Aksizlər

39 Müəssisədə təxirə salınmış vergi öhdəlikləri nə vaxt yaranır?

- Vergi xərcləri təxirə salınmış vergi öhdəliyinin məbləğindən üstün olduqda
- Düzgün cavab yoxdur
- Vergi xərcləri ödəniləcək vergi məbləğindən yuxarı olduqda
- Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
- Bütün cavablar düzdür

40 Mühəsibat uçotunda təxirə salınmış vergi öhdəliyi anlayışının mahiyətini açıqlayın

- Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində bütçəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- Bütün cavablar düzdür
- Düzgün cavab yoxdur
- Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir
- Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir

41 Hesabat dövründə ödəniləsi cari vergi dedikdə nə başa düşülür?

- Vergiyə cəlb olunma üzrə müvəqqəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği
- Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği
- Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği
- Düzgün cavab yoxdur
- Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;

42 Müəssisədə torpaq vergisinin hesablanması hansı hesabın debetində uçota alınır?

- 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- 801 «Ümumi mənfəət»
- 601 «Satış»
- 202 «İstehsalat xərcləri»

43 Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə əDV hesablanmışdır. Bu əməliyyatlara mühasibat uçotu yazılışı verin:

- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»

44 Müəssisənin əmlakına vergi hesablaşdırıldıqda hansı mühasibat uçotu yazılışı verilir?

- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»

45 Müəssisədə təxirə salınmış vergi aktivləri mühasibat uçotunda hansı yazılışla əks etdirilir?

- D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- Bütün cavablar düzdür

46 Vergiyə cəlb olunan mənfəət anlayışının mahiyyətini açıqlayın

- Bölgündürdükdən sonra cari xalis mənfəət
- Bölgündürüməsdən əvvəl cari dövrdə ümumi mənfəət
- Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir
- Düzgün cavab yoxdur
- Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındaki fərq

47 Müəssisədə material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş əDV-nin məbləği əvəzləşdirildikdə aşağıdakı mühasibat yazılışı verilir?

- D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»

48 Mühasibat uçotunda D-t 601 Satış K-t 521 Vergi öhdəlikləri mühasibat yazılışı nəyi əks etdirir?

- Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni
- ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni
- material qymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni
- satılmış məhsullara görə hesablanmış ƏDV-ni
- ƏDV-nin büdcəyə ödənilməsini

49 Müəssisənin əDV üzrə büdcəyə olan borcu aşağıdakı hesabın kreditində əks etdirilir:

- 631 «Maliyyə gəlirləri»
- 601 «Satış»
- 521 «Vergi öhdəlikləri»
- 241 «Əvəzləşdirilən ƏDV»
- 611 «Sair əməliyyat gəlirləri»

50 Müəssisədə təxirə salınmış vergi öhdəlikləri mühasibat uçotunda hansı yazılışla əks etdirilir?

- D-t 902 «Təxirə salınmış mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- D-t 731 «Sair əməliyyat xərcləri», K-t 421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 422 «Digər təxirə salınmış vergi öhdəlikləri»
- Bütün cavablar düzəndür.
- D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

51 Təxirə salınmış vergi aktivləri yaranır:

- Düzgün cavab yoxdur
- Vergi xərcləri təxirə salınmış vergi öhdəliyini üstələyən məbləğ olduqda
- Vergi xərcləri ödənilcək vergi məbləğinə bərabər olduqda
- Təxirə salınmış vergi öhdəliyinin məbləği vergi xərclərinin məbləğini üstələdikdə
- Ödəniləsi olan vergi məbləği vergi xərclərinin məbləğini üstələdikdə

52 Təxirə salınmış vergi aktivləri:

- Amortizasiya olunan əmlakın satışından olan zərər məbləğində təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- Növbəti hesabat dövründə büdcəyə ödənilməli olan verginin həcmini artırıran təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- Bütün cavablar düzəndür
- Aşağıdakılardan ilə əlaqədar gələcək dövrlərdə əvəzlənən mənfəət vergisi məbləği: çıxılan müvəqqəti fərqlərlə; istifadə edilməmiş vergi zərərlərinin gələcək dövrə keçirilməsi; istifadə olunmamış vergi kreditlərinin gələcək dövrə keçirilməsi ilə
- Gələcək dövrdə büdcəyə ödənilməli mənfəət vergisinin həcmində təsir etməyən təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

53 Verilən xammaldan aksizli məhsul istehsal edən və satan müəssisələr üçün vergi bazası aşağıdakılardan hansıdır?

- Aksiz daxil edilməklə məhsulların tam faktiki maya dəyəri
- Aksizlər və ƏDV daxil edilmədən verilmiş xammalın emalı üzrə dəyər
- Öz istehsalı olan anoloji məhsulların aksiz və ƏDV daxil olmamaqla minimal buraxılış qiyməti
- Aksizlər daxil edilməklə verilmiş xammalın emalı üzrə dəyər
- Bütün cavablar düzəndür

54 Advalor (aksiz) dərəcələri müəyyən edilmiş aksizli məhsulunun istehsalı və satışı ilə məşğul olan müəssisələr üçün vergitutma bazası hesab olunur:

- ƏDV və aksiz daxil olmamaqla məhsulları tam faktiki maya dəyəri
- Aksiz daxil olmala məhsulun faktiki maya dəyəri
- Düzgün cavab yoxdur

- ƏDV və aksiz daxil olmaqla buraxılış qiyməti
- ƏDV və aksiz daxil olmamaqla buraxılış qiyməti

55 Qeyri-maddi aktivlərin əvəzsiz olaraq verilməsi üzrə əDV-nin məbləği hansı hesabın debetində əks etdirilir?

- Bütün cavablar düzdür
- 601 «Satış»
- 611 «Sair əməliyyat gəlirləri»
- 631 «Maliyyə gəlirləri»
- 731 «Sair əməliyyat xərcləri»

56 əDV-dən aşağıdakı obyektlər azad edilir:

- Bütün cavablar düzdür.
- Özəlləşdirmək üçün dövlət müəssisələrindən alınmış əmlakın dəyəri
- Maliyyə xarakteri daşıyan xidmətlər
- Nizamnamə kapitalına pay şəklində qoyulmuş əmlak
- Sərnişinlərin daşınması üçün metropolitenin göstərdiyi xidmətlər

57 əDV-nin obyektləri kimi aşağıdakılardan çıxış edir:

- Yerli hakimiyyət orqanlarına və dövlət hakimiyyət orqanlarına aid olan müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər
- Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar
- Təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar)
- Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar
- Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar, təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar); Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar.

58 311 Emissiya gəliri hesabı hansı müəssisələrdə istifadə olunur?

- Bütün cavablar düzdür
- Kooperativ müəssisələrdə
- Məhdud məsuliyyətli cəmiyyətlərdə
- Səhmdar cəmiyyətlərdə
- Dostluq cəmiyyətlərində

59 MHBS tərəfindən kommersiya müəssisələri üçün müəyyən olunmuş mühasibat uçotunun aparılması və maliyyə hesabatının tərtib olunması qaydaları aid edilir:

- Kimmersiya müəssisə və təşkilatlarına
- Büdcə təşkilatlarına
- İctimai əhəmiyyətli qurumlara
- İctimai fondlara
- Kimmersiya müəssisələri və ictimai əhəmiyyətli qurumlara

60 Səhmdar cəmiyyətin ləğvi dedikdə nə nəzərdə tutulur?

- Müflislik faktının təsdiq edilməsi
- Hüquqların başqa hüquqi şəxslərə verilmədən fəaliyyətin dayandırılması
- Düzgün cavab yoxdur
- Zərərlərin ödənilməsi
- İllik hesbatın hamını məlumatlaşdırmaq üçün nəşri

61 Keçmiş illərin bölüşdürülməmiş mənfəət məbləğinin bölüşdürülməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 335 “Sair ehtiyatlar”

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 344 “Elan edilmiş dividendlər”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- Bütün cavablar düzdür

62 Yenidənqiyətmətləndirmə üzrə ehtiyatların formalaşdırılması mənbələri aşağıdakılardır:

- Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin dəyərinin artırılması
- Qeyri-maddi aktivlərin dəyərinin artırılması
- Xarici valyuta ilə nizamnamə kapitalına qoyuluşlar üzrə məzənnə fərqləri
- Əvəzsiz alınan dəyərlilər
- Əsas vəsaitlərin dəyərinin artırılması

63 Səhmdar cəmiyyətin ehtiyat kapitalının həcmi müəyyən olunur:

- Nizamnamə ilə, qanunvericiliklə
- Qiymətli kağızlar üzrə Dövlət Komitəsi tərəfindən
- Nizamnamə ilə
- Qanunvericiliklə
- AR Mərkəzi Bankının təyin etdiyi normativlər əsasında xidmət göstərən bank tərəfindən

64 Səhmdar cəmiyyət tərəfindən xüsusi səhmlərin alınmasına icazə verilir, o halda ki:

- Səhmdar cəmiyyətin Direktorlar Şurası qərar versin
- Səhmdar cəmiyyətin nizamnaməsində göstərilsin
- Səhmdar cəmiyyətin Direktorlar Şurasının qərarına əsasən və əgər nizamnamədə belə əməliyyatların həyata keçirilməsi nəzərdə tutlubsa
- Bütün cavabar düzdür
- Səhmdarların yiğincığında nizamnamə kapitalının azaldılması ilə bağlı qərar verilsin

65 Nizamnamə kapitalı aşağıdakıların daxil olması nəticəsində formalaşa bilər:

- Bütün cavablar düzdür
- Əsas vəsaitlərin
- Qeyri-maddi aktivlərin
- Pul vəsaitlərinin
- Pul vəsaitlərinin ekvivalentlərinin

66 Kapitalın tərkibinə daxildir:

- Nizamnamə kapitalı
- Təsisçilərdən alınan uzunmüddətli borclar
- Nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət
- Gözlənilən ödəmələr üçün ehtiyatlar
- Bölüşdürülməmiş mənfəət

67 Kapital nədir?

- Müəssisənin bütün aktivlərinin məcmu dəyəridir
- İstehsal potensialının müəyyən səviyyəsidir
- Düzgün cavab yoxdur
- Öhdəlikləri çıxdıqdan sonra müəssisə aktivlərinin məbləğidir
- Mühəsibat balansının passivinin məbləğidir

68 Buraxılmış səhmlərin yerləşdirilməsi xərcləri (Emissiya qeydiyyatı haqqı, məsləhət xidmətləri) nəzərə alınır:

- Adi fəaliyyət növü üzrə cari xərclər kimi
- Gələcək dövrün xərcləri kimi

- Təşkilati xərclər kimi qeyri-maddi aktivlərin tərkibində
- Nizamnamə kapitalının azadılmasına kimi
- Saır əməliyyat xərclərinin tərkibində

69 Əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
- Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"

70 Səhmdar cəmiyyətin nizamnamə kapitalının azadılması aşağıdakı yolla həyata keçirilir:

- Nizamnamə kapitalının bir hissəsinin ehtiyat kapitalına köçürülməsi yolu ilə
- Əvvəl buraxılmış səhmlərin sayının onların geri alınaraq azadılması yolu ilə
- Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azadılması, əvvəl buraxılmış səhmlərin sayının geri alınaraq azadılması yolu ilə
- Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azadılması yolu ilə
- Nizamnamə kapitalının bir hissəsinin səhmdarlar arasında bölüşdürülməsi yolu ilə

71 Səhmdar cəmiyyətin nizamnamə kapitalının artırılması aşağıdakı yolla həyata keçirilir:

- Mənfəətin yenidən investisiyası şəklində əlavə qoyuluşlar edilməsi yolu ilə
- Səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
- Bölüşdürülməmiş mənfəət şəklində əlavə vəsaitlərin qoyulması yolu ilə
- Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması yolu ilə
- Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması, səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə

72 Nizamnamə kapitalı qiymətləndirilir:

- Yerləşdirilmə xərcləri də nəzərə alınmaqla nominal dəyərlər məbləğində
- Düzgün cavab yoxdur
- Buraxılmış səhmlərin nominal dəyəri məbləğində
- Səhmlərin bazar dəyəri məbləğində
- Təsis sənədlərində elan olunmuş həcmidə

73 Səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi belə yazılışla rəsmiyyətə salınır:

- Düzgün cavab yoxdur
- Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

74 Nizamnamə üzrə ehtiyat kapitalının formalasdırılması hesablarda əks etdirilir:

- Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"

75 Səhmdar cəmiyyətin ehtiyat kapitalı hansı məqsədlər üçün istifadə oluna bilər?

- Hesabat ddövrünün zərərlərini örtmək üçün, səhmdarlardan xüsusi səhmlərin alınması üçün
- Səhmdarlardan xüsusi səhmlərin alınması üçün
- Hesabat dövrünün zərərlərini örtmək üçün

- İşçilərin əmək haqqının və səhmdar cəmiyyətin ləğv olunması zamanı işdən çıxarma müavinətlərinin verilməsi üçün
- Nizamnamə kapitalının artırılması üçün

76 Buraxılmış səhmlərin nomunaldan yuxarı qiymətlə yerləşdirilməsindən əldə olunan emissiya gəliri aşağıdakı yazılışla əks etdirilir:

- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 311 “Emissiya gəliri”
- Dt 221 “Kassa”, Kt 311 “Emissiya gəliri” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 311 “Emissiya gəliri”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
- Dt 221 “Kassa”, Kt 311 “Emissiya gəliri”

77 Bölüşdürülməmiş mənfəət nədir?

- Bütün cavablar düzdür
- Normativ aktlar və nizamnamə ilə müəyyən olunmuş məqsədlərə istfadə olunan xüsusi kapitaldır
- Müəssisənin dövriyyəsində qalan, təsisçilərə ödənilməyən dividendlər
- Müəssisənin gəlirləri və xərcləri arasındaki fərq
- Kreditor borcları çıxıldıqdan sonra müəssisənin aktivlərinin qalığı

78 Xalis mənfəət məbləği necə müəyyən olunur?

- Hesabat dövrünün dekabr ayının yekun dövriyyələri ilə
- Düzgün cavab yoxdur.
- Hər kvartalın yekunu üzrə
- Aylıq
- İl in əvvəlindən artan yekunla

79 Səhmdar cəmiyyətinin nizamnamə kapitalının həcmi:

- Maksimal həddə malikdir
- Minimal həddə malikdir
- Minimal və maksimal həddə malik deyil
- Minimal və maksimal həddə malikdir
- Bütün cavablar düzdür

80 Müəssisə tərəfindən xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Bütün cavabar düzdür
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 223 “Bank hesablaşma hesabları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

81 Müəssisə tərəfindən səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiyətə salınırlar:

- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Düzgün cavab yoxdur
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

82 Müəssisə tərəfindən əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”

83 Müəssisədə səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda aşağıdakı mühasibat yazılış ilə əks etdirilir:

- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”

84 müəssisənin qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib. Əməliyyatın mühasibat yazılışını verin.

- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

85 Müəssisədə yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Düzgün cavab yoxdur
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” – Dt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat” - Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”

86 Müəssisədə nizamnamə üzrə ehtiyat kapitalının formalasdırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

87 Təşkilatın təşkilati-hüquqi forması nəycin uçotunun xüsusiyyətlərinə təsir edir?

- Mal-material ehtiyatlarının
- Bütün cavablar düzdür
- Öhdəliklərin
- Aktivlərin

- Nizamnamə kapitalının

88 Ləğv olunan Səhmdar cəmiyyətin kapitalının bölüşdürülməsi əməliyyatı aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”
- Düzgün cavab yoxdur
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

89 İlin yekununa görə əldə olunan xalis mənfəət məbləğinin bölüşdürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 344 “Elan edilmiş dividendlər” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 344 “Elan edilmiş dividendlər”
- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”

90 Yenidən qiymətləndirilmiş əsas vəsaitlər təsərrüfatdan çıxan zaman yenidən qiymətləndirmə üzrə ehtiyat məbləği:

- Nizamnamə üzrə ehtiyata birləşdirilir
- Yenidənqiymətləndirmə üzrə ehtiyatların tərkibində qalmaqdə davam edir
- Bölüşdürülməmiş mənfəətə birləşdirilir
- Eyni vaxtda əks etdirilən zərərlə birlikdə ləğv edilir
- Nizamnamə kapitalına birləşdirilir

91 Yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi hansı yazılışla əks etdirilir?

- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat” - Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”
- Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Düzgün cavab yoxdur

92 Xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda belə əks etdirilir:

- Bütün cavabar düzdür
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 223 “Bank hesablaşma hesabları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

93 Səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

- Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" – Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
- Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
- Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"

94 Qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği eks etdirilib:

- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları", 225 "Pul vəsaitlərinin ekvivalentləri" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları", 225 "Pul vəsaitlərinin ekvivalentləri" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 223 "Bank hesablaşma hesabları", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

95 Qısamüddətli bank krediti hesabına satıcılarla olan borc ödənilidikdə aşağıdakı mühasibat yazılışı verilir:

- Bütün cavablar düzdür
- D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»

96 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliyi aid edilir:

- Qısamüddətli xarakter daşıyan qiymətləndirilmiş öhdəliklərə
- Düzgün cavab yoxdur
- Cari öhdəliklərə
- Uzunmüddətli öhdəliklərə
- Həm cari, həm də uzunmüddətli öhdəliklərə

97 Öhdəliklərin tanınması şərtləri gözlənilmədikdə, onda o haqda informasiya eks etdirilir:

- Balansda ehtiyatlar kimi
- Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
- Düzgün cavab yoxdur
- Mənfəət və zərərlər haqqında hesabatda
- Maliyyə hesabatının qeydlərində

98 Öhdəliklər aşağıdakılardır:

- Etibarlı müəyyənləşən borcun həcmi
- Ödənilməsi iqtisadi səmərə gətirə bilən resursların axınına səbəb olacaq borc
- Səmərənin itiriləsi ilə nəticələnə biləcək borc
- Keçmiş hadisələrdən irəli gələn borc
- Bütün cavablar düzdür

99 Öhdəliklər hansı maliyyə hesabatı formasının hansı elementinə aiddir?

- Balansın
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın
- Bütün cavablar düzdür
- Kapitalda dəyişikliklər haqqında hesabatın
- Mənfəət və zərərlər haqqında hesabatın

100 751 Maliyyə xərcləri , K-t 401 Uzunmüddətli bank kreditləri nəyi eks etdirir:

- Bütün cavablar düzdür
- Satış üçün hazır olan malların əldə edilməsi üzrə faizlərin hesablanması
- İstifadə etmək üçün hazır olan materialların əldə edilməsi üzrə faizlərin hesablanması
- İstismara verilmək üçün hazır olan avadanlıqların əldə edilməsi üzrə faizlərin hesablanması
- Kvalifikasiya olunan qeyri-maddi aktivlərin əldə edilməsinə görə faizlərin hesablanması

101 Hansı uçot registrlərində kreditlər üzrə banka olan borc haqqında informasiya əks etdirilir?

- Jurnal-order № 4
- Jurnal-order № 5
- Düzgün cavab yoxdur
- Jurnal-order № 10
- Jurnal-order № 1

102 D-t 751 Maliyyə xərcləri K-t 404 Uzunmüddətli borclar əks etdirir:

- Bütün cavablar düzdür
- Əvvəller alınmış uzunmüddətli borcların silinməsi
- Alınmış qısamüddətli bank kreditləri üçün hesablanmış faizləri
- Alınmış qısamüddətli borclar üçün hesablanmış faizləri
- Müddəti bir ildən artıq olan alınmış borclar üçün hesablanmış faizləri

103 Alınmış azqiymətli əşyalar üçün nağd qaydada ödənilmiş pul vəsaitləri ilə satıcılara olan öhdəliklərin dayandırılmasına aşağıdakı yazılış verilir:

- Bütün cavablar düzdür
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 201 «Material ehtiyatları», K-t 221 «Kassa»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 221 «Kassa»
- D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»

104 Materialların anbara daxil olması nəticəsində malsatanlara əmələ gələn öhdəliklər hansı mühasibat yazılışı ilə əks etdirilir?

- Düzgün cavab yoxdur.
- D-t 201 «Material ehtiyatları», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları»
- D-t 201 «Material ehtiyatları», K-t 436 «Digər uzunmüddətli kreditor borcları»
- D-t 201 «Material ehtiyatları», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»

105 Kvalifikasiya olunan uzunmüddətli aktivlərin yaradılması üçün faizlərin hesablanması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri», D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması », K-t 401 «Uzunmüddətli bank kreditləri».
- D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- D-t 111 «Torpaq, tikili və avadanlıq – Dəyər», K-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- D-t 101 «Qeyri-maddi aktivlər – dəyəri», K-t 103 « Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması»

106 D-t 502 İşçilər üçün qısamüddətli bank kreditləri K-t 223 Bank hesablaşma hesabları nəyi əks etdirir?

- Malların kreditə alınması üçün bank kreditinin hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
- Qısamüddətli kreditin ödənilməsi üçün işçiyə verilən pul vəsaitini
- Bağ evlərinin tikilməsi üçün hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
- Əvvəller alınan qısamüddətli kredit üzrə banka olan borcunun silinməsini
- İşçilərə verilmək üçün müəssisə tərəfindən əvvəller alınmış kreditlərin banka ödənilməsini

107 Podratçı təşkilatlar qarşısında borcun silinməsi üçün uzunmüddətli borc alınmışdır əməliyyatına belə yazılış tərtib edilir:

- D-t 404 «Uzunmüddətli borclar», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 404 «Uzunmüddətli borclar», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları»
- D-t 404 «Uzunmüddətli borclar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t 223 «Bank hesablaşma hesabları», K-t 404 «Uzunmüddətli borclar»

108 Büdcə qarşısında uzunmüddətli kredit borclarının silinməsi hansı mühasibat yazılışı ilə əks etdirilir?

- D-t 521 «Vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- Bütün cavablar düzdür
- D-t 401 «Uzunmüddətli bank kreditləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 404 «Uzunmüddətli borclar», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- D-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»

109 Əvvəlcədən verilmiş avans hesabına satıcılar qarşısında öhdəliklər ödənilir:

- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 243 «Verilmiş qısamüddətli avanslar»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor boreları», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 221 «Kassa»
- D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

110 Öhdəliklər yerinə yetirilmədikdə veksellərlə bankdan alınan pul vəsaitləri geri qaytarıldıqda hansı mühasibat uçotu yazılışı verilir?

- D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- Düzgün cavab yoxdur.
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 223 «Bank hesablaşma hesabları»

111 Mal-material ehtiyatları və xərclər kreditləşdirilməyə bu qiymətləndirilmələr üzrə qəbul edilir:

- Plan üzrə
- Faktiki
- Balans
- İlkin
- Normativ

112 Öhdəliklərin analitik uçotu malsatanlara olan aşağıdakı borclar üzrə məlumatların əldə olunmasını təmin etməlidir:

- Verilmiş veksellərə görə olan borclar üzrə
- Vaxtında ödənilməmiş hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
- Faktura olunmamış mal göndərilməsinə dair borclar üzrə
- Bütün cavablar düzdür.
- Ödəniş vaxtı çatmamış hesablaşma sənədlərinə əsasən olan borclar üzrə

113 Qısamüddətli öhdəliklərin silinməsi üçün hansı hesablaşma formasından istifadə edilir?

- Ödəniş tapşırığı
- Ödəniş tapşırığı, inkasso ilə hesablaşmalar, akkreditiv vasitəsi ilə hesablaşmalar.
- İnkasso ilə hesablaşmalar
- Çek vasitəsi ilə hesablaşmalar
- Akkreditiv vasitəsi ilə hesablaşmalar

114 Hüquqi xarakter daşımayan öhdəliklərə aiddir:

- Kreditlər üzrə öhdəliklər
- Dividendlərin ödənilməsi üzrə öhdəliklər, satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər, ilin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
- İlin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
- Satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər
- Dividendlərin ödənilməsi üzrə öhdəliklər

115 Hüquqi xarakter daşıyan öhdəliklər aşağıdakılardır:

- Bütün cavablar düzdür
- Büdcəyə ödənişlər üzrə öhdəliklər
- Qeyri-maddi aktivlərin əldə edilməsi üzrə öhdəliklər
- Mal-material qiymətlilərin satıcılarından alınması üzrə öhdəliklər
- Uzunmüddətli kreditlərin alınması üzrə öhdəliklər

116 Müəssisənin əsas fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının əhatə dairəsindədir?

- MHBS 38 "Qeyri-maddi aktivlər"
- MHBS 16 "Əsas vəsaitlər"
- MHBS 17 "İcarə"
- MHBS 2 "Ehtiyatlar" və MHBS 11 "Tikinti üzrə müqavilələr"
- MHBS 22 "Müəssisələrin birləşdirilməsi"

117 Qeyri-maddi aktivlər qısamüddətli kommersiya kreditinə əsasən başqa müəssisələrdən alınan zaman hansı mühəsibat yazılışı tərtib olunur?

- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 202 "İstehsalat məsrəfləri "
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital

118 MHBS-na əsasən qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas hansı parametrlərə diqqət yetirilir?

- Faydalı istifadə müddətinə və istismar yerinə
- İlkin dəyərə və istehsal olunan məhsulun həcminə
- Qalıq dəyərinə və istehsal olunan məhsulun həcminə
- İstehsal olunan məhsulun həcminə və faydalı istifadə müddətinə
- Qalıq dəyəri və istismar yerinə

119 MHBS-na əsasən aşağıdakılardan biri müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinə daxil edilmir.

- Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər
- Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər
- Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqı-nın ödənilməsinə çəkilən xərclər

120 Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növüne aiddir?

- düzgün cavab yoxdur
- aktiv və passivdə artım yaranır
- passivin tərkibinə dəyişiklilik yaranır

- aktivin tərkibinə dəyişiklik yaranır
- aktiv və passivin tərkibinə azalma yaranır

121 Öhdəlik maliyyə hesabatının elementi kimi tanınmaq üçün hansı şərtləri ödəməlidir?

- Qeyd olunan büyün şərtləri ödəməlidir
- dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər
- kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- şirkət tərəfindən nəzarət edilir
- ödəmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər

122 MHBS-na əsasən faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya hecə hesablanır?

- Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır
- İstehsal olunmuşəhsulun həcmində mütənasib olaraq
- Azalan qalıq metodu ilə
- Ümumiyyətlə hesablanır
- Xətti metodla

123 Əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanmışdır. Əməliyyat üçün müvafiq mühasibat yazılışı aparın.

- Dt 721 “İnzibati xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 202 “İstehsalat məsrəfləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

124 Aşağıdakılardan biri müəssisənin öhdəliyi kimi təsnifləşdirilə bilməz

- büdcə və vergi orqanları qarşısında olan borclar
- əməyin ödənişi üzrə borclar
- kreditor borcları
- ödəniş üçün olan veksellər
- pul vəsaitlərinin ekvivalentləri

125 Öhdəliklər MMUS-a uyğun olaraq aşağıdakı hallarda qısamüddəli kimi təsnifləşdirilir:

- düzgün cavab yoxdur
- hesabat tarixindən sonrakı 12 ay
- cari hesabat ilində
- bir il
- onun tanınmasından sonrakı 12 ay

126 Qeyri-maddi aktivlər satılarkən onların toplanmış amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 701 “Satışın maya dəyəri”
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 601 “Satış”
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 721 “İnzibati xərclər”
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 611 “Sair əməliyyat gəlirləri”

127 Qeyri-maddi aktivlərin satılarkən onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə uçota alınır?

- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”

- Dt 701 “Satışın maya dəyəri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 721 “İnzibati xərclər”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 601 “Satış”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”

128 əsas fəaliyyət istiqaməti üzrə müəssisədə istifadə olunan qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt “Ümumi mənfəət (zərər)”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 721 “İnzibati xərclər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 202 “Əsas fəaliyyət məsrəfləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

129 Qeyri-maddi aktivlər təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi təqdim olunan zaman hansı mühasibat yazılışı ilə uçota alınır?

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt “Ümumi mənfəət (zərər)”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

130 Hesablanmış borc üzrə xərclərin kapitallaşdırılmasına icazə verilir:

- Düzgün cavab yoxdur.
- Əgər borc vəsaitləri kvalifikasiya olunan ehtiyatlar və uzunmüddətli aktivlər ilə əlaqəlidirlərsə
- Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan ehtiyatlarla əlaqəlidirlərsə
- Əgər uzunmüddətli aktivlər bilavasitə kvalifikasiya olunan uzunmüddətli aktiv ilə əlaqədardırsa
- Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan aktivlərlə əlaqəli deyildirsə

131 Cari xərclərin tərkibində kapitallaşdırılmayan borclar və kreditlər xərcləri aşağıdakı anbarda cari xərclərin tərkibində uçota alınır:

- Bütün cavablar düzdür
- Borcların və kreditlərin alınması zamanı
- Hesabat dövründə kreditlər və borclardan istifadə günlərinin sayından asılı olaraq hesabat dövrünün 1-i tarixinə
- Borc və kreditlərin silinməsi zamanı
- Bağlanmış müqavilələrin şərtlərinə əsasən hesablanması zamanı

132 Ssudanın təminatı zamanı təminat məbləğinin həcmi kreditləşdirilən qiymətlilərin qalığının dəyəri ilə xərclər arasında fərq kimi hesablandığı zaman onlardan çıxılır:

- Düzgün cavab yoxdur
- Bütün kreditor borcları
- Kreditləşdirilən qiymətlilər üzrə kreditor borcu
- Kreditləşdirilməli olmayan ehtiyatlar
- Kreditləşdirilməli olmayan ehtiyatlar, kreditor borcu, xüsusi cari aktivlər

133 MMUS 13-ün tələblərini gözləmək şərti ilə borclar və kreditlər üzrə hesablanmış faizlərin kapitallaşdırılması hansı hesabın debetində eks etdirilir?

- Bütün cavablar düzdür
- 121 «Daşınmaz əmlaka investisiyalar»
- 111 «Torpaq, tikili və avadanlıqlar»
- 101 «Qeyri-maddi aktivlər»
- 201 «Material ehtiyatları»

134 Kreditorlar qarşısında olan öhdəliklərin novasiya ilə (yeni öhdəliklərlə) dayandırılması bir öhdəliyin digər öhdəlik ilə dəyişdirilməsi baş verir və dəyişiklik əks etdirilir:

- Bütün cavablar düzdür
- Sintetik uçot registrlərində
- Mənfəət və zərərlər haqqında hesabatda
- Balansda
- Analitik uçot registrlərində

135 Öhdəliklərin silinməsinin həcmi etibarlı şəkildə müəyyən edilə bilmədikdə o haqda informasiya əks etdirilir:

- Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
- Balansda ehtiyatlar kimi
- Mənfəət və zərərlər haqqında hesabatda
- Düzgün cavab yoxdur.
- Maliyyə hesabatına qeydlərdə

136 Öhdəliklər tanınmarkən aşağıdakı kriteriyalara əməl edilməlidir:

- Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir və öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
- Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir
- Öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
- Cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi və öhdəliyin ödənilməsi məbləğinin etibarlı şəkildə müəyyən olunması mütləq deyildir
- Tanınma ödənilməli olan öhdəliyin yalnız etibarlı şəkildə ölçülməsini tələb edir

137 Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcının debitor borclarının tanınması hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 223 “Bank hesablaşma hesabı”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 601 “Satış”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 601 “Satış”

138 D-t 402 İşçilər üçün uzunmüddətli bank kreditləri , K-t 223 Bank hesablaşma hesabları yazılış nəyi əks etdirir?

- Xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsi, xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- Kreditə alınmış mallara görə işçilərdən tutulmuş ödənişləri
- Kreditə alınmış malların ödənilməsini

139 Uzunmüddətli kreditlərə və borclara rəqmən uçot siyasətində nəzərdə tutula bilər

- Ayrıca sintetik və yaxud subhesabda uzunmüddətli borcların əks olunmasını
- Müəssisə rəhbərinin sərəncamına əsasən uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini, məbləğin qaytarılma vaxtına 365 cün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- Məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini

140 Müəssisədə materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması aşağıdakı mühasibat yazılışla əks etdirilir.

- bütün cavablar düzdür
- D-t 201 "Xammal və materiallar"; K-t 531 "Malsatan və podtatçılarla dəsamüddətli kreditor borcları";
- D-t 201 "Xammal və materiallar"; K-t 631 "Maliyyə gəlirləri";
- D-t 201 "Xammal və materiallar"; K-t 611 "Digər əməliyyat gəlirləri";
- D-t 202 "İctehsalat xərcləri"; K-t 801 "Ümumi mənfəət (zərər)";

141 Mühasibat uçotunda D-t 202 ictehsalat xərcləri , K-t 201 Material ehtiyatları mühasibat yazılışının məzmununu açıqlayın:

- bütün cavablar düzdür;
- köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
- istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;
- hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;

142 Kassa əməliyyatlarının aparılması qaydalarının pozulması özünü nədə təzahür edə bilər?

- Başqa müəssisələrlə təyin olunmuş məbləğdən yuxarı nağd pulla hesablaşmaların aparılmasında, pul vəsaitinin kassaya mədaxil olunmamasında, kassada müəyyən olunmuş limitdən yuxarı pulun yiğilmasında
- Pul vəsaitinin kassaya mədaxil olunmamasında
- Xüsusi təchiz olunmuş mərkəzi kassa otağının olmamasında
- Başqa müəssisələrlə müəyyən olunmuş məbləğdən yuxarı nağd pullarla hesablaşmaların aparılmasında
- Kassada müəyyən olunmuş limitdən yuxarı pulun yiğilması halında

143 Kassirin təqsiri üzündən kassada pul vəsaitinin əskik gəlməsi zamanı hansı mühasibat yazılışı verilir?

- Dt 721 "İnzibati xərclər", Kt 221 "Kassa"
- Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 221 "Kassa"
- Dt 213 "Ösas idarəetmə heyətin qısamüddətli debitor borcları", Kt 221 "Kassa"
- Dt 217 "Sair debitor borcları", Kt 221 "Kassa"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 221 "Kassa"

144 Pul sənədləri 221 Kassa hesabında hansı dəyərlə uçota alınır?

- Düzgün cavab yoxdur
- Uçot qiymətilə
- Əldə olunmaya çəkilən faktiki xərc məbləğində
- Nominal dəyərlə
- Mümkün satış qiymətilə

145 Hesablaşma hesabı üzrə əməliyyatları rəsmiləşdirən ilkin sənədlər hansılardır?

- Nağd ödəniş üçün elan, ödəniş tələbnaməsi
- Akkreditiv
- Nağd ödəniş üçün elan
- Bankın çıxarışı
- Ödəniş tələbnaməsi

146 Aşağıdakılardan hansı ödəniş tələbnaməsinin mütləq rekvizitlərinə aiddir?

- Ödəyicinin bankının adı, ödənişin növü
- Əsasında ödənişin həyata keçirildiyi müqavilənin rekvizitləri
- Ödəyicinin bankının adı
- Ödənişin müddəti
- Ödənişin növü

147 Ödəniş tələbnaməsinin qismən ödənilməsi əməliyyatı mühasibat uçotu hesablarında nə zaman əks etdirilir?

- Düzgün cavab yoxdur
- Hesablaşma hesabında pul vəsaiti olduğu zaman
- Yalnız sonuncu ödəniş edildikdən sonra
- Ödəniş tələbnaməsi banka daxil olduqca
- Hesabdan pul vəsaitləri silindikcə

148 Alıcıdan əvvəlcə hesablaşma hesabına alınmış qısamüddətli avansın qaytarılması hesablarda necə əks etdirilir?

- Düzgün cavab yoxdur
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 543 “Alınmış qısamüddətli avanslar” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 543 “Alınmış qısamüddətli avanslar” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 521 “Vergi öhdəlikləri” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 543 “Alınmış qısamüddətli avanslar”
- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 538 “Digər qısamüddətli kreditor borcları” – Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”

149 Xarici təsisçi tərəfindən nizamnamə kapitalına qoyuluş məbləği daxil olmuşdur əməliyyatına mühasibat yazılışı verin:

- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 221 “Kassa”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 301 “Nominal (nizamnamə) kapital”

150 Açıq akkreditiv məbləğinin istifadə olunması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Bütün cavablar düzdür
- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- Dt 531 “Malsatan və podratçıllara qısamüddətli kreditor borcları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”

151 Aşağıdakılardan hansı sair əməliyyat gəlirlərinə aiddir:

- aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;
- əməliyyat icarəsi üzrə gəlir
- program təminatının satışından əldə olunan gəlir;
- reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir
- düzgün cavab yoxdur;

152 Aşağıdakılardan hansı əsas əməliyyat gəlirlərinə aiddir?

- məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;
- podrat müqavilələri üzrə gəlirlər
- göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;
- məhsul və mal satışından əldə olunan gəlirlər
- əsas vəsaitlər satışından əldə olunan gəlirlər

153 Mühasibat uçotunda əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- bütün cavablar düzdür

- 631 “Maliyyə gəlirləri”;
- 611 “Sair əməliyyat gəlirləri”;
- 601” Satış: 602” Satılmış malların qaytarılması və ucuzlaşdırılması: 603 “Verilmiş güzəştlər;
düzgün cavab yoxdur;

154 Mühasibat uçotunda D-t 202 ictehsalat xərcləri , K-t 522 Sosial siğorta və təminat üzrə öhdəliklər mühasibat yazılışının məzmununu açıqlayın.

- bütün cavablar düzdür;
- tibbi siğortaya ayırmaları xərclərinə aid edilməsini
- büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini
- müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
- əsas və köməkçi istehsalatda işçilər hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial siğortaya ayırmaların xərcə daxil edilməsini;

155 Mühasibat uçotunda məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri aşağıdakı gruplara bölünür:

- bir elementli və kompleks xərclərə;
- birbaşa və dolayı xərclərə;
- istehsal və qeyri istehsal xərclərinə;
- daimi və dəyişən xərclərə;
- planlaşdırılmış və planlaşdırılmamış xərclərə;

156 Müəssisədə malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilmişdir:

- Düzgün cavab yoxdur;
- D-t 212 “Törəmə (asılı) müəssisələrin dışamüddətli debitor borcları”; K-t 611 “Sair əməliyyat gəlirləri”;
- D-t 217 “Digər dışamüddətli debitor borcları”; K-t 601 “Satış”;
- D-t 211 “Alıcıların və sifarişçilərin dışamüddətli debitor borcları”; K-t 601 “Satış”;
- D-t 217 “Digər dışamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;

157 Müəssisənin başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirləri hesablanmışdır. Bu əməliyyat mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

- bütün cavablar düzdür;
- D-t 217 “Digər dışamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;
- D-t 223 “Bankdakı hesablaşma hesabı”; K-t 211 “Alıcıların və sifarişçilərin dışamüddətli debitor borcları”;
- D-t 211 “Kassa”; K-t 217 “Digər dışamüddətli debitor borcları”;
- D-t 211 “Alıcıların və sifarişçilərin dışamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;

158 Mühasibat üçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsində bu prinsip əsas götürülmüşdür:

- bütün cavablar düzdür;
- əhəmiyyətlilik;
- dürüstlük və tamlıq;
- təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək
- ehtiyatlılıq;

159 Aşağıdakı mühasibat yazılışlarından biri hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsini əks etdirir:

- D-t 801 “Ümumi mənfəət”, K-t 701 “Satışın maya dəyəri”
- D-t 801 “Ümumi mənfəət”, K-t 711 “Kommersiya xərcləri”
- D-t 202 “ictehsalat xərcləri”, K-t 711 “Kommersiya xərclər”
- D-t 204 “Hazır məhsul”, K-t 731 “Sair əməliyyat xərcləri”
- D-t 601 “Satış”, K-t 711 “Kommersiya xərcləri”

160 Aşağıdakı yazılışlardan biri mühasibat uçotunda inzibati xərclərin silinməsini əks etdirir

- D-t 202 “ictehsalat xərcləri”, K-t 721 “İnzibati xərclər”
- düzgün cavab yoxdur;
- D-t 801 “Ümumi mənfəət”, K-t 721 “İnzibati xərclər”
- D-t 204 “Hazır məhsul”, K-t 721 “İnzibati xərclər”
- D-t 701 “Satışın maya dəyəri”, K-t 721 “İnzibati xərclər”

161 Müəssisədə məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- D-t 217 “Digər disamüddətli debitor borcları”, K-t 601 “Satış”
- bütün cavablar düzdür;
- D-t 211 “Alıcıların və sifarişcilerin disamüddətli debitor borcları”, K-t 601 “Satış”;
- D-t 211 “Alıcıların və sifarişcilerin disamüddətli debitor borcları”, K-t 611 “Sair əməliyyat gəlirləri”;
- D-t 611 “Sair əməliyyat gəlirləri”, K-t 217 “Digər disamüddətli debitor borcları”;

162 Müəssisədə maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı princip qoyulmuşdur?

- etibarlılıq, tamlıq
- təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama metodu ilə uçot;
- əhəmiyyətlilik;
- hesablama metodu ilə uçot;
- təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;

163 Xərclər MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda aşağıdakı əlamətlər üzrə təsnifləşdirilir.

- funksiyalar üzrə;
- funksiyaları və mahiyyəti üzrə;
- bütün cavablar düzdür;
- tanınma kriteriyası üzrə;
- mahiyyəti üzrə

164 Xərclər hansı hesabatın tərkibində tanınır?

- mənfəət və zərər haqqında hesabatda;
- heç bir cavab düz deyil
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- balansda;
- kapitalda dəyişikliklər haqqında hesabatda;

165 D-t 223 Bankdakı hesablaşma hesabı K-t 611 Sair əməliyyat gəlirləri mühasibat yazılışının mahiyyətini açıqlayın.

- Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair anoloji ödənişlərin alınması;
- Düzgün cavab yoxdur;
- Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini
- Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;
- Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;

166 Müəssisə tərəfindən əsas vəsait obyektlərinin müvəqqəti istifadəyə verilməsinə görə əldə edilmiş gəlir aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- D-t 216 “Faizlər üzrə disamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;
- D-t 217 “Digər disamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- düzgün cavab yoxdur;

- D-t 214 “İcarə ödənişləri üzrə dəsamüddətli debitor borcları”; K-t 601 “Satış”;
- D-t 211 “Alıcıların və sifarişcilərin dəsamüddətli debitor borcları”; K-t 611 “Sair əməliyyat gəlirləri”;

167 Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotu əsasən hansı istiqamətdə ixtisaslaşır?

- Büdcə uçotu
- İdarəetmə uçotu
- Maliyyə, idarəetmə, vergi uçotu
- Maliyyə uçotu
- Vergi uçotu

168 Mühasib ixtisasının inkişafına hansı amillər təsir göstərir?

- Siyasi böhran
- Maliyyə böhrəni
- Hərbi böhran
- İctimai böhran
- Daxili böhran

169 Hansı informasiya mühasibat uçotunun əsası hesab edilir:

- Plan
- Normativ
- Operativ
- Proqnoz
- Həqiqi baş vermiş təsərrüfat əməliyyatları haqda olan məlumat

170 Statistika uçotunda hansı məlumatlardan istifadə edilir?

- Xalq təsərrüfatı sahəsində kütləvi xarakterə malik halların öyrənilməsini göstərəm məlumatlardan
- Mühasibat hesabatı tərtib etmək üçün zəruri məlumatlardan
- Statistik məlumatların təsərrüfat uçotunun digər növləri ilə müqaisə edilməsini təmin edən məlumatlardan
- Ayrı-ayrı hesabatları tərtib etmək üçün tələb olunan məlumatlardan
- Kommersiya strukturlu fəaliyyətlə bağlı olan halların öyrənilməsini göstərən məlumatlardan

171 Operativ uçotda hansı məlumatlardan istifadə edilir?

- Balans tərtib etmək üçün cari informasiyalardan
- Gündə məhsul istehsalı və satışı haqda məlumatdan
- İşçilərin gündəlik iş çıxması haqda məlumatlardan
- Təşkilatın gəlir və xərcləri haqda informasiyalardan
- Təşkilat və onun bölmələrinin cari idarə olunması üçün zəruri informasiyalardan

172 Hansı uçot informasiyası əhəmiyyətli sayılır?

- İformasiya mühasibat hesabatının maddələrində ayrıca əks etdirildikdə;
- Balansın valyutasında informasiyanın xüsusi çəkisi 5 %-dən az olmadıqda;
- İformasiya istifadəçilərin iqtisadi qərarlarına təsir edə bildikdə;
- İformasiya dəqiq olmadıqda.
- İformasiya uçot və hesabat məlumatlarının saxtalaşdırılmasına gətirib çıxardıqda;

173 Muhasibat – idarəetmə uçotunun əsasını nə təşkil edir?

- muhasibat-maliyyə uçotu
- operativ uçot
- statistik uçotu
- vergi uçotu
- istehsalat uçotu

174 Beynəlxalq təcrübədə mühasibat uçotu hansı tərkib hissələrə bölünür?

- operativ və statistik uçot
- idarəetmə və budcə uçotu
- maliyyə və statistika uçotu
- operativ və budcə
- maliyyə və idarəetmə

175 Mühasibat uçotu haqqında Qanuna müvafiq olaraq mühasibat uçotunun təşkilinə kim məsuliyyət daşıyır?

- Təşkilatın mülkiyyətçisi
- Yuxarı təşkilat
- Baş mühasib
- Menecer
- Təşkilatın rəhbəri

176 Azərbaycan Respublikasında mühasibat uçotuna ümumi metodoloji rəhbərlik kim tərəfindən yerinə yetirilir?

- Maliyyə Nazirliyi
- Vergilər Nazirliyi
- Sosial Müdafiə Fondu
- Respublika prezidentinin işlər idarəsi
- Mərkəzi bank

177 Qanunvericilik səviyyəsində muhasibat uçotu hansı normativ sənədlə tənzimlənir?

- “Mühasibat uçotu haqqında” qanunla
- Ayrı-ayrı nazirlik, komitə və çirkətlərin hazırladığı təlimatla
- Maliyyə nazirliyinin hazırladığı göstəriş, əmr və təlimatlarla
- Mühasibat uçotunun hesablar planı ilə
- Mühasibat uçotu haqda əsasnamə ilə

178 Mühasibat uçotu haqda Qanun anlayışını xarakterizə et:

- Bu mühasibat uçotunun gələcək inkişafını əhatə edir
- Mühasibat uçotunun təkmilləşdirilməsi üçün əsas sayılır
- Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun inkişafı və təkmilləşdirilməsi və onun Beynəlxalq uçot standartlarına uyğunlaşdırılması üçün əsas baza hesab edilir
- Mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradır
- Bu müasir təsərrüfatçılıq şəraitində mühasibat uçotunun gələcəkdə təkmilləşdirilməsi üçün əsas bazadır

179 Təşkilatın dövriyyə aktivlərinin tərkibini açıqla:

- Əsas vəsaitlər, debitor borcları
- Əmtəə-material ehtiyatları, kapital qoyuluşu
- Əmtəə-material ehtiyatları, debitor borcları, qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitləri
- Əsas vəsaitlər, kapital qoyuluşu, əmtəə-material ehtiyatları, debitor borcları
- Əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları

180 Təşkilatın əmlakları hansı mənbələr hesabına formalaşır?

- Bank kreditləri almaqla
- Nizamnamə kapitalı – formalasdırmaqla
- Xüsusi kapital və hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərə
- Kapital cəlb etməklə
- Pul vəsaitini cəlb etməklə

181 Təşkilatın aktivlərinin qüvvədə olan təsnifatını açıqla:

- ⚡ Əsas və dövriyyə vəsaitləri
- ⚡ Əmtəə və materiallar
- ⚡ Dövriyyə vəsaitləri
- ⚡ İstehsal və tədavül sferasında olan əşyalar (əmək əşyaları, bitməmiş istehsal, məhsul, pul vəsaiti, hesablaşmalarda olan vəsaitlər)
- ⚡ Dövriyyədən kənar və dövriyyə aktivləri

182 Dövriyyə vəsaitlərinin tərkibinə nələr daxildir?

- ⚡ Minimum əmək haqqının 100 qat dəyərindən çox olan əşyalar
- ⚡ Debitor borcları və pul vəsaitləri
- ⚡ Bir ildən çox xidmət edən əşyalar
- ⚡ Ehtiyatlar, debitor borcları, maliyyə qoyuluşları, pul vəsaitləri və s. dövriyyə aktivləri
- ⚡ Dəyərindən asılı olmayaraq bir ildən az xidmət edən əşyalar

183 Mühəsibat uçotunun predmetinə nələr daxildir:

- ⚡ Təşkilatın təsərrüfat fəaliyyəti
- ⚡ Təsərrüfat əməliyyatları
- ⚡ Məhsul istehsalına çəkilən və onlarla bağlı olan məsrəflər
- ⚡ Nəzərdə tutulan planların (tapşırıqların) yerinə yetirilməsi məqsədilə təşkilatın pulla ifadə olunan əmlakının, onların mənbələrinin, təsərrüfat əməliyyatlarının və fəaliyyət nəticələrinin tərkib və yerləşməsinə görə lazım olan vəsaitin məcmuu
- ⚡ Təşkilatın əmlakı və onların yaranma mənbələri

184 Mühəsibat uçotunun metodu dedikdə nə başa düşülür?

- ⚡ Mühəsibat uçotu obyektlərinin eks etdirilməsinin üsul və qaydalarının məcmusudur;
- ⚡ Təsərrüfat proseslərinin öyrənilmə qaydası;
- ⚡ Mühəsibat uçotu predmetinin öyrənilmə qaydası.
- ⚡ Müəssisən əmlakının ümumiləşdirilməsi metodu;
- ⚡ Mühəsibat uçotunun predmetinin tərkib hissəsi;

185 Müəssisənin vəsaitləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- ⚡ Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
- ⚡ Xüsusi kapital və sair passivlər
- ⚡ Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;
- ⚡ Xüsusi və cəlb edilmiş kapital
- ⚡ Kapital və ehtiyatlar, borc öhdəlikləri;

186 Müəssisənin aktivləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- ⚡ Xüsusi və cəlb edilmiş ;
- ⚡ Xüsusi kapital və sair passivlər.
- ⚡ Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri;
- ⚡ Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;
- ⚡ Kapital və ehtiyatlar, borc öhdəlikləri;

187 Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- ⚡ Əsas vəsaitlərə;
- ⚡ Hesablaşmada olan vəsaitlərə;
- ⚡ Əsas və dövriyyə aktivlərinə.
- ⚡ Qeyri-maddi aktivlərə;
- ⚡ Dövriyyə aktivlərinə;

188 Müəssisənin aktivlərinin cəmi 9000, öhdəliklərinin cəmi 4800 manatdır. Xüsusi kapitalın həcmini tapın.

- doğru cavab yoxdur
- 4800
- 13800
- 4200
- 9000

189 Aşağıdakı fikrilərdən hansı yanlışdır?

- Doğru cavab yoxdur
- Mənfəətdə baş verən dəyişikliklər nağd pulda olan dəyişikliklərlə tərs mütənasibdir
- Öhdəliklərdə baş verən dəyişikliklər nağd pulda olan dəyişikliklərlə düz mütənasibdir
- Xüsusi kapitalda olan dəyişikliklər nağd pulda olan dəyişikliklərlə düz mütənasibdir
- Pul olmayan aktivlərdə baş verən dəyişikliklərlə nağd pulda olan dəyişikliklər tərs mütənasibdir

190 Müəssisə ehtiyat alıştı aşıqıdakı kimi olmuşdur: 13.07.2014 2100 ədəd x 4.40 azn 18.07.2014. 3150 ədəd x 4.70 azn 26.07.2014 5200 ədəd x 5 azn. 28. 07.14 tarixində 6200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- 28699
- 26998
- 26899
- 29698
- 28969

191 Müəssisə ehtiyat alıştı aşıqıdakı kimi olmuşdur: 13.07.2014 1200 ədəd x 8.20 azn 18.07.2014. 1500 ədəd x 8.70 azn 26.07.2014 2200 ədəd x 9 azn. 28. 07.14 tarixində 3200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- 28227
- 22287
- 22782
- 27872
- 28722

192 Müəssisənin aktivləri 100000 manat, xüsusi kapitalı 60000 manatdırısa, öhdəlikləri nə qədərdir?

- Doğru cavab yoxdur
- 40000
- 60000
- 100000
- 160000

193 Müəssisənin öhdəlikləri 10000 manat, xüsusi kapitalı 70000 manatdırısa, aktivləri nə qədərdir?

- doğru cavab yoxdur
- 80000
- 60000
- 70000
- 10000

194 Müəssisə ehtiyat alıştı aşıqıdakı kimi olmuşdur: 13.07.2014 100 ədəd x 5 azn 18.07.2014. 150 ədəd x 5.60 azn 26.07.2014 200 ədəd x 6 azn. 28. 07.14 tarixində 200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- [yeni cavab]
- 1028
- 1328
- 1288
- 1128

1300

195 Müəssisə ehtiyat alıştı aşağıdakı kimi olmuşdur: 13.07.2014 2100 ədəd x 4.40 azn 18.07.2014. 3150 ədəd x 4.70 azn 26.07.2014 5200 ədəd x 5 azn. 28. 07.14 tarixində 6200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- 28597
- 27895
- 25789
- 28795
- 29875

196 Müəssisə ehtiyat alıştı aşağıdakı kimi olmuşdur: 13.07.2014 1200 ədəd x 8.20 azn 18.07.2014. 1500 ədəd x 8.70 azn 26.07.2014 2200 ədəd x 9 azn. 28. 07.14 tarixində 3200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- 29730
- 29370
- 23790
- 27390
- 20937

197 Müəssisə ehtiyat alıştı aşağıdakı kimi olmuşdur: 13.07.2014 800 ədəd x 2 azn 18.07.2014. 950 ədəd x 2.40 azn 26.07.2014 1000 ədəd x 2.60 azn. 28. 07.14 tarixində 2000 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- 4830
- 4750
- 4270
- 4530
- 4160

198 Müəssisə ehtiyat alıştı aşağıdakı kimi olmuşdur: 13.07.2014 100 ədəd x 5 azn 18.07.2014. 150 ədəd x 5.60 azn 26.07.2014 200 ədəd x 6 azn. 28. 07.14 tarixində 200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- 1140
- 1160
- 960
- 1060
- 1260

199 Malsatanlara borc hesabının son qalığı 50000 manat, debet dövriyyə 70000, ilkin qalıq 80000 manatdırsa kredit dövriyyə nə qədərdir?

- 60000
- 80000
- 70000
- 40000
- 50000

200 01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- 6000
- 16000
- 4000
- 8000

12000

201 İlin əvvəlinə kassa hesabında qalıq 10000 manat, ilin sonuna qalıq 5000 manat, kredit dövriyyə 13000 manatdırsa debet dövriyyə nəqədərdir?

- 6000
- 7000
- 5000
- 8000
- 10000

202 İlin əvvəlinə kassa hesabında qalıq 10000 manat, ilin sonuna qalıq 5000 manat, debet dövriyyə 3000 manatdırsa kredit dövriyyə nəqədərdir?

- 10000
- 3000
- 5000
- 8000
- 6000

203 Müəssisənin Aktivləri 1400000 manat, öhdəlikləri 500000 manat kapitalı 800000 manat, xərcləri 100000 manatdırsa gəlirləri nə qədərdir?

- 100000
- 300000
- 150000
- 400000
- 200000

204 01 aprel 2010-cu ildə müəssisə 60000 manat məbləğində avtomobil əldə edir. Avtomobilin gözlənilən faydalı istifadə müddəti 10 il təskil edir. Likvidlik dəyəri isə 10000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- 5000
- 4000
- 3500
- 3750
- 4500

205 Nəqliyyat vasitəsi 18000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- 20 %
- 10%
- 15%
- 12,5 %
- 17,5%

206 Overdraft nədir?

- Müəssisənin banka olan kredit borcunu vaxtında ödəyə bilməməsi zamanı hesablanmış əlavə cərimə faizləridir.
- Müəssisənin bank hesabının dondurulması əməliyyatıdır
- Müəssisənin banka borc verəsi əməliyyatıdır.
- Müəssisənin hesabına bankda işçilərə kredit xəttinin açılmasıdır
- Müəssisənin bank hesabında olan məbləğdən artıq vəsaitdən istifadə etməsidir.

207 Mövcud qanunvericiliyə uyğun olaraq aylıq əmək haqqısı 180 azn olan işcidən (qanunla müəyyən olunmuş heç bir əlavə güzəşt yoxdur – qaćqın və ya köçkün, müharibə veterani, əlil deyil) gəlir vergisi hansı qayda ilə tutulmalıdır?

- İşcidən əmək haqqı ilə yaşayış minimumu (136 azn) arasındaki fərqi 14%-i tutulmalıdır.
- İşcidən əmək haqqının 30 %-i həcmində vergi tutulmalıdır.
- İşcidən əmək haqqının 14%-i məbləğində vergi tutulmalıdır.
- İşcidən gəlir vergisi tutulmamalıdır
- İşcidən əmək haqqı ilə minimum əmək haqqı (105 azn) arasındaki fərqi 14 %-i tutulmalıdır

208 Dt Uzunmüddətli maliyyə qoyuluşları Kt Hesablaşma hesabı muhasibat yazılışı ilə uçota alınan əməliyyatın məzmununu açıqlayın:

- Qısamüddətdə satılmaq məqsədilə dəyəri nağd ödənilərək başqa firmanın səhmləri alınmışdır.
- Dəyəri nağd ödənilərək başqa firmanın səhmləri alınmışdır
- Malsatanlardan alınmış səhmlər geri qaytarılmışdır
- Kommersiya krediti ilə başqa firmanın səhmləri alınmışdır
- Qısamüddətdə satılmaq məqsədilə səhm alınmışdır

209 Aşağıda qeyd olunanlardan biri qeyri-maddi aktiv deyil:

- Qudvil
- Lisenziya
- Səhm
- Program təminatı
- Patent

210 Ehtiyatlara aid olan xüsusiyyətlərdən biri səhvdir:

- Adətən, material və xammal ehtiyatları, hazır məhsul və satılmaq üçün alınmış mallardan ibarət olur.
- Ən gec 1 hesabat dövrü ərzində dövr etməsi (pula çevriləməsi) nəzərdə tutulur.
- Öz dəyərini istehsal olunan məhsul və ya xidmətin üzərinə birbaşa keçirir.
- Müəssisə anbarından yalnız istehsalatda sərf olunmaq üçün məxaric olunur.
- Müəssisənin muhasibat balansında qısamüddətli aktivlər bölməsində yer tutur.

211 Əmlak alqı-satqısı ilə məşğul olan firma dəyərini 8 ay müddətinə ödəmək şərtilə yeni bir yaşayış binası satın almışdır. Muhasibat yazılışını verin.

- Dt qeyri-maddi aktivlər KT uzunmüddətli öhdəliklər
- Dt Ehtiyatlar Kt qısamüddətli öhdəliklər
- Dt Uzunmüddətli maddi aktivlər Kt uzunmüddətli öhdəliklər
- Dt uzunmüddətli maddi aktivlər Kt qısamüddətli öhdəliklər
- DT qeyri maddi aktivlər Kt qısamüddətli öhdəliklər

212 İşçinin əmək haqqısından gəlir vergisi tutulmuşdur. Bu əməliyyatın balansa təsir növünü müəyyənləşdirin:

- Doğru cavab yoxdur.
- Aktiv artır, passiv artır
- Passiv artır, passiv azalır
- Aktiv artır, aktiv azalır
- Aktiv azalır, passiv azalır

213 Aşağıdakı hallardan birində yaranan əlavə kapital olaraq yaranmış vəsaiti firmanın ehtiyat kapitalı hesabına köçürmək mümkündür:

- Doğru cavab yoxdur
- Firmanın səhmləri nominal dəyərindən baha qiymətlərə satılmışdır
- İnventarizasiya zamanı ehtiyatların miqdarında artıqgəlmələr qeydə alınmışdır.

- Yenidənqiymətləndirmə zamanı ehtiyatların qiymətlərində artım qeydə alınmışdır
- Yenidənqiymətləndirmə zamanı istehsalat binasının qiymətində artım baş vermişdir

214 MMUS-a əsasən maliyyə hesabatında hesabat tarixindən sonrakı hadisələrə aiddir:

- bütün cavablar düzgündür
- hesabat tarixi və auditor yoxlanılması tarixi baş verən hadisələr
- hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr
- maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
- maliyyə hesabatlarının hesabatı tarixi və təsdiq olunma tarixi arasındaki dövrdə

215 MMUS-a əsasən maliyyə hesabatında yol verilmiş əhəmiyyətli səhvlər:

- Düzgün cavab yoxdur
- həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir
- hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır
- maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır
- maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır

216 Müəssisənin passivlərinin əmələgəlmə mənbələrinə görə təsnifatı necədir?

- xüsusi və cəlb edilmiş
- fondlar, ehtiyatlar, mənafət, məqsədli maliyyələşmə və daxil olmalar
- hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
- kapital və ehtiyatlar, borc öhdəlikləri
- xüsusi kapital və sair passivlər

217 Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- əsas və dövriyyə aktivlərinə
- əsas vəsaitlərə
- qeyri-maddi aktivlərə
- ehtiyatlara
- hesablaşmada olan vəsaitlərə

218 Maliyyə bərabərliyinin düsturu aşağıdakılardan hansıdır?

- Aktivlər+Gəlirlər=Öhdəliklər+Xüsusi kapital-Xərclər.
- Aktivlər-Öhdəliklər=Xüsusi kapital-Gəlirlər-Xərclər;
- Aktivlər+Xərclər=Öhdəliklər +Xüsusi kapital+Gəlirlər;
- Aktivlər = Öhdəliklər+Xüsusi kapital-Gəlirlər-Xərclər;
- Aktivlər=Gəlirlər+Xərclər-Öhdəliklər;

219 Aşağıdakılardan biri müəssisənin öhdəliklərinə nə aid deyil:

- Büdcə və vergi orqanları qarşısında olan borclar;
- Əməyin ödənişi üzrə borclar;
- Kreditor borcları;
- Ödəniş üçün olan veksellər;
- Pul vəsaitlərinin ekvivalentləri;

220 Aktivlərin tanınması üçün əsas şərt hansıdır?

- Yüksək likvidlik
- Maddi-əşya forması;
- Yüksək dəyəri;
- Uzun xidmət müddəti;
- Gələcək iqtisadi fayda;

221 Mühasibat balansında hansı elementlər barədə məlumat eks olunur?

- Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital
- Gəlirlər, xərclər və dividendlər
- Xərclər, dividendlər və xüsusi kapital
- Gəlirlər, öhdəliklər və xüsusi kapital
- Aktivlər, öhdəliklər və xüsusi kapital

222 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi tətbiq olunmaya biler:

- Düzgün cavab yoxdur.
- Ədalətli dəyər maya dəyərini üzərləyəndə;
- Müəssisənin ləğv olunması gözləniləndə;
- Müəssisə öz fəaliyyətini yeni başlayanda;
- Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;

223 Müəssisə 300 min manata ofis alır. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

- Məhz 300 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
- Binanın faydalı istifadə müddətində
- Binanın istifadə olunmasının ilk ilində;
- Məhz 300 min manat xərclənən zaman
- 300 min manat məbləğində gəlir əldə olunandan sonra;

224 Amortizasiya hesablanması prosesinin mahiyyətini izah edin:

- Düzgün cavab yoxdur
- Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;
- Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;
- Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
- Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərinə qədər silinməsi

225 Müəssisə ehtiyat alıştı aşağıdakı kimi olmuşdur: 13.07.2014 800 ədəd x 2 azn 18.07.2014. 950 ədəd x 2.40 azn 26.07.2014 1000 ədəd x 2.60 azn. 28. 07.14 tarixində 2000 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın

- 4027
- 4207
- 4270
- 4720
- 4072

226 Firma yeni istehsal binası tikmək üçün bankdan uzunmüddətli kredit götürmüştür. Həmin kreditə görə hesablanmış faiz borcu üçün muhasibat yazılışı verin.

- Dt Kapital qoyuluşu Kt Uzunmüddətli bank krediti
- Dt Ümumtəsərrüfat xərcləri Kt Uzunmüddətli bank krediti
- Dt istehsalat xərcləri Kt Uzunmüddətli bank krediti
- Dt İdarəetmə xərcləri Kt Uzunmüddətli bank krediti
- Dt fəvqaladə xərclər Kt Uzunmüddətli bank krediti

227 Müəssisə ehtiyat alıştı aşağıdakı kimi olmuşdur: 13.07.2014 700 ədəd x 3 azn 18.07.2014. 850 ədəd x 3.60 azn 26.07.2014 900 ədəd x 4.10 azn. 28. 07.14 tarixində 1300 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- 3964
- 4936
- 4396
- 4693

4963

228 Müəssisə ehtiyat alıştı aşağıdakı kimi olmuşdur: 13.07.2014 300 ədəd x 7 azn 18.07.2014. 450 ədəd x 7.60 azn 26.07.2014 500 ədəd x 8.20 azn. 28. 07.14 tarixində 700 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- 5903
- 5093
- 5930
- 5390
- 5039

229 Qanunverciliyə görə hansı müəssisələr mütləq əDV ödəyicisi olaraq qeydiyyatdan keçməlidirlər?

- Doğru cavab yoxdur
- Dövriyyəsi 150000 azn-dən çox olan bütün müəssisələr
- Dövriyyəsi 90000 azn-dən çox olan bütün müəssisələr
- Dövriyyəsi 90000 azn-dən çox olan fiziki şəxslər və 150000 azn-dən çox olan hequqi şəxslər
- Dövriyyəsi 120000 azn-dən çox olan bütün müəssisələr

230 Müəssisə ehtiyat alıştı aşağıdakı kimi olmuşdur: 13.07.2014 700 ədəd x 3 azn 18.07.2014. 850 ədəd x 3.60 azn 26.07.2014 900 ədəd x 4.10 azn. 28. 07.14 tarixində 1300 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- 4120
- 4440
- 4140
- 4260
- 4620

231 Müəssisə ehtiyat alıştı aşağıdakı kimi olmuşdur: 13.07.2014 300 ədəd x 7 azn 18.07.2014. 450 ədəd x 7.60 azn 26.07.2014 500 ədəd x 8.20 azn. 28. 07.14 tarixində 700 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- 5220
- 4900
- 4460
- 5140
- 5460

232 Malsatanlara borc hesabının son qalığı 50000 manat, debet dövriyyə 70000 manat kredit dövriyyə 80000 manatdırısa, ilkin qalıq nə qədərdir?

- 70000
- 30000
- 50000
- 40000
- 60000

233 Müəssisənin kapitalı 800000 manat, gəlirləri 400000 manat, xərcləri 300000 manat öhdəlikləri 500000 manatdırısa Aktivləri nə qədərdir?

- 2000000
- 1600000
- 1800000
- 1400000
- 1200000

234 Müəssisənin Aktivləri 1400000 manat, kapitalı 800000 manat, gəlirləri 400000 manat xərcləri 300000 manatdırsa öhdəlikləri nə qədərdir?

- 200000
- 300000
- 400000
- 500000
- 600000

235 Müəssisənin Aktivləri 1400000 manat, öhdəlikləri 500000 manat kapitalı 800000 manat, gəlirləri 400000 manatdırsa xərcləri nə qədərdir?

- 150000
- 200000
- 500000
- 300000
- 100000

236 Müəssisə 180000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 30000 manatdır. Amortizasiya xətti amortizasiya üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nəqədər olacaq?

- 6000
- 45000
- 60000
- 30000
- 30000

237 Müəssisə 14000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- 5 %
- 30 %
- 40%
- 20%
- 10 %

238 Müəssisənin aktivləri 150000 manat, xüsusi kapitalı 90000 manatdırsa öhdəlikləri nə qədərdir?

- doğru cavab yoxdur
- 60000
- 90000
- 150000
- 240000

239 İnformasiya aşağıdakılardan birinin təmin olunması üçün əhəmiyyətli dərəcədə səhv olmamalı və yanılmamalıdır:

- Konservativlik.
- Müqayisəlilik;
- Ardıcılıq;
- Proqnoz verə bilmək;
- Etibarlıq;

240 Aşağıdakılardan hansı maliyyə hesabatının xarakterik xüsusiyyəti deyil?

- Düzgün cavab yoxdur.
- Müqayisəlilik;

- Münasiblik;
- Etibarlılıq;
- Konservativlik;

241 Mühasibat balansında nə əks olunur?

- Xərclər, dividendlər və xüsusi kapital;
- Gəlirlər, öhdəliklər və xüsusi kapital;
- Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital.
- Aktivlər, öhdəliklər və xüsusi kapital;
- Gəlirlər, xərclər və dividendlər;

242 Müəssisənin öhdəlikləri kim qarşısında olan borcdur?

- Anderrayterlər;
- Alıcılar;
- Kreditorlar;
- Xeyriyyə müəssisələri;
- Debitorlar;

243 Müəssisənin öhdəliklərinə nə aid deyil?

- Büdcə və vergi orqanları qarşısında olan borclar;
- Kreditor borcları;
- Əməyin ödənişi üzrə borclar;
- Pul vəsaitlərinin ekvivalentləri;
- Ödəniş üçün olan veksellər;

244 Xüsusi kapitalın daha dəqiqlik təsvirini secin:

- Gəlirlər-Xərcər
- Aktivlər-Öhdəliklər
- Aktivlər=Kapital
- Öhdəlikər + Aktivlər
- Xüsusi kapital+Aktivlər

245 Bütün aktivlərin əsas fərqləndirici cəhəti hansıdır?

- Gələcək iqtisadi fayda;
- Uzun xidmət müddəti;
- Yüksək dəyəri;
- Yüksək likvidlik
- Maddi-əşya forması;

246 Müəssisənin fəaliyyətinin fasılısızlığı prinsipi nə zaman tətbiq olunmur?

- Ədalətli dəyər maya dəyərini üztləyəndə;
- Düzgün cavab yoxdur.
- Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;
- Müəssisə öz fəaliyyətini yeni başlayanda;
- Müəssisənin ləğv olunması gözləniləndə;

247 İformasiya o zaman münasib hesab olunur ki o:

- Əməliyyat tsikli və ya bir il – dövrlərindən ən uzun olanı üçün təqdim olunsun;
- İqtisadi qərarların qəbul olunmasına təsir etmək iqtidarında olsun;
- Auditor yoxlamasından keçmiş olsun və obyektiv xarakter daşısın.
- Obyektiv xarakter daşısın;
- Auditor yoxlamasından keçmiş olsun;

248 Əgər informasiya əvvəlcədən proqnoz verə bilmək üçün istifadə olunursa onda bu o deməkdir ki:

- Xarici auditor tərəfindən təsdiq olunub;
- Xarici auditor tərəfindən təsdiq olunub və neytraldır.
- Əvvəlki hesablamaları təsdiq və ya düzəliş edir;
- Neytraldır;
- Bir il üçün hazırlanıb;

249 İnfomasiya nə zaman münasib hesab olunur?

- Müxtəlif firmalar tərəfindən istifadə olunanda;
- Aşağı qiymətə əldə olunan zaman və xarici istifadəçilərə təqdim olunmadıqda.
- Aşağı qiymətə əldə olunan zaman;
- Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməyə kömək edən, keçmiş qiymətləndirmələri təsdiq edən və düzəldən zaman;
- Xarici istifadəçilərə təqdim olunmadıqda;

250 Gəlir nə deməkdir?

- Müəyyən dövr ərzində istehlak olunan aktivlərin dəyəri;
- Təsərrüfat fəaliyyəti nəticəsində xüsusi kapitalın ümumi artımı;
- Müəyyən dövr ərzində istehlak olunan aktivlərin və istifadə olunan xidmətlərin dəyəri.
- Cari və ya gözlənilən pul ödəmələri;
- Müəyyən dövr ərzində istifadə olunan xidmətlərin dəyəri;

251 Əgər bütün öhdəliklər 6000 manat dəyərində artırısa, bu o deməkdir ki:

- Aktivlər 3000 manat artıb və xüsusi kapital 3000 manat məbləğində artıb;
- Aktivlər 6000 manat azalıb və xüsusi kapital 6000 manat məbləğində artıb;
- Aktivlər 6000 manat azalıb;
- Xüsusi kapital 6000 manat məbləğində artıb;
- Aktivlər 6000 manat artıb və ya xüsusi kapital 6000 manat məbləğində azalıb;

252 Müəssisənin fəaliyyətinin fasılısızlığı prinsipi o deməkdir ki:

- Fəaliyyət göstərir və yaxın gələcəkdə fəaliyyət göstərəcək, ləğv olunmayacaq, onun fəaliyyət miqyası əhəmiyyətli dərəcədə ixtisar olunmayıacaq;
- Düzgün cavab yoxdur.
- Yaxın gələcəkdə ləğv olunacaq;
- Başqa müəssisə tərəfindən satın alınacaq;
- Dinamik inkişaf edən müəssisədir;

253 Müəssisənin öhdəliyi deyəndə nə başa düşülür?

- Gələcək iqtisadi fayda;
- Bütün yuxarıda qeyd olunanlar.
- Gələcək xərclər və ödəmələr üçün ehtiyatlar;
- Fəaliyyət zamanı istifadə olunan qiymətlilər;
- Müəssisənin cari öhdəlikləri;

254 Aşağıdakı bərabərliklərdən hansı balans bərabərliyidir?

- Aktivlər=Kapital
- Bütün yuxarıda qeyd olunan bərabərliklər.
- Aktivlər=Gəlilər-Xərcər
- Aktivlər=Öhdəliklər+Xüsusi kapital
- Aktivlər-Öhdəliklər=Xüsusi kapital

255 Azərbaycanın Milli Mühəsibat Uçotu Standartları hansı dövlət programı əsasında hazırlanmışdır?

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanmış və Nazirlər Kabinetinin 18 iyul 2004-cü il tarixli, 101 sayılı Qərarı ilə təsdiq edilmiş “2004-2007-ci illərdə Milli Mühəsibat Uçotu Standartlarının hazırlanması və tətbiqi üzrə Dövlət Proqramı” əsasında
- Mühəsibat uçotu mütəxəssisləri tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 iyul 2003-cü il tarixli, 139 sayılı Qərarı ilə təsdiq edilmiş “2003-2008-ci illərdə Milli Mühəsibat Uçotu Standartlarının tətbiqi üzrə Proqram” əsasında
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanmış və Nazirlər Kabinetinin 18 iyul 2005-ci il tarixli, 139 sayılı Qərarı ilə təsdiq edilmiş “2005-2008-ci illərdə Milli Mühəsibat Uçotu Standartlarının tətbiqi üzrə Proqram” əsasında
- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış və Nazirlər Kabinetinin 18 iyun 2005-ci il tarixli, 152 sayılı Qərarı ilə təsdiq edilmiş “2005-2007-ci illərdə Milli Mühəsibat Uçotu Standartlarının tətbiqi üzrə Dövlət Proqramı” əsasında
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanmış və Nazirlər Kabinetinin 28 iyul 2003-cü il tarixli, 141 sayılı Qərarı ilə təsdiq edilmiş “2003-2008-ci illərdə Milli Mühəsibat Uçotu Standartlarının tətbiqi üzrə Proqram” əsasında

256 Mühəsibat uçotunun mahiyyəti nədən ibarətdir?

- Mühəsibat uçotu müəssisənin təsərrüfat fəaliyyəti prosesində baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, icmal sənədlər əsasında toplanması, qeydiyyata alınması və qruplaşdırılmasından ibarətdir
- Mühəsibat uçotu müəssisənin təsərrüfat fəaliyyəti prosesində baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında qeydiyyata alınması, qruplaşdırılması və sistemləşdirilməsindən ibarətdir
- Mühəsibat uçotu müəssisədə baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında kitab və jurnalara yazılaraq, qruplaşdırılması, sistemləşdirilməsi və yekunlaşdırılmaqla, balansın tərtib edilməsindən ibarətdir
- Mühəsibat uçotu müəssisənin təsərrüfat fəaliyyəti prosesində baş vermiş əsas təsərrüfat əməliyyatlarının yiğcam şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında kitablara yazılması, qruplaşdırılması, sistemləşdirilməsi və yekunlaşdırılmasından ibarətdir
- Mühəsibat uçotu müəssisənin əsas struktur bölmələrində baş vermiş bütün təsərrüfat əməliyyatlarının ardıcıl şəkildə, xronoloji qaydada, başdan-başa, ilkin sənədlər əsasında qeydiyyata alınması, qruplaşdırılması və sistemləşdirilməsindən ibarətdir

257 Mühəsibat uçotunun hansı obyektləri öhdəliklərə aiddir? (Sürət 29.04.2014 10:30:08)

- Alınmış veksellər üzrə hesablaşmalar.
- Debitor borcları
- Pensiya fonduna ayırmalar üzrə borclar
- Yola salılmış malar üzrə alıcılarla hesablaşmalar
- Bitməmiş istehsal

258 Mühəsibat uçotu metodunun hansı ünsürləri digər iqtisad elmləri üçün ümumi hesab olunur? (Sürət 29.04.2014 10:30:05)

- İnventarlaşdırma.
- Balans, ikili yazılış üsulu;
- Qiymətləndirmə, balans, hesablar sistemi;
- Qiymətləndirmə, balans, kalkulyasiya, inventarlaşma;
- Sənədləşmə, inventarlaşma;

259 Hesablaşma hesabı vasitəsilə həyata keçirilə bilər: (Sürət 29.04.2014 10:28:41)

- kassa əməliyyatları
- kredit əməliyyatları
- kassa, hesablaşma və kredit əməliyyatları
- hesablaşma əməliyyatları
- bütün cavablar düzgündür

260 Mühəsibat balansının tanınmasını tam xarakterizə et: (Sürət 29.04.2014 10:28:20)

- Mühəsibat balansı-mühəsibat hesabları ilə əlaqəli və maliyyə nəticəsinin əks etdirilməsi üsuludur

- Mütasibat balansı-təsərrüfat əməliyyatları üzərində nəzarət etmək üçün informasiyaların balans ümumiləşdirilməsi üsuludur
- Mütasibat balansı-iqtisadi informasiyaların qruplaşdırma üsuludur
- Mütasibat balansı-əmlakın, xüsusi kapitalın və öhdəliklərin pul ifadəsində qruplaşdırma və əks etdirmə üsuludur
- Mütasibat balansı-təsərrüfat vəsaitlərinin əks etdirilməsi üsuludur

261 Mütasibat hesabatına verilən tələblər (keyfiyyət göstəriciləri) hansılardır? (Sürət 29.04.2014 10:28:14)

- İnfomasiyanın aydınlığı, infomasiyanın həqiqiliyi və tamlığı, göstəricilərin əhəmiyyətliliyi, neytrallığı və müqayisəliliyi;
- İnfomasiyanın aydınlığı, neytrallığı və müqayisəliliyi;
- İnfomasiyanın dürüstlüyü və tamlığı;
- Göstəricilərin əhəmiyyətliliyi;
- İnfomasiyanın həqiqiliyi və göstəricilərin əhəmiyyətliliyi

262 Valyuta sərvətləri (qiymətliləri) dedikdə nəyi başa düşürsünüz? (Sürət 29.04.2014 10:28:06)

- təbii qiymətli daşları (zərgərlik və digər məişət əşyaları istisna olmaqla)
- zərgərlik məmulatlarını
- qiymətli daşların tullantıları
- məişət əşyaları
- bütün cavablar düzgündür

263 Balansın hansı elementi əsas element hesab edilir? (Sürət 29.04.2014 10:27:59)

- Balansın aktiv və passivinin eyniliyi
- Balansın maddələri
- Balansın valyutası
- Balansın bərabərliyi
- Mütasibat uçotunun hesabları

264 . əsas vəsaitlərin amortizasiyası və Qeyri-maddi aktivlərin amortizasiyası maddələri olmayan balans necə adlanır? (Sürət 29.04.2014 10:27:53)

- Likvid balansı.
- Netto-balans;
- Giriş balansı;
- Brutto-balans;
- Nəticə balansı;

265 Balansa əsasən uzunmüddətli aktivlərin cəmini tapın: (əlavə 1) (Sürət 29.04.2014 10:27:46)



- 92.500
- 87.500
- düzgün cavab yoxdur
- 97.500
- 82.500

266 Balansa əsasən müəssisənin qeyri-maddi aktivlərinin cəmini tapın: (Sürət 29.04.2014 10:27:43)



- 7.700
- 5.500
- 5.000
- 7.500
- düzgün cavab yoxdur

267 Balansa əsasən müəssisənin cəlb olunmuş vəsaitləri nə qədərdir? (əlavə 1) (Sürət 29.04.2014 10:27:39)



- 53.000
- 63.000
- 73.000
- 58.000
- 78.000

268 Balansa əsasən müəssisənin əsas vəsaitlərinin cəmini tapın: (əlavə 1) (Sürət 29.04.2014 10:27:36)



- 87.000
- 82.000
- 117.000
- 127.000
- 122.000

269 Balansa əsasən qısamüddətli aktivlərin cəmini tapın: (əlavə1) (Sürət 29.04.2014 10:27:33)



- 76.500
- 71.500
- 61.500
- 81.500
- 66.500

270 Aşağıdakı əməliyyatlardan balansın aktivinin tərkibində dəyişikliyə səbəb olanı seçin: (Sürət 29.04.2014 10:27:27)

- hesablanmış əmək haqqı ödənilmişdir
- işçilərə əmək haqqı hesablanmışdır
- alıcı firmadan müəssisənin bank hesabına vəsait daxil olmuşdur
- müəssisə kreditlə mal almışdır
- banka olan kredit öhdəliyi geri qaytarılmışdır

271 Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir? (Sürət 29.04.2014 10:27:23)

- Düzgün cavab yoxdur
- Aktivin tərkibində dəyişiklik yaranır
- Passivin tərkibində dəyişiklik yaranır
- Aktiv və passivdə atırı yaranır
- Aktiv və passivin tərkibində azalma yaranır

272 Gəlirlər nə zaman maliyyə hesabatının elementi kimi tanınır?

- düzgün cavab yoxdur
- gəlirlər və xərclər müqayisə olunduqdan sonra
- pul vəsaitləri daxil olduqdan sonra
- xərclər tanındıqdan sonra
- mənfəət alındıqdan sonra

273 Öhdəlik nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?

- bütün cavablar düzgündür
- şirkət tərəfindən nəzarət edilir
- kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər
- ödənmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər

274 Aktiv nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?

- bütün cavablar düzgündür
- ötən hadisələrin nəticəsində meydana çıxır
- müəssisə tərəfindən nəzarət olunur
- kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- aktivlərin dəyərini dəqiq ölçmək olur

275 Maliyyə uçotunda və hesabatda elementlər hansı ardıcılıqla tanınır?

- düzgün cavab yoxdur
- uçot və hesabatın elementləri aşkarlıdıqda
- elementlərin tanınma meyarlarına uyğunluğu
- elementlərin maliyyə uçotunda və hesabatda tanınması
- uçot və hesabatın elementləri aşkarlıdıqda, elementlərin tanınma meyarlarına uyğunluğu „elementlərin maliyyə uçotunda və hesabatda tanınması

276 Kommersiya təşkilatları üçün MMUS-un konseptual əsasları nəyi izah edir?

- bütün cavablar düzgündür
- maliyyə ucotu və hesabatın məqsədini
- maliyyə ucotu və hesabatın elementlərini
- maliyyə ucotu və hesabatın elementlərinin tanınması meyarlarını
- kapitalın mahiyyəti və onun saxlanılması konsepsiyası

277 MMUS-a uyğun olaraq öhdəliklərin ödənilməsi aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir:

- Jönum tanınmasından sonrakı 12 ay
- bir il
- cari hesabat ilində
- hesabat tarixindən sonrakı 12 ay
- düzgün cavab yoxdur

278 Hansı elementlər kommersiya təşkilatının maliyyə vəziyyətini xarakterizə edir?

- gəlirlər, xərclər və kapital
- aktivlər, öhdəliklər və kapital
- aktivlər, kapital və gəlirlər
- aktivlər, öhdəliklər və gəlirlər
- gəlirlər, öhdəliklər və kapital

279 Kommersiya təşkilatlarının maliyyə vəziyyətini hansı tənlilik xarakterizə edir?

- $A = K + Ö$
- $A = K + Ö + G - R$
- $O = A - K + G - R$
- $K = A + Ö - R$
- $A = K + Ö + G$

280 Hesabatın hər hansı bir maddəsinin əhəmiyyətliliyini müəyyən etmək üçün mühasib aşağıdakı göstəricilərdən hansı ilə onu müqayisə etməyə bilər?

- Xalis mənfaət;
- İşçilərin ümumi sayı;
- Debitor borcu.
- Məcmu aktivlər;
- Məcmu öhdəliklər;

281 Aşağıdakı bərabərliklərdən hansı əsas balans bərabərliyinin açılışıdır?

- Aktivlər=Gəlirlər+Xərclər-Öhdəliklər;
- Aktivlər+Gəlirlər=Öhdəliklər+Xüsusi kapital-Xərclər.
- Aktivlər = Öhdəliklər+Xüsusi kapital-Gəlirlər-Xərclər;
- Aktivlər-Öhdəliklər=Xüsusi kapital-Gəlirlər-Xərclər;
- Aktivlər+Xərclər=Öhdəliklər +Xüsusi kapital+Gəlirlər;

282 Mənfiət və zərərlər haqqında hesabatda nə əks olunur?

- Müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki və xüsusi kapitaldakı dəyişikliklər;
- Hesabat dövrünə aktivlərin, öhdəliklərin və xüsusi kapitalın vəziyyəti;
- Müəyyən dövr ərzindəki gəlirlər və xərclər;
- Hesabat dövrünə xərclər, dividendlər və xüsusi kapitalın vəziyyəti.
- Müəyyən dövr ərzində xüsusi kapitaldakı dəyişikliklər;

283 Təmiz gəlir nə vaxt yaranır?

- Gəlirlər > Xərclər;
- Gəlirlər < Xərclər;
- Aktivlər = Öhdəliklər
- Aktivlər > Öhdəliklər
- Gəlirlər = Xərclər;

284 Debitor borcunun 400 manat ödənilməsi o deməkdir ki:

- Aktivlər 400 manat məbləğində artıb və öhdəliklər 400 manat məbləğində azalıb;
- Xüsusi kapital 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində artıb
- Aktivlər 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində azalıb;
- Öhdəliklər 400 manat məbləğində azalıb və xüsusi kapital 400 manat məbləğində artıb;
- Aktivlər 400 manat məbləğində artıb və aktivlər 400 manat məbləğində azalıb;

285 Xüsusi kapital nəyi əks etdirir?

- Xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı;
- Kreditorların iddia etdiyi aktivlərdə olan payı;
- Səhmdarların iddia etdiyi aktivlərdə olan payı;
- Debitorların iddia etdiyi aktivlərdə olan payı;
- İşçi heyətinin iddia etdiyi aktivlərdə olan payı;

286 Hesablanmış xərclər o xərclərdir ki:

- Tanınıb lakin hələ ödənilməyib;
- Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
- Ödənilib lakin hələ uçotda əks olunmayıb.
- Tanınıb, ödənilib və uçotda əks olunub;
- Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;

287 Gələcək dövrün xərcləri o xərclərdir ki:

- Tanınıb, lakin hələ uçotda əks olunmayıb.
- Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
- Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
- Tanınıb lakin hələ ödənilməyib;
- Tanınıb, ödənilib və uçotda əks olunub;

288 Hesablanmış gəlir o gəlirdir ki:

- Əldə olunub və uçotda əks olunub.
- Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- Onlar əldə olunana qədər qazanılıb və əks olunub;

- Qazanılıb, lakin hələ əldə olunmayıb;
- Qazanılıb, əldə olunub və uçotda əks olunub;

289 Hesabların korrektəsi nə üçün edilir?

- Bir çox əməliyyatlar bir və ya daha artıq vaxt dövrünü əhatə edir;
- Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə;
- Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə və təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol veriləndə.
- Rəhbərlik hansı məlumatların mühasibat uçotu və hesabatında əks etdirilməli olduğuna qərar verməkdə çətinlik çəkəndə;
- Təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildiyi üçün;

290 28 fevralda mebel fabrikinin işçiləri sifarişi yerinə yetirmək üçün iş vaxtından əlavə işləyir. Müəssisə martın əvvəlində hesabı müştəriyə göndərir, martın ortasında isə hesab üzrə ödəniş həyata keçirilir. İş vaxtından əlavə işləməyə görə əmək haqqı xərclərə nə vaxt daxil edilir?

- Əmək haqqının verilməsi vaxtından asılı olaraq fevralda və ya da martda;
- Martda;
- Fevralda;
- İşçilər əmək haqqını alan vaxt;
- Qəbul olunmuş uşot siyasetindən asılı olaraq fevralda və ya da martda;

291 Müəssisə ofis binasının alınmasına 500 min manat xərcləyir. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

- Binanın istifadə olunmasının ilk ilində;
- Məhz 500 min manat xərclənən zaman;
- Məhz 500 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
- 500 min manat məbləğində gəlir əldə olunandan sonra;
- Binanın faydalı istifadə müddətində;

292 Uyğunluq prinsipinə müvafiq olaraq aşağıdakılardan hansılar arasında uyğunluq olmalıdır?

- Xüsusi kapital və öhdəliklər.
- Müəssisənin müştəriləri;
- Gəlirlər və xərclər;
- Aktivlər və öhdəliklər;
- Müəssisənin kreditorları;

293 Xidmət sferası müəssisələrində gəlir nə zaman əldə olunmuş hesab olunur?

- Maliyyə hesabatının tərtib olunması tarixinə.
- Ayın axırında;
- İlin sonunda;
- Xidmətin göstərilməsi tarixinə;
- Pul vəsaitlərinin əldə olunması tarixinə;

294 Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir:

- Gəlir əldə olunan zaman;
- Pul vəsaitləri əldə olunan zaman;
- Mənfəətdən vergi ödənilən zaman;
- Maliyyə hesabatı tərtib olunan zaman.
- Ayın axırında;

295 Gələcək dövrün gəlirləri aşağıdakı kimi təsnifləşdirilir:

- Gəlirlər;
- Aktivlər
- Xüsusi kapital.

- Öhdəliklər;
- Gəlirlərin azalmasının kontraktiv hesabı;

296 Gələcək dövr üzrə gəlir yaratmayan səbəblər hansılardır?

- Kreditlə göstərilən xidmətlər;
- Bütün cavablar düzgündür.
- Ədəbiyyata iki illik yazılışın satışı;
- Abunəçinin satışı;
- Əvvəlcədən ödənilən icarə haqqı;

297 Gələcək dövrün xərcləri hesablanan müddətin sonunda aşağıdakı korrektəedici yazılışı etmək lazımdır:

- Xərclərin uçotu hesabının debeti və aktivlərin uçotu hesabının krediti
- Aktivlərin uçotu hesabının debeti və xərclərin uçotu hesabının krediti
- Öhdəliklərin uçotu hesabının debeti və krediti
- Xərclərin uçotu hesabının debeti və krediti
- Aktivlərin uçotu hesabının debeti və krediti

298 Öhdəlik və gəlir hesablarının müxabirələşməsi nə ilə əlaqədar yaranır?

- Gələcək dövrün xərcləri hesabları üzrə korrektəedici yazılışlarla;
- Pul vəsaitlərinin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
- Aktivlərin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
- Gələcək dövrün gəlirləri hesabı üzrə korrektəedici yazılışlarla;
- Xüsusi kapital hesabları üzrə korrektəedici yazılışlarla;

299 Gələcək dövrlər gəlirləri o gəlirlərdir ki:

- Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- Əldə olunub, lakin uçotda əks olunmayıb.
- Qazanılıb, qəbul olunub və uçotda əks olunub;
- Qazanılıb, lakin hələ əldə olunmayıb;
- Onlar əldə olunana qədər qazanılıb və əks olunub;

300 Aktivlər və xərclər hesablarının müxabirələşməsi nə ilə əlaqədar yaranır?

- Öhdəliklərin uçotu ilə;
- Hesablanmış xərclər hesabları üzrə korektəedici yazılışlar ilə;
- Heç vaxt yaranmir.
- Gələcək dövrün xərcləri hesabları üzrə korektəedici yazılışlar ilə;
- Gəlirlərin uçotu ilə;

301 Korrektəedici yazılışlar nə üçün zəruridir?

- Gəlirlərin onların əldə olunduğu dövrdə əks olunmasını təmin etmək, xərcləri isə onlar baş verdiyi dövrdə tanımaq üçün;
- Düzgün cavab yoxdur.
- Gəlirləri onların əldə olunduğu dövrdə əks etdirmək üçün;
- Xərcləri isə onlar baş verdiyi dövrdə əks etdirmək üçün;
- Müəyyən vaxt dövründə xərclərə silinməli olan bəzi xərclər jurnalda əks olunmadığı üçün;

302 Korrektəedici yazılışlar nədir?

- Bütün qeyd olunanlar düzidür.
- Yalnız mühəsibat balansı hesablarında edilir;
- Mühsabat uçotu sistemi lazımı şəkildə işləyərsə, lazım deyil;
- Bir qayda olaraq maliyyə hesabatının hazırlanması üçün;
- Rəhbərlik hesabın qalığını dəyişmək istəyəndə;

303 30 noyabrda geyim mağazasında 1000 manatlıq mal satılıb. 05 dekabrda müştəriyə hesab göndərilir, 10 dekabrda mağaza müştəridən çek alır. Hansı tarixə 1000 manatlıq gəlir əldə olunmuş hesab olunur?

- 30 dekabr
- 05 dekabr
- 10 dekabr
- 30 noyabr
- 01 dekabr

304 Münasiblik prinsipi gəlirlərlə xərclərin əlaqəsini təyin edir. Başqa sözlə, verilən prinsip aşağıdakı əlaqəni nəzərdə tutur:

- Sərf olunan əməyin və əldə olunan nəticənin;
- Aktivlərlə öhdəliklərin;
- Debitor və kreditor öhdəliklərinin.
- Pul məxaricinin və pul mədaxilinin;
- Dividendlər və səhmdarların investisiyalarının;

305 X mağazası uçotu gəlirlərin tanınması prinsipinə uyğun olaraq aparır. 31 iyulda maşın mağazada texniki xidmətdən keçirilir. Müştəri 01 avqustda maşını götürür və 05 avqustda ödəniş edir. X mağazası 06 avqustda poçtla çeki alır. X mağazası əldə olunmuş gəliri nə zaman əks etdirməlidir?

- 02 avqustda.
- 31 iyulda;
- 01 avqustda;
- 05 avqustda;
- 06 avqustda;

306 Dövrilik fərziyyəsinə uyğun olaraq:

- Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər və müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırıldığı zaman düzəliş edilə bilər.
- Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər;
- Əgər əməliyyat birdən artıq vaxt dövrünə əhatə edirsə, hesablaşmalar aparılmamalıdır;
- Müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırıldığı zaman düzəliş edilə bilər;
- Müəssisənin təsərrüfat fəaliyyəti müəyyən zaman dövrlərinə bölünə bilər;

307 Mühəsibat uçotunun metodunun elementləri hansılardır?

- Sənədləşdirmə, inventarizasiya, hesablar, ikitərəfli yazılış, risklərin ölçüləməsi, kalkulyasiya, balans, hesabat
- Sənədləşdirmə, inventarizasiya, idarəetmə, ikitərəfli yazılış, qiymətləndirmə, kalkulyasiya, balans, hesabat
- Sənədləşdirmə, inventarizasiya, hesablar, ikitərəfli yazılış, qiymətləndirmə, kalkulyasiya, balans, hesabat, yoxlama
- Sənədləşdirmə, inventarizasiya, hesablar, ikitərəfli yazılış, qiymətləndirmə, kalkulyasiya, balans, təqdimat
- Sənədləşdirmə, inventarizasiya, hesablar, ikitərəfli yazılış, qiymətləndirmə, kalkulyasiya, balans, hesabat

308 Mühəsibat uçotunun predmeti nədən ibarətdir?

- Mühəsibat uçotunun predmeti müəssisənin əmlakının, pul vəsaitlərinin, mal-material ehtiyatlarının, kapitalının və öhdəliklərinin mövcud vəziyyətini, eləcə də onların artıb-azalmasını əks etdirən informasiya sistemidir
- Mühəsibat uçotunun predmeti müəssisənin bütün fəaliyyətinin öyrənilılması və maliyyə-təsərrüfat fəaliyyəti prosesində yerinə yetirilən təsərrüfat əməliyyatlarını əks etdirən informasiya sistemidir
- Mühəsibat uçotunun predmeti müəssisənin əmlakı, onun əmələ gəlməsi mənbələri və maliyyə-təsərrüfat fəaliyyəti prosesində yerinə yetirilən təsərrüfat əməliyyatlarıdır
- Mühəsibat uçotunun predmeti müəssisənin bütün əmlakını tərkibi və yerləşdirilməsinə görə, eləcə də öhdəliklərini, təsərrüfat əməliyyatlarını və onların nəticələrini əks etdirən informasiya sistemidir
- Mühəsibat uçotunun predmeti müəssisənin bütün əmlakını tərkibi və yerləşdirilməsinə görə, eləcə də pul vəsaitlərini, mal-material ehtiyatlarını, kapitalını və öhdəliklərini əks etdirən informasiya sistemidir

309 Mühəsibat uçotunun obyektləri hansılardır?

- Mütəsibat uçotunun obyektləri müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti prosesində yerinə yetirilən bütün təsərrüfat əməliyyatlarıdır
- Mütəsibat uçotunun obyektləri müəssisənin bütün fəaliyyətinin öyrənilməsi və maliyyə-təsərrüfat fəaliyyəti prosesində yerinə yetirilən təsərrüfat əməliyyatlarıdır
- Mütəsibat uçotunun obyektləri müəssisənin əmlakı, onun əmələ gəlməsi mənbələri və maliyyə-təsərrüfat fəaliyyətinin nəticələridir
- Mütəsibat uçotunun obyektləri müəssisənin əmlakı, onun əmələ gəlməsi mənbələri və maliyyə-təsərrüfat fəaliyyəti prosesində yerinə yetirilən təsərrüfat əməliyyatlarıdır
- Mütəsibat uçotunun obyektləri müəssisənin əmlakı, onun sənədləşdirilməsi prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti prosesində yerinə yetirilən bütün təsərrüfat əməliyyatlarıdır

310 31 dekabr 2010-cu il tarixinə korrektədici yazılışlar edilənə qədər, ilin sonuna Sığorta xərcləri hesabının qalığı 870 manat, Sığorta üzrə gələcək dövrün xərcləri hesabının qalığı isə 2300 manat təşkil edir. Qəbul olunub ki, sığorta üzrə gələcək dövrün xərcləri olaraq 1800 manat silinməlidir. Sığorta üzrə xərclər hesabının korrektə edilmiş qalıq məbləği aşağıdakı kimiidir:

- 1800 manat
- 500 manat
- 1370 manat
- 2670 manat
- 870 manat

311 01 iyulda müəssisə həmin tarixdən başlayan ofis binasının icarəsi haqqını 6 ay əvvəlcədən 6000 manat olaraq ödəyir. Bütün məbləğ İcarə üzrə gələcək dövrün xərcləri hesabına silinir. 31 iyul tarixinə olan maliyyə hesabatını hazırlayarkən müəssisə aşağıdakı korrektədici yazılışı etməldi:

- DT “İcarə xərcləri” – 6000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat
- DT “İcarə xərcləri” – 3000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 3000 manat
- DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat, KT “İcarə xərcləri” – 6000 manat
- DT “İcarə xərcləri” – 1000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat
- DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat, KT “İcarə xərcləri” – 1000 manat

312 02 iyunda müəssisə 3500 manatlıq istehlak materialları satın alır və onu aktiv kimi əks etdirir. 30 iyunda keçirilmiş inventarizasiyanın nəticələrinə görə istehlak materiallarının qalıq məbləği 2000 manat təşkil edir. 30 iyunda müəssisə hansı korrektədici yazılışı etməlidir?

- DT “Material xərcləri” – 1500 manat, KT “Materiallar” – 1500 manat
- DT “Materiallar” – 2000 manat, KT “Material xərcləri” – 2000 manat
- DT “Materiallar” – 1500 manat, KT “Material xərcləri” – 1500 manat
- DT “Material xərcləri” – 1500 manat, KT “Materiallar” – 2000 manat
- DT “Material xərcləri” – 2000 manat, KT “Materiallar” – 2000 manat

313 X müəssisəsi 2000 manatlıq dəftərxana ləvazimati satın alır və bütün məbləği Dəftərxana ləvazimatları hesabının debetinə silir. Hesbat dövrünün sonunda inventarizasiya nəticəsində dəftərxana ləvazimatının qalığı 1200 manat təşkil edir. Dövrün sonunda jurnalda aşağıdakı korrektədici yazılış edilməlidir:

- DT “Dəftərxana ləvazimati xərcləri” – 800 manat, KT “Dəftərxana ləvazimatları” – 800 manat
- DT “Dəftərxana ləvazimati xərcləri” – 1200 manat, KT “Dəftərxana ləvazimatları” – 1200 manat
- DT “Dəftərxana ləvazimatları” – 1200 manat, KT “Dəftərxana ləvazimati xərcləri” – 1200 manat
- DT “Dəftərxana ləvazimatları” – 800 manat, KT “Kassa” - 800 manat
- DT “Dəftərxana ləvazimatları” – 800 manat, KT “Dəftərxana ləvazimati xərcləri” – 800 manat

314 MMUS-a uyğun olaraq maliyyə hesabatında əhəmiyyətli səhvlər hesab olunur:

- maliyyə hesabatının düzgün şərh olunmamasına götərib çıxarıır
- Duzgun cavab yoxdur
- maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır
- həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir
- hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına götərib çıxarıır

315 MMUS-a uyğun olaraq hesabat tarixindən sonrakı hadisələrə aiddir:

- hesabat tarixi və auditor yoxlanılması tarixi arasında baş verən hadisələr
- maliyyə hesabatlarının hesabat tarixi və təsdiq olunma tarixi arasındaki dövrdə baş verən hadisələr
- maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
- bütün cavablar düzgündür
- hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr

316 Gəlirlər və xərclər haqda informasiyaların ayrılıqda açıqlanması zərurəti nəyi müəyyənləşdirir?

- gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini
- düzgün cavab yoxdur
- gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini; gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini;
- gəlirlər və xərclər haqda informasiyaların ölçülülməsinin zəruriliyini
- gəlirlər və xərclər haqda informasiyaların ölçülülməsinin zəruriliyini
- gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini

317 Amortizasiya prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;
- Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;
- Aktivin ədalətli dəyər üzrə qiyamətləndirilməsi;
- Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərinə qədər silinməsi;
- Düzgün cavab yoxdur.

318 Aşağıdakı fikirlərdən hansı düz deyil?

- Korrektəedici yazılışlar gəlirlərin tanınması prinsipinin gözlənilməsi üçün zəruridir;
- Korrektəedici yazılışlar Baş kitabın hesablarının müəssisənin büdcəsinə uyğunluğunlaşdırılması üçün zəruridir;
- Korrektəedici yazılışlar maliyyə hesabatının MMUS-un prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir.
- Korrektəedici yazılışlar uyğunluq prinsipinin gözlənilməsi üçün zəruridir;
- Korrektəedici yazılışlar maliyyə hesabatının MHBS-nin prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir;

319 Amortizasiya olunan dəyərə nisbətdə amortizasiya ayırmalarının daimi normasının tətbiq edilməsini nəzərdə tutan üsulu seçin.

- Azalan qalıq metodu;
- Xətti metod;
- Düzgün cavab yoxdur.
- Azalan qalıq metodu və məhsulun həcminə bərabər silinmə metodu;
- Məhsulun həcminə bərabər silinmə metodu;

320 Amortizasiya hesablanmasıın aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır?

- Azalan qalıq metodu;
- Düzgün cavab yoxdur.
- Xətti metod və azalan qalıq metodu;
- Məhsulun həcminə bərabər silinmə metodu;
- Xətti metod;

321 Azalan qalıq üsulu ilə amortizasiyanın hesablanması nəticəsində nə baş verir?

- Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına;
- Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına;
- Düzgün cavab yoxdur.
- Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanması;
- Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına;

322 Aktivin qalıq dəyəri nəyə bərabərdir?

- İlkin dəyərini çıxmaga bazar dəyərinə;
- Yiğilmiş amortizasiyanı çıxmaga aktivin maya dəyərinə;
- Cari təmir xərclərini çıxmaga bazar qiymətinə;
- Aktivin bərpə dəyərinə;
- Təkrar bazarın istiqamətləndirildiyi qiymət;

323 Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı üsulla silinməsi prosesidir?

- Bərabər və obyektiv üsulla;
- Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
- Konservativ bazar yanaşması əsasında;
- Sistematiq və səmərəli əsasla;
- Qısaldılmış müddətdə və etibarlı şəkildə;

324 Əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakı maddələrdən hansı nəzərə alınır?

- Likvidlik dəyəri;
- Maya dəyəri;
- Likvidlik dəyəri və maya dəyəri.
- Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
- Faydalı istifadənin qiymətləndirmiş müddəti;

325 Yiğilmiş amortizasiya hesabının qalığı nəyi əks etdirir?

- Bütün qeyd olunanlar düzdür.
- Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
- Ədalətli dəyərin əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
- Cari dövrün xərclərinə aid edilən məbləği;
- Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;

326 Torpağın maya dəyərinə daxil deyil:

- Bütün qeyd olunanlar düzdür.
- Əmlak üzrə agentliklərin komissiya xərcləri;
- Əmlak üzrə illik vergi;
- Alıcı tərəfindən ödənilən əmlak vergisi;
- Torpağa mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar yığımlar;

327 Əsas vəsaitləri aşağıdakı qruplara ayırmak olar:

- Qeyri-maddi aktivlər, torpaq, bina və tikililər, avadanlıqlar;
- Torpaq, abadlıq obyektləri, bina və tikililər, avadanlıqlar;
- Torpaq, bina və tikililər.
- İstehsal gücləri, əmlak, bina və tikililər, avadanlıqlar;
- Torpaq, əmlak, mebel, avadanlıqlar;

328 İstifadə imkanları faydalı istifadə müddətində azalmayan aktiv hansıdır?

- Mebel
- Aparatura və avadanlıq
- Nəqliyyat vasitələri
- Alətlər və ləvazimatlar
- Torpaq

329 Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə gətirib çıxarırl?

- Aktivin ədalətli dəyərinin artmasına.
- Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcminin dəyişməsinə;
- Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcminin daimi saxlanması;
- Cari ildə gəlirin artmasına;
- Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcminə yenidən baxılmasına və dəyişməsinə;

330 01 yanvarda müəssisə 40000 manatlıq əsas vəsait obyekti əldə edir. Obyektin likvidlik dəyəri 8000 manat təşkil edir. Xətti metoda uyğun hesablanmış amortizasiya ayırmaları 4000 manatdır. Dövrün sonuna Amortizasiya ayırmaları hesabının qalığı 20000 manatdır. Obyektin qalan faydalı istifadə müddəti nə qədərdir?

- 4 il
- 3 il
- 10 il
- 8 il
- 5 il

331 01 yanvar 2009-cu ildə müəssisə 90000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- 6000 manat;
- 10000 manat;
- 3000 manat.
- 6888 manat;
- 10888 manat;

332 01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- 10000 manat;
- 3750 manat;
- 5000 manat
- 7500 manat
- 8000 manat.

333 Müəssisə 150000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 15000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablaşdırıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- 30000 manat
- 36000 manat
- 54000 manat
- 32400 manat
- 60000 manat

334 01 aprel 2010-cu ildə müəssisə 72000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 9000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- 9000 manat.
- 5400 manat;
- 7200 manat;
- 6300 manat;
- 4725 manat;

335 Müəssisə 36000 manat məbləğində torpaq sahəsi satın alır və bununla əlaqədar aşağıdakılardan hansı çəkir: Hüquqşunasların xərcləri – 1500 manat Agentin komissiyası - 1130 manat Avtodayanacaq sahəsinin yol örtüyü – 10000 manat Müqavilənin qeydiyyatı xərcləri – 560 manat Müəssisə torpaq sahəsinin hansı qiymətlə eks etdirməlidir?

- 37690 manat
- 36000 manat
- 39370 manat
- 49370 manat
- 39610 manat

336 Müəssisə 10000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- 50%;
- 20%;
- 25%;
- 40%;
- 5%;

337 Nəqliyyat vasitəsi 15000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla eks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- 1,00 %;
- 8,00 %.
- 12,50 %;
- 4,00 %;
- 10,00 %;

338 Aktivin faydalı istifadə müddətinin hesablanması zamanı aşağıdakı amillərdən hansı nəzərə alınır?

- Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər və aktivin məqsədli istifadəsi;
- Aktivin məqsədli istifadəsi;
- Faydalı istifadə müddətinin başa çatması ilə bağlı aktivin yenisi ilə dəyişməsinə çəkilən xərclər;
- Mənəvi köhnəlmə faktoru;
- Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər;

339 Əsas vəsaitlərin gözlənilən faydalı istifadə müddətinin təmin olunması və istismar effektivliyinin saxlanmasına xərclər əsasən hara aid edilir?

- Uçotda və maliyyə hesabatında eks olunmur.
- Baş verdiyək xərclərə silinir;
- Müvafiq aktivlərin maya dəyərinin bir hissəsi kimi kapitallaşdırılır;
- “Yığılmış amortizasiya” hesabının debetinə silinir;
- Əhəmiyyətli məbləğ təşkil edənə qədər hec yerdə eks olunmur;

340 Əsas vəsaitlərin amortizasiyası prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- Yığılmış xərc;
- Aktivin qiymətdən düşməsi;
- Aktivin bazar dəyərinin müəyyənləşdirilməsi.
- Aktivin dəyərinin artması;
- Dəyərin silinməsi;

341 31 dekabr 2009-cu ildə müəssisə 50000 manat məbləğində torpaq sahəsi satın aldı. 31 mart 2010-cu ildə torpaq sahəsinin qiyməti 51000 manata qədər artdı. 31 dekabr 2010-cu ildə torpaq sahəsinin qiyməti 53000 manat oldu. 2010-cu il üzrə Torpaq hesabında eks olunan göstəricini hansı məbləğə qədər artırmaq lazımdır?

- 1500 manat;
- 0 manat;
- 1000 manat;
- 2000 manat;
- 3000 manat;

342 Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. Əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin hansı maya dəyəri əks olunacaq?

- 62000 manat;
- 67000 manat;
- 60000 manat;
- 65000 manat;
- 72000 manat;

343 Maliyyə icarəsi haqqında müqavilədə nəzərdə tutulan icarə haqqın məbləği icarəyə verəndə belə yazılışla rəsmiyyətə salınır:

- Debet 223 "Bank hesablaşma hesablari" Kredit 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları"
- Debet 223 "Bank hesablaşma hesablari" Kredit 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları"
- düzgün cavab yoxdur
- Debet 223 "Bank hesablaşma hesablari" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar"
- Debet 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 442 "Gələcək hesabat dövrlərin gəlirləri"

344 Birinci ilin axırında maliyyə icarəsi üzrə icarəyə verənə faiz hesablanmışdır:

- düzgün cavab yoxdur
- Debet 202 "İstehsalat məsrəfləri" Kredit 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri"
- Debet 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" Kredit 191 "Gələcək hesabat dövrlərinin xərcləri"
- Debet 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" Kredit 223 "Bank hesablaşma hesablari"
- Debet 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" Kredit 434 "Faizlər üzrə uzunmüddətli kreditor borcları"

345 Maliyyə icarəsinin bütün müddətinə hesablanan faizlər belə yazılışla əks etdirilir:

- düzgün cavab yoxdur
- Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
- Debet 202 "İstehsalat məsrəfləri" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
- Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 535 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları"
- Debet 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" Kredit 535 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları"

346 Birinci icarə ödənişinin icarədarın xeyrinə hesablanması aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- bütün cavablar düzgündür
- Debet 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər" Kredit 223 "Bank hesablaşma hesablari"
- Debet 535 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları" Kredit 223 "Bank hesablaşma hesablari"
- Debet 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər" Kredit 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri"
- Debet 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər" Kredit 535 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları"

347 Əsas vəsaitlərin maliyyə icarəsinə götürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- düzgün cavab yoxdur
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
- Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"

- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 535 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesabları"

348 əməliyyat fəaliyyətində istifadə olunan əsas vəsait obyektinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:

- Дебет 202 "İstehsalat məsrəfləri" Кредит 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya"
- Дебет 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya" Кредит 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
- Дебет 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya" Кредит 111 "Torpaq, tikili və avadanlıqlar – Dəyər"
- Дебет 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya" Кредит 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
- düzgün cavab yoxdur

349 Lüzumsuz avadanlıqların satışından zərərlər uçotda əks etdirilir:

- Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 631 "Maliyyə gəlirləri"
- Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 611 "Sair əməliyyat gəlirləri"
- düzgün cavab yoxdur
- Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 601 "Satış"
- Дебет 611 "Sair əməliyyat gəlirləri" Кредит 731 "Sair əməliyyat xərcləri" Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 611 "Sair əməliyyat gəlirləri"

350 əsas vəsaitlərin satışından mənfəət uçotda əks etdirilir:

- bütün cavablar düzgündür
- Дебет 601 "Satış" Кредит 801 "Ümumi mənfəət (zərər)"
- Дебет 611 "Sair əməliyyat gəlirləri" Кредит 801 "Ümumi mənfəət (zərər)"
- Дебет 631 "Maliyyə gəlirləri" Кредит 801 "Ümumi mənfəət (zərər)"
- Дебет 611 "Sair əməliyyat gəlirləri" Кредит 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

351 Müəssisənin torpaq sahəsinin satışı ilə əlaqədar xərclər hansı hesabda uçota alınır?

- düzgün cavab yoxdur
- 721-ci hesabda "İnzibati xərclər"
- 701-ci hesabda "Satışın maya dəyəri"
- 711-ci hesabda "Kommersiya xərcləri"
- 731-ci hesabda "Sair əməliyyat xərcləri"

352 Ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- düzgün cavab yoxdur
- Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya"
- Debet 202 "İstehsalat məsrəfləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
- Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
- Debet 711 "Kommersiya xərcləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar"

353 Gələcək dövrlərdə gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:

- Дебет 121 – 1 "Torpaq – Dəyər" Кредит 223 "Bank hesablaşma hesabları"
- Дебет 111 – 1 "Torpaq – Dəyər" Кредит 223 "Bank hesablaşma hesabları"
- Дебет 111 – 1 "Torpaq – Dəyər" Кредит 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
- Дебет 121 "Daşınmaz əmlaka investisiyalar" Кредит 113 – 3 "Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar"
- bütün cavablar düzgündür

354 Təsisçidən cari istifadə üçün daxil olan bina səhmdar cəmiyyəti olmayan müəssisənin nizamnamə kapitalına qoyulmuşdur:

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 152 “Birgə müəssisələrə investisiyalar”
- düzgün cavab yoxdur
- Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 301 “Nominal (nizamnamə) kapital”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

355 Səhmdar cəmiyyətində təsisçilərdən daxil olan əsas vəsaitlər aşağıdakı mühasibat köçürməsi ilə rəsmiləşdirilir:

- bütün cavablar düzgündür
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 301 “Nominal (nizamnamə) kapital”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

356 Cari istifadə üçün əvəzsiz daxil olan bina mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- Düzgün cavab yoxdur
- Debet 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”
- Debet 111 – 2 “Tikililər – Dəyər” Kredit 611 – 3 “Əvəzsiz olaraq alınmış aktivlər”
- Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 611 – 3 “Əvəzsiz olaraq alınmış aktivlər”
- Debet 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”

357 Dövlət subsidiyası formasında əsas vəsaitlərin daxil olması aşağıdakı mühasibat yazılışı ilə eks etdirilir:

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 444 “Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 442 “Gələcək hesabat dövrlərin gəlirləri”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 401 “Uzunmüddətli bank kreditləri”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 435 “Digər uzunmüddətli kreditor borcları”

358 Digər təşkilatlardan və şəxslərdən ödəniş qaydasında daxil olan əsas vəsait obyektlərinə mühasibat köçürməsi tərtib oluna bilər:

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”
- bütün cavablar düzgündür
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 3 “Tikilməkdə (istehsalatda) torpaq, tikili və avadanlıqlar”

359 Kapital qoyuluşu hesabına daxil olan əsas vəsaitlər aşağıdakı hesabın kreditində eks etdirilir:

- 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar
- düzgün cavab yoxdur
- 121 “Daşınmaz əmlaka investisiyalar”
- 113 – 3 “Tikilməkdə olan torpaq, tikili və avadanlıqlar”

360 Əgər oxşar aktivlərin dəyişdirilməsi nəticəsində müəssisə mənfəət əldə edibə, onda:

- Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri azaldılacaq;
- Mənfəət dərhal hesabatda eks etdirilir;
- Düzgün cavab yoxdur.
- Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri artırılacaq;
- Dəyişdirilmə nəticəsində müsadirə olunan aktivin balans dəyəri artırılacaq;

361 Oxşar aktivlərin dəyişdirilməsi nəyi nəzərdə tutur?

- Düzgün cavab yoxdur.
- Belə aktivlər əldə olunan zaman eyni ilkin dəyərə malik olur;
- Belə aktivlərə amortizasya eyni metodla hesablanır;
- Bu aktivlər eyni funksiyani yerinə yetirir;
- Dəyişmə anına bu aktivlər eyni qalıq dəyərinə malik olur;

362 Müəssisə öz köhnə ofis avadanlığını 22000 manat əlavə xərc çəkməklə oxşar yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 14000 manat, dəyişmə anına onun ədalətli dəyəri 10000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?

- Maya dəyərini müəyyən etmək mümkün deyil.
- 34000 manat
- 30000 manat
- 24000 manat
- 20000 manat

363 Müəssisə öz köhnə avadanlığını 22000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 18000 manat, dəyişmə anına onun ədalətli dəyəri 20000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?

- 42000 manat
- 40000 manat
- Maya dəyərini müəyyən etmək mümkün deyil.
- 20000 manat
- 38000 manat

364 Müəssisə öz köhnə nəqliyyat vasitəsini 10000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri 20000 manat, dəyişmə anına onun ədalətli dəyəri 16000 manat təşkil edir. əldə olunan yeni nəqliyyat vasitəsinin ilkin dəyəri ödənilən pul vəsaiti məbləğinə bərabər olur, üstəgəl:

- Dəyişmə anına köhnə nəqliyyat vasitəsinin yiğilmiş amortizasiya məbləği;
- Sonuncu istismar ilində köhnə nəqliyyat vasitəsinin yiğilmiş amortizasiya məbləği.
- Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri;
- Köhnə nəqliyyat vasitəsinin ilkin dəyəri;
- Köhnə nəqliyyat vasitəsinin ədalətli dəyəri;

365 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyekti 65000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, Yiğilmiş amortizasiya hesabının qalığı 80000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?

- 20000 manat məbləğində xaric olmadan olan mənfəət
- 135000 manat məbləğində xaric olmadan olan zərər;
- 55000 manat məbləğində xaric olmadan olan mənfəət;
- 55000 manat məbləğində xaric olmadan olan zərər;
- 35000 manat məbləğində xaric olmadan olan zərər;

366 Əgər əsas vəsait obyekti silinəndə onun amortizasiya məbləği tam hesablanmayıbsa və likvidlik dəyəri qalıq dəyərindən aşağıdırısa onda:

- Əlavə amortizasiya ayırmaları hesablanmalıdır;
- Aktivin təsərrüfatdan çıxmışından nə mənfəət, nə də zərər əldə olunur;
- Aktivin təsərrüfatdan çıxmışından mənfəət əldə olunur;
- Aktivin təsərrüfatdan çıxmışından zərər əldə olunur;
- Düzgün həyat yoxdur.

367 əsas vəsaitlərin təsərrüfatdan çıxmasından olan mənfiət və ya zərər nəyin müqayisəsi nəticəsində müəyyən olunur?

- Aktivin ilkin və bərpa dəyərinin;
- Aktivin ilkin dəyəri və onun satışı nəticəsində əldə olunan gəlirin;
- Aktivin bərpa dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
- Aktivin qalıq dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
- Aktivin ilkin və qalıq dəyərinin;

368 əsas vəsaitlərin modernləşdirilməsi və yenidən qurulması:

- Baş verdikcə əsas vəsaitlərin qalıq dəyərini artırır;
- Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir və adətən ikinci dərəcəli xərclərlə aid edilir
- Adətən cari hesabat dövründə iqtisadi fayda götürir;
- Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir;
- Adətən ikinci dərəcəli xərclərlə aid edilir;

369 Göstərilən fikirlərdən hansını adı təmir işlərinə aid etmək olmaz?

- Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir və bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur.
- Bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur;
- Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir;
- Bu işlərə yalnız cari xərclər kimi baxmaq olar (cari hesabat dövründə gəlir əldə etmək üçün çəkilir)
- Bu işlərin nəticəsində aktivin istehsal gücü artırılır;

370 Hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

- bütün cavablar düzgündür
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 601 – 5 "Əməliyyat icarəsi üzrə gəlir"

371 Maliyyə icarəsi üzrə cari debitor borcu əks etdirilmişdir:

- bütün cavablar düzgündür
- Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
- Debet 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"

372 əsas vəsait obyektlərinin əməliyyat icarəsinə təhvil verilməsi mühasibat uçotunda belə əks etdirilir:

- Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 443 "Alınmış uzunmüddətli avanslar"
- Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- Debet 221 "Kassa" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
- düzgün cavab yoxdur
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"

373 əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:

- Debet 408 "Digər uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər" Kredit 223 "Bank hesablaşma hesabları"
- Debet 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları" Kredit 221 "Kassa"
- bütün cavablar düzgündür

- Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”
- Debet 435 “Digər uzunmüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”

374 Əməliyyat icarəsi üzrə cari borclar mühasibat uçotunda eks etdirilmişdir:

- düzgün cavab yoxdur
- Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər” Kredit 435 “Digər uzunmüddətli kreditor borcları” Kredit 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları”
- Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər”
- Debet 242 – 1 “Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri” Kredit 191 “Gələcək hesabat dövrlərin xərcləri”
- Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”

375 İcarədar tərəfindən əmlakın icarəyə alınması aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- düzgün cavab yoxdur
- Debet 801 “Ümumi mənfəət (zərər)” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər”
- Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər” Kredit 435 “Digər uzunmüddətli kreditor borcları”
- Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 242 – 1 “Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri”
- Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları”

376 Hesabat dövrü ərzində maliyyə icarəsi üzrə faiz hesablanmışdır:

- Debet 442 “Gələcək hesabat dövrlərinin gəlirləri” Kredit 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir”
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
- Debet 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
- düzgün cavab yoxdur
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir”

377 Maliyyə icarəsi üzrə icarəyə verəndə birinci ilin icarə ödənişi hesablanmışdır:

- Debet 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”
- düzgün cavab yoxdur
- Debet 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”

378 Qeyri-maddi aktivlər necə uçot obyektidir?

- Yüksək likvidli
- Fiziki xassəyə malik olmayan
- Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
- Daimi və ya uzun müddət gəlir gətirən
- Yüksək dəyərə malik olan

379 Qeyri-maddi aktivlər əsas vəsaitlərdən nə ilə fərqlənir?

- Nisbətən yüksək likvidliyi ilə
- Yüksək dəyəri ilə;
- Uzun faydalı istifadə müddəti ilə;
- Maddi-əşya formasının olmaması ilə;
- Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;

380 Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər hansı kateqoriyaya aiddir?

- Qısamüddətli öhdəliklərə.
- Cari istehsal və tədavül xərclərinə
- Uzunmüddətli investisiyalara
- Maliyyə qoyuluşlarına
- Xüsusi kapitala

381 Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- Qalıq dəyərilə
- Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- Eksport qiymətləndirmə
- Razılaşdırılmış dəyərlə
- Düzgün cavab yoxdur

382 Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- Eksport qiymətləndirmə
- Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- Düzgün cavab yoxdur
- Razılaşdırılmış dəyərlə
- Qalıq dəyərilə

383 Hansı aktiv 38 Qeyri-maddi aktivlər -in tətbiqi sferasına aid deyil?

- Firma adları
- Proqram təminatı
- Lisenziya və franşiza
- Müəssisələrin birləşməsi zamanı yaranan qudvill
- Ticarət nişanı

384 Hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə qeyri-maddi aktivlərin qiymətdən düşməsi müəyyən olunur?

- MHBS 36 “Aktivlərin qymətdən düşməsi”
- MHBS 17 “İcarə”
- MHBS 16 “Əsas vəsaitlər”
- MHBS 38 “Qeyri-maddi aktivlər”
- MHBS 22 “Müəssisələrin birləşdirilməsi”

385 Qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- Qalıq dəyərinə və faydalı iqtifadə müddətinə
- İlkin dəyərə və faydalı iqtifadə müddətinə
- Faydalı istifadə müddətinə və istismar yerinə
- Qalıq dəyəri və istismar yerinə
- İstehsal olunan məhsulun həcmində və faydalı iqtifadə müddətinə

386 Faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya hecə hesablanır?

- Xətti metodla
- Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır
- Ümumiyyətlə hesablanınır
- Azalan qalıq metodu ilə
- İstehsal olunmuşəhsulun həcmində mütənasib olaraq

387 Qeyri-maddi aktivlərin satışı zamanı onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 611 "Sair əməiyyat gəlirləri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 701 "Satışın maya dəyəri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 721 "İnzibati xərclər", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- Dt 601 "Satış", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"

388 İstehsal təyinatlı qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt "Ümumi mənfəət (zərər)", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 721 "İnzibati xərclər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 202 "İstehsalat məsrəfləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"

389 Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi qeyri-maddi aktivlər təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt "Ümumi mənfəət (zərər)"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Malsatan və podratçılara qısamüddəti kreditor borcları"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

390 Başqa müəssisələdən qeyri-maddi aktivlər alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 202 "İstehsalat məsrəfləri"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Malsatan və podratçılara qısamüddəti kreditor borcları"
- Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 731 "Sair əməliyyat xərcləri"

391 Qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- Faydalı istifadə müddətinə və istismar yerinə
- İstehsal olunan məhsulun həcmində və faydalı istifadə müddətinə
- Qalıq dəyərinə və istehsal olunan məhsulun həcmində
- İlkin dəyərə və istehsal olunan məhsulun həcmində
- Qalıq dəyəri və istismar yerinə

392 Azalan qalıq üsulu ilə qeyri-maddi aktivlərə amortizasiya hesablanması nəyə gətirib çıxarır?

- Düzgün cavab yoxdur
- Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına
- Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına
- Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına
- Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına

393 Hansı növ qeyri-maddi aktivlər üçün aktiv bazar fəaliyyət göstərə bilər?

- Sərnişinlərin daşınmasına icazə və istehsal kvotaları
- Patent və mal nişanları
- Musiqi əsərlərinin və kinofilmlərinin yayılmasına müstəsna hüquq
- Firma şürəlləri
- Ticarət markaları

394 Hansı maddə müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinin elementi sayılmır?

- Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər
- Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər
- Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqı-nın ödənilməsinə çəkilən xərclər

395 Hansı növ fəaliyyət tədqiqat fəaliyyətinə aid deyil?

- Təcrübəli nümunə və modellərin lahiyələşdirilməsi, qurulması və sınaqdan keçirilməsi
- Alternativ materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlərin axtarışı
- Tədqiqatlar və ya başqa biliklərin tətbiqi nəticələrinin axtarışı, qiymətləndirilməsi və yekun seçimi
- Yeni biliklərin əldə olunmasına yönələ fəaliyyət
- Yeni və ya təkmilləşdirilmiş materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlər üçün mümkün alternativlərin formulu, lahiyələşdirilməsi, qiymətləndirilməsi və yekun seçimi

396 Müəssisə 20000 manata müəlliflik hüququ əldə edir. Müqaviləyə əsasən müəssisə 4 il ərzində bu hüquqa malik ola və ondan istifadə edə bilər. 4 il istifadədən sonra satış xərclərini çıxmaqla müvafiq müəlliflik hüququnun cari bazar dəyəri 6000 manatdır. Müəlliflik hüququnun illik amortizasiya məbləğini hesablayın:

- 6500 manat
- 3500 manat
- 14000 manat
- 5000 manat
- 1500 manat

397 MHBS-yə uyğun olaraq qeyri maddi aktivlərə amortizasiya hesablanması nə zaman başlayır?

- Hesablanmır
- Aktiv tanınanda
- Aktiv istifadə üçün yararlı olduğu zaman
- Aktiv əldə olunanda
- Aktiv mədaxil olunanda

398 Əsas metodun tətbiqi zamanı qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- Qiymətdəndüşmədən olan yiğilmiş zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- Yiğilmiş amortizasiya və qiymətdəndüşmədən olan yiğilmiş zərərləri çıxmaqla ədalətli dəyər üzrə uçot
- Yiğilmiş amortizasiya və qiymətdəndüşmədən olan yiğilmiş zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- Yiğilmiş amortizasiya və qiymətdəndüşmədən olan yiğilmiş zərərləri çıxmaqla ilkin dəyər üzrə uçot
- Yiğilmiş amortizasiyanı çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot

399 MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- Düzgün cavab yoxdur
- Amortizasiya hesablanması metodu və dövrü heç olmasa hər maliyyə ilinin sonuna nəzərdən keçirilməlidir
- Amortizasiya hesablanması metodu və dövrü müntəzəm olaraq nəzərdən keçirilməlidir
- Amortizasiya hesablanması metodu və dövrü aktivin tanınması anına bütün istifadə müddəti ərzində nəzərdən keçirilir
- Amortizasiya normaları müəyyən dövrdən dövrə dəyişilməlidir

400 Sintetik hesablar üzrə dövriyyə-qalıq cədvəli hazır olduqdan sonra müəssisənin təqribi (sınaq) balansı necə tərtib edilir?

- Bu prosesdə sintetik hesablar üzrə dövriyyə-qalıq cədvəlinde dövrün sonuna debet qalığı olan hesabların nömrələri, adları və debet qalığının məbləği balansın passivinə, kredit qalığı olan hesabların nömrələri, adları və kredit qalığının məbləği isə balansın aktivinə yazılır

- Bu prosesdə sintetik hesablar üzrə dövriyyə-qalıq cədvəlində dövrün sonuna debet qalığı olan hesabların nömrələri, adları və debet qalığının məbləği balansın aktivinə, kredit qalığı olan hesabların nömrələri, adları və kredit qalığının məbləği isə balansın passivinə yazılır
- Bu prosesdə sintetik hesablar üzrə dövriyyə-qalıq cədvəlində dövrün əvvəlinə debet qalığı olan hesabların nömrələri, adları və debet qalığının məbləği balansın passivinə, kredit qalığı olan hesabların nömrələri, adları və kredit qalığının məbləği isə balansın aktivinə yazılır
- Bu prosesdə sintetik hesablar üzrə dövriyyə-qalıq cədvəlində debet dövriyyəsi olan hesabların nömrələri, adları və debet dövriyyəsinin məbləği balansın aktivinə, kredit dövriyyəsi olan hesabların nömrələri, adları və kredit dövriyyəsinin məbləği isə balansın passivinə yazılır
- Bu prosesdə sintetik hesablar üzrə dövriyyə-qalıq cədvəlində dövrün əvvəlinə debet qalığı olan hesabların nömrələri, adları və debet qalığının məbləği balansın aktivinə, kredit qalığı olan hesabların nömrələri, adları və kredit qalığının məbləği isə balansın passivinə yazılır

401 Passiv mühasibat hesabında son qalıq necə hesablanır?

- Passiv mühasibat hesabında son qalığı tapmaq üçün kredit dövriyyəsinin məbləğindən debet dövriyyəsinin məbləğini çıxmaq lazımdır
- Bütün cavablar doğrudur
- Passiv mühasibat hesabında son qalığı tapmaq üçün debet dövriyyəsinin məbləğindən kredit dövriyyəsinin məbləğini çıxmaq lazımdır
- Passiv mühasibat hesabında son qalığı tapmaq üçün ilk qalığın üzərinə kredit dövriyyəsinin məbləğini gəlib, debet dövriyyəsinin məbləğini çıxmaq lazımdır
- Passiv mühasibat hesabında son qalığı tapmaq üçün ilk qalığın üzərinə kredit dövriyyəsinin məbləğini gəlib, debet dövriyyəsinin məbləğini çıxmaq lazımdır

402 Aktiv mühasibat hesabında son qalıq necə hesablanır?

- Aktiv mühasibat hesabında son qalığı tapmaq üçün ilk qalığın üzərinə kredit dövriyyəsinin məbləğini gəlib, debet dövriyyəsinin məbləğini çıxmaq lazımdır
- Bütün cavablar doğrudur
- Aktiv mühasibat hesabında son qalığı tapmaq üçün debet dövriyyəsinin məbləğindən kredit dövriyyəsinin məbləğini çıxmaq lazımdır
- Aktiv mühasibat hesabında son qalığı tapmaq üçün kredit dövriyyəsinin məbləğindən debet dövriyyəsinin məbləğini çıxmaq lazımdır
- Aktiv mühasibat hesabında son qalığı tapmaq üçün ilk qalığın üzərinə debet dövriyyəsinin məbləğini gəlib, kredit dövriyyəsinin məbləğini çıxmaq lazımdır

403 Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcıya hesablaşma sənədləri təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 223 “Bank hesablaşma hesabı”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 601 “Satış”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 601 “Satış”

404 Əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 202 “İstehsalat məsrəfləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 721 “İnzibati xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 611 “Sair əməiyyat gəlirləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

405 Qeyri-maddi aktivlərin satışı zamanı onların amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 601 “Satış”
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 701 “Satışın maya dəyəri”
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 611 “Sair əməiyyat gəlirləri”

- Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 721 "İnzibati xərclər"
- Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 801 "Ümumi mənfəət (zərər)"

406 Adı fəaliyyət zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının tətbiqi sferasına aid olur?

- MHBS 17 "İcarə"
- MHBS 38 "Qeyri-maddi aktivlər"
- MHBS 16 "Əsas vəsaitlər"
- MHBS 2 "Ehtiyatlar" və MHBS 11 "Tikinti üzrə müqavilələr"
- MHBS 22 "Müəssisələrin birləşdirilməsi"

407 Aktiv bazar – aşağıdakı şərtlərin gözlənilməsi vacib olan bazardır:

- Bazarda satılan mallar eyni növlüdür və qiymətlər haqqındaki məlumatlar hamıya əl çatandır
- Bazarda satılan mallar eyni növlüdür və əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilərlər
- Bazarda satılan mallar eyni növlüdür, əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilərlər və qiymətlər haqqındaki məlumatlar hamıya əl çatandır
- Bazarda satılan mallar eyni növlüdür
- Əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilərlər və qiymətlər haqqındaki məlumatlar hamıya əl çatandır

408 MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin hansı tanınma kriteriyaları mövcuddur?

- Nəzarət və gələcək iqtisadi səmərə
- İdentifikasiya (müəyyən edilə bilməsi), nəzarət və gələcək iqtisadi səmərə
- İdentifikasiya (müəyyən edilə bilməsi) və gələcək iqtisadi səmərə
- İdentifikasiya (müəyyən edilə bilməsi) və nəzarət
- İdentifikasiya (müəyyən edilə bilməsi)

409 Qeyri-maddi aktivlərin qiymətdən düşməsindən olan zərər nədir?

- Müstəqil, yaxşı məlumatlandırılmış və əməliyyatı həyata keçirməkdə ma-ra-ğı olan tərəflər arasında aktivin mübadilə nəticəsində əldə edilə biləcək məbləğ
- Aktivin yenidən qiymətləndirilmiş dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- Aktivin ilkin dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- Aktivin balans dəyərinin onun əvəz olunan dəyərini üstələdiyi məbləğ
- Aktivin ədalətli dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ

410 Mühəsibat uçotunda səhmlər necə qiymətləndirilir?

- Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- Nominal dəyəri ilə
- Bərpə dəyəri ilə
- Qalıq dəyəri ilə
- Alış dəyəri ilə

411 Pay qiymətli kağızlarına aiddir:

- Səhmlər
- Depozit sertifikatı
- Əmanət kitabçaları
- Veksellər
- İstiqrazlar

412 Qiymətli kağızların kurs dəyəri nədir?

- Düzgün cavab yoxdur
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

- Qiymətli kağızların blankında göstərilən məbləğ
- İlkin yerləşdirmə zamanı onların satış qiyməti
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

413 Qiymətli kağızların emissiya dəyəri nədir?

- İlkin yerləşdirmə zamanı onların satış qiyməti
- Qiymətli kağızların blankında göstərilən məbləğ
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Düzgün cavab yoxdur
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

414 Qiymətli kağızların nominal dəyəri nədir?

- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Qiymətli kağızların blankında göstərilən məbləğ
- Düzgün cavab yoxdur
- İlkin yerləşdirmə zamanı onların satış qiyməti

415 Maliyyə qoyuluşlarını həyata keçirmək üçün istifadə olunan borc vəsaitləri və öhdəliklərinə aiddir:

- Vergi üzrə büdcə qarşısında olan borclar
- Bankın uzunmüddətli kreditləri
- Hesabat ilinin bölüşdürülməmiş mənfəəti
- Əməyin ödənilməsi üzrə işçi heyətinə olan borclar
- Gələcək hesabat dövrlərində ödənilməsi nəzərdə tutulan kreditor borcları

416 Maliyyə qoyuluşlarının xüsusi mənbələrinə aiddir:

- Nizamnamə kapitalı
- Mənfəət
- Bankın uzunmüddətli kreditləri
- Hazırkı dövrdə sərbəst olan məqsədli maliyyələşmə vəsaitləri
- Gələcək xərclər və ödəmələr üçün ehtiyat

417 Maliyyə qoyuluşlarının mənbəyi aşağıdakılardır:

- Nizamnamə kapitalı, mənfəət və büdcə maliyyələşmələri
- Düzgün cavab yoxdur
- Xüsusi vəsaitlər, məqsədli maliyyələşmələr və daxilolmalar
- Xüsusi vəsaitlər və büdcə maliyyələşmələri
- Xüsusi vəsaitlər, müvəqqət cəlb olunmuş vəsaitlər və nizamnamə kapitalı

418 Maliyyə qoyuluşları hansı məqsədlər üçün həyata keçirilir?

- Düzgün cavab yoxdur
- Xeyriyyə
- Xeyriyyə və vergi ödənişlərinin azaldılması üçün
- Müəyyən sabit gəlir əldə olunması və vergi ödənişlərinin azaldılması üçün
- Müəyyən sabit gəlirin əldə olunması, investisiya qoyulan obyektin təsərrüfat fəaliyyətinə nəzarət edilməsi və investisiyalar üzrə vergi güzəsti əldə etmək üçün

419 Sahibinə münasibətinə görə qiymətli kağızların hansı növləri var?

- Dövlət və qeyri-dövlət
- Pay və borc
- Pul bazarına və kapital bazarına
- İnvestisiya və qeyri-investisiya

- Adlı və təqdim edənə

420 Fəaliyyət yerinə görə qiymətli kağızların hansı növləri var?

- Pul bazarına və kapital bazarına
- Pay və borc
- Dövlət və qeyri-dövlət
- Adlı və təqdim edənə
- İnvestisiya və qeyri-investisiya

421 İnvestisiya alanla münasibətin xarakterinə görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- Pul bazarına və kapital bazarına
- Pay və borc
- Dövlət və qeyri-dövlət
- Törəmə, asılı və sair müəssisələr
- İnvestisiya və qeyri-investisiya

422 Nizamnamə kapitalının formalasmasındaki iştirakına görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- Pul bazarına və kapital bazarına
- Pay və borc
- Dövlət və qeyri-dövlət
- Adlı və təqdim edənə
- İnvestisiya və qeyri-investisiya

423 Emitentlər üzrə qruplaşdırılmaya görə hansı maliyyə qoyuluşları mövcuddur?

- Adlı və təqdim edənə
- Dövlət və qeyri-dövlət
- İnvestisiya və qeyri-investisiya
- Pay və borc
- Pul bazarına və kapital bazarına

424 Mühasibat uçotu məqsədləri üçün maliyyə qoyuluşları aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalasmasındaki iştirakına, yerinə və dəyərinə
- Emitentlərə, qoyuluşun müddətinə və yerinə
- Qoyuluşun müddətinə və yerinə
- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalasmasındaki iştirakına və yerinə
- Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalasmasındaki iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə

425 Maliyyə qoyuluşu – nəyə investisiya qoyuluşudur?

- İstehsal ehtiyatlarına
- Əsas vəsaitlərə
- Başqa müəssisələrin nizamnamə kapitalına
- Qeyri-maddi aktivlərə
- Torpaq sahələrinə

426 Hansı Maliyyə Hesabatının Beynəlxalq Standartı mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını tənzimləyir?

- MHBS 17 “İcarə”
- MHBS 40 “İnvestisiya mülkiyyəti”
- MHBS 38 “Qeyri-maddi aktivlər”
- MHBS 11 “Tikinti üzrə müqavilələr”
- MHBS 16 “Əsas vəsaitlər”

427 İvestisiya mülkiyyəti müəssisəyə nə kimi gəlir gətirə bilər?

- Dividend və kapitalın dəyərinin artması kimi
- İcarə haqqı və kapitalın dəyərinin artması kimi
- Faiz, dividend, royləti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
- Faiz və icarə haqqı kimi
- Faiz, dividend və kapitalın dəyərinin artması kimi

428 Avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”

429 Asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 234 “Digər qisamüddətli investisiyalar”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 233 “Qisamüddətli verilmiş borclar”

430 Daşınmaz əmlaka investisiyanı uçota almaq üçün hansı hesablar nəzərdə tutulmuşdur?

- 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
- 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”
- 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”

431 əmlakın dəyərinin artması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 641 “Fövqəladə gəlirlər”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 801 “Ümumi mənfaət (zərər)”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”

432 Daşınmaz əmlaka investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 201 “Material ehtiyatları”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 234 “Digər qisamüddətli investisiyalar”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 233 “Qisamüddətli verilmiş borclar”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

433 İvestisiyalar müəssisəyə hansı şəkildə gəlir gətirir?

- Faiz, dividend və kapitalın dəyərinin artması şəklində
- Faiz və icarə haqqı şəklində
- Kapitalın dəyərinin artması şəklində
- Faiz, dividend, royləti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması şəklində
- Faiz, royləti və kapitalın dəyərinin artması şəklində

434 Alınmış veksel üzrə faizlər eks olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 234 “Digər qisamüddətli investisiyalar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 233 “Qisamüddətli verilmiş borclar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 311 “Emissiya gəliri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

435 Yüklənmiş hazır məhsula görə alıcıdan veksel alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 311 “Emissiya gəliri”, Kt 211 “Alıcılar və sifarişçilərin qisamüddətli debitor borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 211 “Alıcılar və sifarişçilərin qisamüddətli debitor borcları”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 211 “Alıcılar və sifarişçilərin qisamüddətli debitor borcları”
- Dt 233 “Qisamüddətli verilmiş borclar”, Kt 211 “Alıcılar və sifarişçilərin qisamüddətli debitor borcları”
- Dt 234 “Digər qisamüddətli investisiyalar”, Kt 211 “Alıcılar və sifarişçilərin qisamüddətli debitor borcları”

436 Digər şəxslərdən sertifikatların alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 233 “Qisamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 234 “Digər qisamüddətli investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

437 Müddətinin başa çatması ilə əlaqədar depozit sertifikatının qaytarılması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 233 “Qisamüddətli verilmiş borclar”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”

438 Hesablaşma hesabına depozitlər üzrə faizlərin daxil olması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 216 “Faizlər üzrə qisamüddətli debitor borcları”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 641 “Fövqələdə gəlirlər”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

439 Aşağıda göstərilən aktivlərdən hansı ehtiyatlara aid deyildir?

- Mallar
- Yarımfabrikatlar
- Hazır məhsullar
- Materiallar
- Qiymətli kağızlar

440 Müəssisədə istifadədə olan avtomasınların təmirinə il ərzində ayrılan xərclərin normaları aşağıdakılardan hansına uyğundur?

- Avtomasınların ilin əvvəlinə olan qalıq dəyərinin 5 faizi həddində
- Avtomasınların ilin sonuna olan qalıq dəyərinin 5 faizi həddində
- Avtomasınların ilin sonuna olan qalıq dəyərinin 3 faizi həddində
- Avtomasınların ilk dəyərinin 3 faizi həddində
- Avtomasınların ilin əvvəlinə olan qalıq dəyərinin 3 faizi həddində

441 Müəssisədə əsas vəsait obyektlərinin təmirinə ayrılan xərclərin normaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin hansı maddəsində verilir?

- 115-ci maddəsində
- 112-ci maddəsində
- 114-cü maddəsində
- 116-ci maddəsində
- 113-cü maddəsində

442 Aşağıda göstərilən əsas vəsait obyektlərindən hansılarına amortizasiya ayırmaları hesablanır?

- Konservasiya edilmiş sex binasına
- İstismar prosesində olan istehsalat avadanlıqlarına
- Anbarda olan və quraşdırılmış dəzgahlara
- Ümumi istifadədə olan parklardakı avadanlıqlara
- Ümumi istifadədə olan avtomobil yollarına

443 Əsas vəsait obyektlərinə amortizasiya ayırmalarının hesablanması məsələləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin hansı maddəsində verilir?

- 113-cü maddəsində
- 112-ci maddəsində
- 115-ci maddəsində
- 116-ci maddəsində
- 114-cü maddəsində

444 Aşağıdakı əmlak növlərindən hansıları 111 №-li "Torpaq, tikili və avadanlıqlar-Dəyər" hesabında uçota alınmışdır?

- Neft kəmərləri
- İstifadə edilən binalar
- Yüksək gərginlikli elektrik xətləri
- Sexdə işləyən dəzgahlar
- Tikilməkdə olan daş hasar

445 Müəssisə 250000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 50000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablaşdırıldığda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- 30000 manat
- 54000 manat
- 48000 manat
- 60000 manat
- 32400 manat

446 Nəqliyyat vasitəsi 50000 manata satın alınır, onun likvidlik dəyəri 10000 manat qiymətləndirilir. 666,66 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- 8,00 %.
- 4,00 %;
- 1,00 %;
- 10,00 %;
- 20 %;

447 Aktivin qalıq dəyəri bərabərdir:

- Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə
- Aktivin bərpə dəyərinə;

- Təkrar bazarın istiqamətləndirildiyi qiymət;
- İlkin dəyərini çıxmaqla bazar dəyərinə;
- Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə

448 Müəssisə 30000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 7000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- 50%;
- 40%;
- 25%;
- 20%;
- 5%

449 01 aprel 2010-cu ildə müəssisə 100000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 20000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- 9000 manat.
- 12000 manat;
- 15000 manat;
- 10000 manat;
- 18000 manat;

450 Yığılmış amortizasiya hesabının saldosu əks etdirir:

- Bütün qeyd olunanlar düzdür
- Cari dövrün xərclərinə aid edilən məbləği;
- Ədalətli dəyərin əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
- Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
- Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;

451 Torpağın maya dəyərinə daxil edilmir:

- Bütün qeyd olunanlar düzdür.
- Alıcı tərəfindən ödənilən əmlak vergisi;
- Əmlak üzrə illik vergi;
- Əmlak üzrə agentliklərin komissiya xərcləri
- Torpağa mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar yiğimlar;

452 Aşağıdaklardan birinin istifadə imkanları faydalı istifadə müddətində azalmır:

- Nəqliyyat vasitələri
- Torpaq
- Mebel
- Aparatura və avadanlıq
- Alətlər və ləvazimatlar

453 Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı prinsiplərə əsasən silinməsi prosesidir?

- Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
- Sistematik və səmərəli əsasla;
- Qısalılmış müddətdə və etibarlı şəkildə;
- Bərabər və obyektiv üsulla;
- Konservativ bazar yanaşması əsasında;

454 əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakılardan biri nəzərə alınır:

- Likvidlik dəyəri və maya dəyəri.
- Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
- Faydalı istifadənin qiymətləndirmiş müddəti;
- Likvidlik dəyəri;
- Maya dəyəri;

455 Daşınmaz əmlaka investisiyalar kateqoriyasından olan obyektin əsas vəsaitlər kateqoriyasına yerləşdirilməsi aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- düzgün cavab yoxdur
- Debet 121 – 1 “Torpaq – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 2 “Binalar – Dəyər”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 1 “Torpaq – Dəyər”
- Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”

456 İvestisiya daşınmaz əmlakın qiymətinin aşağı salınma məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- bütün cavablar düzgündür
- Debet 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- Debet 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- Debet 801 “Ümumi mənfəət (zərər)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- Debet 731 – 2 “Yenidən qiymətləndirilmədən xərclər” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

457 İvestisiya daşınmaz əmlakın artırılan məbləği aşağıdakı mühasibat köçürülməsi ilə əks etdirilir:

- düzgün cavab yoxdur
- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 611 – 2 “Yenidən qiymətləndirmədən gəlirlər”
- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 801 “Ümumi mənfəət (zərər)”

458 Hansı növ əmlak investisiya mülkiyyətinin tərkibinə daxil deyil?

- Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
- Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq
- Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq
- Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq
- Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili

459 Depozitlər üzrə ödənilməli olan faizlərin əks olunması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borçları”, Kt 631 “Maliyyə gəlirləri”
- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borçları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borçları”, Kt 641 “Fövqəladə gəlirlər”
- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borçları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borçları”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

460 Depozit sertifikatının satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

461 Hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 311 “Emissiya gəliri”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 222 “Yolda olan köçürmələr”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

462 Hazır məhsul hesabına dividendlər üzrə öhdəlikləri ödənləməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 201 “Material ehtiyatları”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 202 “İstehsal xərcləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 204 “Hazır məhsul”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 205 “Mallar”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 207 “Digər ehtiyatlar”

463 Ödəmə mənbəyində dividendlərdən verginin tutulması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 422 “Digər təxirə salınmış vergi öhdəlikləri”

464 Ehtiyat kapitalının vəsaiti hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 335 “Digər ehtiyatlar”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 335 “Digər ehtiyatlar”, Kt 311 “Emissiya gəliri”
- Dt 335 “Digər ehtiyatlar”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”
- Dt 335 “Digər ehtiyatlar”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”

465 Xalis mənfəət hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 311 “Emissiya gəliri”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”

466 Səhmdar cəmiyyətin səhmlərinin istiqrazlara dəyişdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 311 “Emissiya gəliri”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

467 Səhmdar cəmiyyətin səhmlərinin geriyə satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 721 “İnzibati xərclər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

468 Səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 761 “Fövqəladə xərclər”, 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 721 “İnzibati xərclər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 711 “Kommersiya xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 751 “Maliyyə xərclər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

469 Səhmdar cəmiyyətin səhmlərinin satışı zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

470 İcarədar tərəfindən əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:

- Debet 435 “Digər uzunmüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”
- Bütün cavablar düzgündür
- Debet 535-2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor” Kredit 223 “Bank hesablaşma hesabları”
- Debet 535-2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor” Kredit 221 “Kassa”
- Debet 408 “Digər uzunmüddətli fazi xərcləri yaradan öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”

471 İcarəyə verən müəssisədə maliyyə icarəsi üzrə birinci ilin icarə ödənişi hesablanmışdır:

- Düzgün cavab yoxdur
- Debet 214-1 “Maliyyə icarəsi qısamüddətli debitor borcları” Kredit 174 -1 “Maliyyə icarəsi uzunmüddətli debitor borcları”
- Debet 223 “Bank hesablaşma hesabları ” Kredit 174 -1 “Maliyyə icarəsi uzunmüddətli debitor borcları”
- Debet 223 “Bank hesablaşma hesabları ” Kredit 214-1 “Maliyyə icarəsi qısamüddətli debitor borcları”
- Debet 174-1 “Maliyyə icarəsi uzunmüddətli debitor borcları” Kredit 214-1 “Maliyyə icarəsi qısamüddətli debitor borcları”

472 Səmdar cəmiyyətdə təsisçilərin firmaya investisiya etdiyi əsas vəsaitlər aşağıdakı mühasibat kğçürməsi ilə rəsmiləşdirilir:

- Bütün cavablar düzgündür
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 301 “Nominal (nizamnamə) kapital”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113-2 “Təyinatı üzrə istismara torpaq, tikili və avadanlıqlar”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

473 firmada əvəzsiz əldə olunan bina aşağıdakı mühasibat yazılışı ilə rəsmiyətə salınır:

- Düzgün cavab yoxdur
- Debet 113-2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- Debet 121-2 “Binalar-Dəyər” Kredit 611-3 “Əvəzsiz olaraq alınmış aktivlər”
- Debet 111-2 “Tikililər-Dəyər” Kredit 611-3 “Əvəzsiz olaraq alınmış aktivlər”
- Debet 113-1 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq”

474 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyektini 75000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, Yığılmış

amortizasiya hesabının qalığı 90000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?

- 20000 manat məbləğində xaric olmadan olan mənfəət
- 55000 manat məbləğində xaric olmadan olan zərər;
- 55000 manat məbləğində xaric olmadan olan mənfəət
- 135000 manat məbləğində xaric olmadan olan zərər;
- 35000 manat məbləğində xaric olmadan olan zərər;

475 Müəssisədə dövlət subsidiyası əsasında əsas vəsaitlər əldə edilmişdir. Mühasibat yazılışını verin:

- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 444 "uzunmüddətli məqsədli maliyyələşmələr və daxil olmalar"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 401 "Uzunmüddətli bank kreditləri"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 442 "Gələcək hesabat dövrlərin gəlirləri"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesablari"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 435 "Digər uzunmüddətli kreditor borcları"

476 Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə səbəb olur?

- Aktivin ədalətli dəyərinin artmasına
- Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcminin dəyişməsinə;
- Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcminin daimi saxlanması;
- Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcmində yenidən baxılmasına və dəyişməsinə;
- Cari ildə gəlirin artmasına

477 01 yanvar 2010-cu ildə müəssisə 35000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- 8000 manat.
- 7500 manat
- 9000 manat;
- 15000 manat
- 12000 manat

478 İcarəyə verən müəssisədə hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

- Bütün cavablar düzgündür
- Debet 223 "Bank hesablaşma hesablari" Kredit 214-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
- Debet 223 "Bank hesablaşma hesablari" Kredit 174-2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
- Debet 223 "Bank hesablaşma hesablari" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- Debet 223 "Bank hesablaşma hesablari" Kredit 601-5 "Əməliyyat icarəsi üzrə gəlir"

479 Əmlakın icarəyə alınması icarədarda aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- Düzgün cavab yoxdur
- Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları"
- Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 242-1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri"
- Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər" Kredit 435 "Digər uzunmüddətli kreditor borcları"
- Debet 801 "Ümumi mənfəət (zərər)" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər"

480 Maliyyə icarəsi ilə əsas vəsaitlər əldə olunduqda aşağıdakı mühaisbat yazılışı verilir:

- Düzgün cavab yoxdur
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 535-1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları"
- Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"

- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
- Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesabları"

481 . Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin maya dəyəri hansı məbləğlə qeyd olunmalıdır?

- 62000 manat;
- 65000 manat;
- 60000 manat;
- 67000 manat
- 72000 manat

482 əsas fəaliyyət istiqaməti üzrə istifadə olunan vəsait obyektlərinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:

- Düzgün cavab yoxdur
- Debet 122 "Daşınmaz əmlak investisiyalar-Amortizasiya" Kredit 121 "Daşınmaz əmlak investisiyalar-Dəyər"
- Debet 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya" Kredit 122 "Daşınmaz əmlak investisiyalar-Amortizasiya"
- Debet 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar-Dəyər"
- Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya"

483 İstehsal sferasında fəaliyyət göstərən firmalarda torpaq, tikili və avadanlıqların satışından mənfəət uçotda əks etdirilir:

- düzgün cavab yoxdur
- Debet 601 "Satış" Kredit "Ümumi mənfəət (zərər)"
- Debet 611 "Sair əməliyyat gəlirləri" Kredit 801 "Ümumi mənfəət (zərər)"
- Debet 631 "Maliyyə gəlirləri" Kredit 801 "Ümumi mənfəət (zərər)"
- Debet 611 "Sair əməliyyat gəlirləri" 341 Hesabat dövrünün xalis mənfəəti

484 Torpaq sahəsinin satışı ilə əlaqədar xərclər uçota alınır:

- düzgün cavab yoxdur
- 701-ci hesabda "Satışın maya dəyəri"
- 711-ci hesabda "Kommersiya xərcləri"
- 731-ci hesabda "Sair əməliyyat xərcləri"
- 721-ci hesabda "İnzibati xərclər"

485 01 yanvar 2009-cu ildə müəssisə 34000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- 3000 manat.
- 11000 manat;
- 10000 manat;
- 10888 manat;
- 6888 manat;

486 İnzibati məqsədlər üçün istifadə təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- Debet 202 "İstehsalat məsrəfləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar - Amortizasiya"
- Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya"
- Düzgün cavab yoxdur
- Debet 711 "Kommersiya xərcləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar"

- Debet 203 “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri” Kredit 122 “Daşınmaz əmlaka investisiyalar - Amortizasiya”

487 Gələcək dövrlərdə satılaraq gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:

- Debet 111-1 “Torpaq-Dəyər” Kredit 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”
- Debet 111-1 “Torpaq-Dəyər” Kredit 223 “Bank hesablaşma hesabları”
- bütün cavablar düzgündür
- Debet 121-1 “Torpaq-Dəyər” Kredit 223 “Bank hesablaşma hesabları”
- Debet 121 “Daşınmaz əmlaka investisiyalar” Kredit 113-2 “Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar”

488 Xalis alışın və alış zamanı ödənilən fraxtin ümumi yekunu nəyi əks etdirir?

- Satış üçün nəzərdə tutlan malların maya dəyəri;
- Düzgün cavab yoxdur.
- Satış üçün mövcud olan bütün malların maya dəyəri;
- Alınmış malların maya dəyəri;
- Satılmış malların maya dəyəri;

489 İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır?

- Xammal və anbarda olan material
- Anbarda olan material;
- Xammal;
- Bitməmiş istehsal
- Hazır məhsul;

490 Mal ehtiyatları harada əks olunur?

- Maliyyə hesabatında öz əksini tapmir.
- Mühasibat balansında əsas vəsaitlərin tərkibində;
- Sair xərclər kimi Mənfəət və zərərlər haqqında hesabatda;
- Mühasibat balansında dövriyyə aktivlərinin tərkibində;
- Mühasibat balansında mallar satılıq biləcək qiymətlərlə;

491 Ticarət müəssisəsinin ümumi gəliri xalis gəlir və nə arasındakı fərqi təşkil edir?

- Satılmış malın maya dəyəri;
- Əməliyyat xərci;
- Düzgün cavab yoxdur.
- Satış üçün nəzərdə tutulan bütün malların maya dəyəri;
- Satış zamanı endirimlər;

492 Malların satışı zamanı satıcı tərəfindən ödənilən fraxt nəyin artmasına səbəb olur?

- Düzgün cavab yoxdur.
- Alıcıının kommersiya xərclərinin;
- Satıcıının əməliyyat xərclərinin;
- Satıcıının hesabatında əks olunan satılmış malların maya dəyərinin;
- Satıcıının gəlirinin kontrhesabı üzrə qalığın;

493 Ehtiyatların fasiləsiz uçotu metoduna əsasən satılmış malların maya dəyəri nə zaman əks olunmalıdır?

- Hər kvartal.
- Hər gün;
- Hər ay;
- Hər il;
- Bilavasitə satış zamanı;

494 Satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.
- Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;
- Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;

495 Aşağıda müəssisənin hesablarının qalığı verilib: Alış – 30000 manat; Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 4000 manat; Alış zamanı endirimlər – 2500 manat; Alış zamanı ödənilən fraxt – 1875 manat Dövr ərzində əldə olunan malların maya dəyəri bərabərdir:

- 32500 manat;
- 21625 manat.
- 29375 manat;
- 31875 manat;
- 27875 manat;

496 Dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

- Satılmış malların maya dəyəri;
- Bütün alınan malların maya dəyəri;
- Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- Xalis alış;
- Alınmış malların bazar qiyməti;

497 Alış zamanı ödənilən fraxtin dəyəri:

- Daimi hesabdır və kredit qalığına malik olur.
- Adətən kredit qalığına malik olur;
- Əldə olunan malın maya dəyərinin artmasına gətirib çıxarır;
- Alış hesabına görə kontrhesabdır;
- Daimi hesabdır;

498 Konsiqnasiya müqaviləsinə görə:

- Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur;
- Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur və konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur.
- Konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur;
- Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna o satılan ana qədər malik olur;
- Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna onun konsiqnatora yüklənməsi anına qədər malik olur;

499 Əgər mal üzrə mülkiyyət hüququ təyinat nöqtəsində keçirsə, bu o deməkdir ki:

- Alıcı malın catdırılma anına qədər mal üzrə mülkiyyət hüququna malik olur;
- Mal üzrə mülkiyyət hüququ mal catdırılan yerə qədər satıcıda qalır;
- Düzgün cavab yoxdur.
- Mal catdırılan ana qədər tərəflərin heç biri mülkiyyət hüququna malik olmur;
- Mal yolda olan zaman nəqliyyat müəssisəsi mal üzrə mülkiyyət hüququna malik olur;

500 İnvəntarizasiya zamanı bu və ya digər malın tərkibinə daxil olmasını müəyyən edən faktor hansıdır?

- Onun fiziki mövcudluğu;
- Düzgün cavab yoxdur.
- Alışın qiymətinin ödənilməsi və ya şdənilməməsi faktı;

- Menecerlərin peşəkar rəyi;
- Həmin mala üzrə mülkiyyət hüququ;

501 Müəssisə hesablar üzrə aşağıdakı qalıqlara malikdir: Satış – 1000000 manat Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 175000 manat Satış zamanı endirim – 25000 manat Satılmış malların maya dəyəri – 600000 manat Satışın rentabelliyi nə qədərdir?

- 25%
- 50%
- 40%
- 75%
- 60%

502 Əgər müəssisənin xalis gəliri 500000 manat, satılmış malların maya dəyəri 300000 manat olarsa, satışın rentabelliyi nəyə bərabərdir?

- 50 %
- 40 %
- 20 %
- 25 %
- 60 %

503 Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər mühasibatlıqda hansı ad altında təsnifləşdirilməlidir?

- Xüsusi kapital
- Qısamüddətli öhdəlik
- Uzunmüddətli investisiyalar
- Cari istehsal və tədavül xərcləri
- Maliyyə qoyuluşlar

504 Aşağıdakılardan biri qeyri-maddi aktivləri əsas vəsaitlərdən fərqləndirən əsas cəhətdir:

- Nisbətən yüksək likvidliyi ilə
- Yüksək dəyəri ilə;
- Uzun faydalı istifadə müddəti ilə;
- Maddi-əşya formasının olmaması ilə;
- Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;

505 Qeyri-maddi aktivlərin düzgün xarakteristikasını verin.

- Doğru cavab yoxdur
- Yüksək dəyərə malik olan
- Fiziki xassəyə malik olmayan
- Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
- Daimi və ya uzun müddət gəlir gətirən

506 MHBS-nin tələblərinə əsasən qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman hansı parametrlərə daha çox diqqət yetirilir?

- Faydalı istifadə müddətinə və istismar yerinə
- İlkin dəyərə və faydalı iqtifadə müddətinə
- Qalıq dəyərinə və faydalı iqtifadə müddətinə
- İstehsal olunan məhsulun həcmində və faydalı iqtifadə müddətinə
- Qalıq dəyəri və istismar yerinə

507 Aşağıdakılardan biri 38 sayılı Qeyri-maddi aktivlər adlı standartın əhatə dairəsinə aid deyil:

- Proqram təminati

- Ticarət nişanı
- Firma adları
- Müəssisələrin birləşməsi zamanı yaranan qudvill
- Lisenziya və franşiza

508 Ehtiyatlarının qiymətləndirilməsi üçün başdan-başa metodu nə vaxt istifadə olunur?

- Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan oxşar mallar satanda;
- Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda;
- Düzgün cavab yoxdur.
- Müəssisə məhdud sayıda bahalı mallar satanda
- Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan müxtəlif növlü mallar satanda;

509 Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 80 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FİFO metodunun köməyilə dövr üzrə ümumi gəlir nə qədərdir?

- 85 manat;
- 75 manat;
- 175 manat.
- 60 manat;
- 70 manat;

510 Yeni yaradılan müəssisə iyunda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyunda orta maya dəyəri metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- 2100 manat
- 4200 manat
- 3000 manat
- 920 manat
- 1200 manat

511 Yeni yaradılan müəssisə iyunda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyunda FİFO metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- 3210 manat
- 1305 manat
- 2570 manat
- 2895 manat
- 3135 manat

512 Qeyri-maddi aktivlərin qiymətdən düşməsinin hesabatda əks etdirilmə qaydaları hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə tənzimlənir

- MHBS 38 “Qeyri-maddi aktivlər”
- MHBS 16 “Əsas vəsaitlər”
- MHBS 36 “Aktivlərin qymətdən düşməsi”
- MHBS 17 “İcarə”
- MHBS 22 “Müəssisələrin birləşdirilməsi”

513 Ehtiyatların inventarizasiyasının aparılması zamanı yol verilən səhv dövrün sonuna ehtiyatların maya dəyərinin 10000 manat artmasına səbəb olur. Bu səhv nəticəsində cari dövrdə:

- Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;
- Hec bir dəyişiklik baş vermir.

- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;

514 Dövrün əvvəlinə ehtiyatların maya dəyəri 10000 manat azalarsa, bu səhv nəticəsində cari dövrdə:

- Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;
- Hec bir dəyişiklik baş vermir.
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;

515 Müəssisəyə daxil olan materiallar və mallar uçota qəbul edilir:

- əvəzləmə qiyməti ilə
- faktiki maya dəyəri ilə
- bərpa dəyəri ilə
- uçot qiyməti ilə
- cari (bazar) qiyməti ilə

516 Mübadilə yolu ilə alınan materiallar qiymətləndirilir:

- bütün cavablar düzgündür
- anoloji aktivlərin dəyəri ilə
- satınalınmanın faktiki maya dəyəri ilə
- daxilolmanın cari (bazar) dəyəri ilə
- verilmiş aktivlərin dəyəri ilə

517 Müəssisənin təchizat şöbəsinin işçiləri vasitəsi ilə materialların daxil olması uçotda əks etdirilir:

- Debet 201 "Material ehtiyatları" Kredit 244 "Təhtəl hesab məbləğlər"
- Debet 201 "Material ehtiyatları" Kredit 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- Debet 201 "Material ehtiyatları" Kredit 202 "İstehsalat məsrəfləri"
- Debet 201 "Material ehtiyatları" Kredit 545 "Digər qısamüddətli öhdəliklər"
- Debet 201 "Material ehtiyatları" Kredit 538 "Digər qısamüddətli kreditor borcları"

518 Materialların inventarlaşmasının həyata keçirilməsi mütləqdir:

- illik mühasibat balansı tərtib olunduqda
- satıldıqda
- bütün cavablar düzgündür
- maddi-məsul şəxs dəyişdirildikdə
- ləğvetmə balansı tərtib olunduqda

519 Materialların xüsusi istehsalatdan daxil olması hesablarının hansında əks etdirilir:

- Debet 202 "İstehsalat məsrəfləri"
- Debet 201 "Material ehtiyatları"
- bütün cavablar düzgündür
- Debet 204 "Hazır məhsul"
- Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri"

520 Artıq materiallar kənara satılmışdır:

- Debet 611 "Sair əməliyyat gəlirləri" Kredit 201 "Material ehtiyatları"
- Debet 601 "Satış" Kredit 201 "Material ehtiyatları"
- düzgün cavab yoxdur
- Debet 211 "Alıcılar və sıfarişçilərin qısamüddətli debitor borcları" Kredit 611 "Sair əməliyyat gəlirləri" Kredit 521 "Vergi öhdəlikləri"

- Debet 211 “Alıcıclar və sifarişçilərin qısamüddətli debitor borçları” Kredit 601 “Satış”

521 Yola salınan hazır məhsullar və mallar mühasibat uçotunda qiymətləndirilir:

- bütün cavablar düzgündür
- cari bazar dəyəri ilə
- mühasibat uçotu hesablarında qeydə alınan faktik istehsal maya dəyəri ilə
- mühasibat uçotu hesablarında qeydə alınan ilk dəyər ilə
- konsiqnasiya müqaviləsində nəzərdə tutulan komisyon dəyəri ilə

522 Anbarda olan hazır məhsulların uçotu qaydası uçotda belə aparılır:

- yerinə yetirilən işlər və göstərilən xidmətlər
- material-istehsalat ehtiyyatları
- bitməmiş istehsalat
- əsas vəsaitlər
- qeyri-maddi aktivlər

523 İnventarlaşma zamanı aşkarlanan hazır məhsulların artıq gəlməsi aşağıdakı hesablarda qeydə alınır:

- Debet 731 “Sair əməliyyat xərcləri”
- Debet 801 “Ümumi mənfəət (zərər)”
- düzgün cavab yoxdur
- Debet 611 “Sair əməliyyat gəlirləri”
- Debet 601 “Satış”

524 Əməyin ödənilməsinin əsas formaları hansılardır?

- Vaxtamuzd və əlavə
- Vaxtamuzd və işəmuzd
- Əsas və əlavə
- İşəmuzd və əlavə
- Əsas və vaxtamuzd

525 Gecə vaxtı yerinə yetirilən işlərə görə ödənilən əmək haqqına əlavə ödəmələrin minimum həddi kim tərəfindən təyin edilir?

- Əmək müqaviləsi (sazişi)
- Azərbaycan Respublikasının Höküməti
- Müəssisə rəhbəri
- Kollektiv müqaviləsi
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi

526 Müəssisə işçilərin məzuniyyət haqqı üçün ehtiyatı hansı mənbə hesabına yaradır?

- Bölüşdürülməmiş mənfəət
- Məhsulun (işin, xidmətin) maya dəyəri
- Xalis mənfəət
- Əlavə kapital
- Nizamnamə və ehtiyat kapitalı

527 Normal iş şəraitindən kənarlaşmaya nə aiddir?

- İşçinin təqsiri olmadan baş vermiş boşdayanmalar
- İstirahət günlərində iş
- İş vaxtından əlavə iş
- Bayram günlərində iş
- Süd əmizdirən anaların işində fasılələr

528 Vahid sosial verginin hesablanması nəyin faizi olaraq həyata keçirilir?

- Ümumi mənfaət məbləğinin
- Məhsul (iş, xidmət) istehsalına çəkilən xərc məbləğinin
- Məhsul (iş, xidmət) satışından əldə olunan gəlirin həcmiinin
- Xalis mənfaət məbləminin
- Hesablanmış əmək haqqı məbləğinin

529 Hasilatın uçotu və işəmuzd işçilərə əmək haqqının hesablanması hansı sənədlərə əsasən aparılır?

- Hasilatın uçotu cədvəlləri və şəxsi hesaba
- Xüsusi işə görə naryad, marşrut vərəqəsi və hasilatın uçotu cədvəllərinə
- Hesablaşma və ödəniş cədvəlinə
- Şəxsi hesab və hesablaşma cədvəlinə
- Marşrut vərəqəsi və şəxsi hesaba

530 İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvələrindən hansı istehsalatlarda istifadə olunur?

- Seriyalı
- Kütləvi
- Düzgün cavab yoxdur
- Kütləvi və seriyalı
- Fərdi

531 Hasilatın uçotu və işəmuzd işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən hansı istehsalatlarda istifadə olunur?

- Fərdi
- Seriyalı
- Düzgün cavab yoxdur
- Kütləvi
- Kütləvi və seriyalı

532 Hasilatın uçotu və işəmuzd işçilərə əmək haqqının hesablanması üçün naryadlardan hansı istehsalatlarda istifadə olunur?

- Düzgün cavab yoxdur
- Kütləvi
- Seriyalı
- Fərdi
- Kütləvi və seriyalı

533 İş vaxtı rejiminə əməl olunmasına nəzarət edilməsi və əmək haqqının hesablanması üçün hansı sənəddən istifadə olunur?

- Şəxsi hesab
- Hesablaşma cədvəli
- Hesablaşma-ödəniş cədvəli
- İş vaxtından istifadənin uçotu və əmək haqqının hesablanması tabeli
- Ödəniş cədvəli

534 İşçinin müəssisənin bir şöbəsindən başqa şöbəsinə köçürülməsi hansı sənədlə rəsmiləşdirilir?

- İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- Şəxsi hesab
- Hesablaşma-ödəniş cədvəli
- İşçinin işə qəbulu haqqında əmr (sərəncam)
- İş vaxtından istifadənin uçotu tabeli

535 Əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hansıdır?

- İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- Şəxsi hesab
- Hesablaşma-ödəniş cədvəli
- İşçinin işə qəbulu haqqında əmr (sərəncam)
- İş vaxtından istifadənin uçotu tabeli

536 Vahid sosial vergi üzrə hesablaşmaların uçotu üçün hansı hesab nəzərdə tutulub?

- 538 “Digər qısamüddətli kreditor borcları”
- 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- 521 “Vergi öhdəlikləri”
- 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- 522 “Sosial siğorta və təminat üzrə öhdəliklər”

537 İnzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar hesabının krediti hansı hesabın debetilə müxabirələşir?

- 711 “Kommersiya xərcləri”
- 761 “Fövqəladə xərclər”
- 202 “İstehsalat ehtiyatları”
- 751 “Maliyyə xərcləri”
- 721 “İnzibati xərclər”

538 Müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği asılıdır:

- Həmkarlar təşkilatına üzvlükdən
- Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
- Orta əmək haqqından
- İş stajından
- İş stajından və orta əmək haqqından

539 Müəssisənin hesablaşma hesabından fəhlə və qulluqcuların əmək haqqının köçürülməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

540 Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 221 “Kassa”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”

541 Sosial siğorta və təminat üzrə (3%) məcburi ödənişlər tutulan zaman hecə mühasibat yazılışı tərtib olunur?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
- Dt 522 “Sosial siğorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial siğorta və təminat üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəliklər”

542 Əmək haqqından gəlir vergizinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
- Dt 901 “Cari mənfəət vergisi üzrə xərclər”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”

543 İstehsalat işçilərinə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 701 “Satışın maya dəyəri”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”
- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

544 Qiymətli kağızların sahibinə münasibətinə görə aşağıdakı növləri mövcuddur:

- Dövlət və qeyri-dövlət
- Adlı və təqdim edənə
- Investisiya və qeyri-investisiya
- Pul bazarına və kapital bazarına
- Pay və borc

545 Maliyyə qoyuluşları nizamnamə kapitalının formalaşmasındaki iştirakına görə aşağıdakı qruplara bölünür:

- Pay və borc
- Dövlət və qeyri-dövlət
- Adlı və təqdim edənə
- Investisiya və qeyri-investisiya
- Pul bazarına və kapital bazarına

546 Emitentlər üzrə təsnifata əsasən hansı maliyyə qoyuluşları var?

-]Pul bazarına və kapital bazarına
- Dövlət və qeyri-dövlət
- Pay və borc
- Adlı və təqdim edənə
- Investisiya və qeyri-investisiya

547 Mühasibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin geriye satın alınması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 721 “İnzibati xərclər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

548 Mühasibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi əməliyyatı üçün mühasibat yazılışı aparın

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 711 “Kommersiya xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 761 “Fövqəladə xərclər”, 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 751 “Maliyyə xərclər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 721 “İnzibati xərclər”, Kt 301 “Nominal (nizamnamə) kapital”

549 Mühasibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin satışı üçün mühasibat yazılışı aparın.

- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”

550 İvestisiya mülkiyyəti müəssisəyə aşağıdakı üsullarla gəlir gətirə bilər?

- Dividend və kapitalın dəyərinin artması kimi
- Faiz, dividend, royləti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
- Faiz və icarə haqqı kimi
- Faiz, dividend və kapitalın dəyərinin artması kimi
- İcarə haqqı və kapitalın dəyərinin artması kimi

551 Aşağıdakılardan biri investisiya mülkiyyətinin tərkibinə daxil deyil:

- Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq
- Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq
- Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
- Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili
- Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq

552 Müəssisə tərəfindən avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu edilmişdir. Mühasibat yazılışını tərtib edin.

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”

553 Daşınmaz əmlaka investisiya qoyuluşu edilmişdir. Mühasibat yazılışını aparın:

- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 234 “Digər qısamüddətli investisiyalar”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 201 “Material ehtiyatları”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

554 Mühasibat uçotunda depozit sertifikatının satın alınması əməliyyatı üçün mühasibat yazılışını aparın.

- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

555 Mühasibat uçotunda hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi əməliyyatı üçün mühasibat yazılışını aparın.

- Dt 311 “Emissiya gəliri”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 222 “Yolda olan köçürmələr”

- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

556 Mühasibat uçotunda xalis mənfəət hesabına səhmlərə dividend hesablanması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 311 “Emissiya gəliri”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”

557 MHBS-na əsasən mühasibat uçotunda səhmlər necə qiymətləndirilir?

- Nominal dəyəri ilə
- Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- Alış dəyəri ilə
- Qalıq dəyəri ilə
- Bərpə dəyəri ilə

558 Qiymətli kağızların kurs dəyəri deyildikdə nə nəzərdə tutulur?

- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- İlkin yerləşdirmə zamanı onların satış qiyməti
- Düzgün cavab yoxdur
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- Qiymətli kağızların blankında göstərilən məbləğ

559 Qiymətli kağızların emissiya dəyəri deyildikdə nə nəzərdə tutulur?

- Düzgün cavab yoxdur
- İlkin yerləşdirmə zamanı onların satış qiyməti
- Qiymətli kağızların blankında göstərilən məbləğ
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

560 Qiymətli kağızların nominal dəyəri dedikdə nə nəzərdə tutulur?

- Düzgün cavab yoxdur
- İlkin yerləşdirmə zamanı onların satış qiyməti
- Qiymətli kağızların blankında göstərilən məbləğ
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

561 Maliyyə qoyuluşları investisiya alan müəssisə ilə münasibətin xarakterinə görə aşağıdakı qrup-lara bölünür?

- Törəmə, asılı və sair müəssisələr
- Pay və borc
- Pul bazarına və kapital bazarına
- İnvestisiya və qeyri-investisiya
- Dövlət və qeyri-dövlət

562 Maliyyə qoyuluşları mühasibat uçotu tərəfindən aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalasmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə
- Qoyuluşun müddətinə və yerinə

- Emitentlərə, qoyuluşun müddətinə və yerinə
- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındaki iştirakına və yerinə
- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındaki iştirakına, yerinə və dəyərinə

563 Mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını bu Maliyyə Hesabatının Beynəlxalq Standartı tənzimləyir:

- MHBS 40 “İnvestisiya mülkiyyəti”
- MHBS 16 “Əsas vəsaitlər”
- MHBS 17 “İcarə”
- MHBS 11 “Tikinti üzrə müqavilələr”
- MHBS 38 “Qeyri-maddi aktivlər”

564 Müəssisə tərəfindən asılı cəmiyyətlərə investisiya qoyuluşu edilmişdir. Mühasibat yazılışını tərtib edin.

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 234 “Digər qısamüddətli investisiyalar”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

565 Mühasibat uçotunda əmlakın dəyərinin artması hansı mühasibat yazılışı ilə uçota alınır?

- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 641 “Fövqəladə gəlirlər”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”

566 Əmək haqqından verilmiş borc məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəhesab məbləğlər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borclar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

567 Saatlıq tarif dərəcəsi və tabel üzrə işlənilmiş saatların miqdarına görə əmək haqqının hesablanması nəzərdə tutan əməyin ödənilməsi forması hansıdır?

- Akkord
- Tarifsiz
- Sadə işəmuzd
- Vaxtamuzd-mükafatlı
- Sadə vaxtamuzd

568 Verilmiş təhtəhesab məbləğin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəhesab məbləğlər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borclar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”

569 İşçilərin əmək haqqından zay məhsula görə itki məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 205 “Mallar”

- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 204 “Hazır məhsul”

570 Əvvəl verilmiş avans məbləğinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhesab məbləğlər”

571 Əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 761 “Fövqəladə xərclər”

572 Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 522 “Sosial sıgorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 611 “Sair əməliyyat xərcləri”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

573 İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 201 “Material ehtiyatları”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

574 Təsərrüfat üsulu ilə işləri yerinə yetirərkən əsas vəsait obyektlərinin tikintisi ilə əlaqədar işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 611 “Digər əməliyyat xərcləri”, Kt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

575 İşçi heyətinin əmək haqqının deponentləşdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sıgorta və təminat üzrə öhdəliklər”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”

576 D-t 202 ictehsalat xərcləri , K-t 522 Sosial sıgorta və təminat üzrə öhdəliklər mühasibat yazılışı nəyi əks etdirir.

- əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sıgortaya ayırmaların xərcə daxil edilməsini;
- bütün cavablar düzdür;
- büdcədən kənar sosial müdafiyyə olunan borc öhdəliklərinin köçürülməsini;
- müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
- tibbi sıgortaya ayırmaları xərclərinə aid edilməsini;

577 D-t 202 ictehsalat xərcləri , K-t 201 Material ehtiyatları mühasibat yazılışı nəyi əks etdirir.

- bütün cavablar düzdür;
- hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;
- köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
- istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;

578 Dolayı xərclərin (qaimə istehsal xərclərinin) tərkibinə daxildir:

- mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı; köməkçi materiallar və komplektləşdirici məmulatlar; sex binalarının saxlanması, texniki xidmətətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlaka vergi alətləri, üümümistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
- ümumtəsərrüfat (inzibati-idarəetmə) xərcləri;
- mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı;
- köməkçi materiallar və komplektləşdirici məmulatlar;
- sex binalarının saxlanması, texniki xidmətətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergisi, üümümistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;

579 Məhsul istehsalına, görülmüş işlərə və göstərilmiş xidmətlərə birbaşa xərclər dedikdə nə başa düşülür.

- düzgün cavab yoxdur;
- ayrı-ayrı məhsulların (iş və xidmətlərin) istehsalı ilə əlaqədar olan xərclər;
- müəsisənin konkret istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan xərclər;
- bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- istehsal xərclərinin bütün siyahısı;

580 İqtisadi həmcinsliyinə (məzmununa) görə istehsal xərcləri bölünür.

- istehsal və qeyri istehsal xərclərinə;
- bir elementli və kompleks xərclərə;
- bütün cavablar düzdür.
- planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
- daimi və dəyişən xərclərə;

581 Bir elementli xərclər aşağıdakı xərclərin tərkibinə daxildir:

- kalkulyasiya maddələri üzrə xərclərin;
- iqtisadi elementlər üzrə xərclərin;
- düzgün cavab yoxdur;
- istehsal maya dəyərində əks olunmuş xərclərin;
- tam maya dəyərində əks olunmuş xərclərin;

582 Məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri bölünür:

- istehsal və qeyri istehsal xərclərinə;
- daimi və dəyişən xərclərə;

- bir elementli və kompleks xərclərə;
- planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
- birbaşa və dolayı xərclərə;

583 Maliyyə (mühəsibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?

- təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama
- etibarlılıq, tamlıq;
- təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;
- hesablama metodu ilə uçot;
- əhəmiyyətlilik;

584 Sair əməliyyat xərclərinə aiddir.

- bütün cavablar düzdür;
- torpaqların, tikintilərin, avadanlıqların və sair uzunmüddətli aktivlərin satışı ilə əlaqədar olan xərclər;
- hesabat ili ərzində müəyyən edilmiş keçən illərin zərərləri;
- cərimələr və sair analoji ödənişlər;
- yenidənqıymətləndirmədən olan zərərlər;

585 Xərclər tanınır:

- kapitalda dəyişikliklər haqqında hesabatda;
- balansda;
- heç bir cavab düz deyil;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- mənfəət və zərər haqqında hesabatda;

586 Hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsi aşağıdakı mühəsibat yazılışı ilə əks etdirilir:

- D-t 601 "Satış", K-t 711 "Kommersiya xərcləri"
- D-t 202 "ictehsalat xərcləri", K-t 711 "Kommersiya xərclər"
- D-t 801 "Ümumi mənfəət", K-t 711 "Kommersiya xərcləri"
- D-t 801 "Ümumi mənfəət", K-t 701 "Satışın maya dəyəri"
- D-t 204 "Hazır məhsul", K-t 731 "Sair əməliyyat xərcləri"

587 İnzibati xərclərin silinməsi mühəsibat uçotunda aşağıdakı yazılışla əks etdirilir.

- düzgün cavab yoxdur;
- D-t 202 "ictehsalat xərcləri", K-t 721 "İnzibati xərclər"
- D-t 701 "Satışın maya dəyəri", K-t 721 "İnzibati xərclər"
- D-t 204 "Hazır məhsul", K-t 721 "İnzibati xərclər"
- D-t 801 "Ümumi mənfəət", K-t 721 "İnzibati xərclər"

588 Məhsul istehsalına, görülmüş işlərə, göstərilmiş xidmətlərə dolayı xərclər dedikdə nə başa düşülür.

- bütün cavablar düzdür;
- bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- istehsal xərclərinin bütün siyahısı;
- müəssisənin istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan
- ayrı-ayrı növ məhsul istehsalı ilə əlaqədar olan xərclər;

589 Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcmində) görə bölünürler.

- məhsuldar və qeyri məhsuldar xərclərə;
- bir elementli və kompleks xərclərə;
- daimi və kompleks xərclərə;

- şərti daimi və şərti dəyişən xərclər;
- daimi və dəyişən xərclər;

590 Aşağıda sadalanan adı fəaliyyət növləri üzrə hansı xərclərin mühasibat uçotunda əhəmiyyətli xərclər kimi tanına bilər.

- şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
- əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər;
- məhsul buraxılışı ilə əlaqədar olan xərclər;
- təsərrüfat müqavilələrinin pozulması ilə əlaqədar ödənilən cərimələr;
- məhsul buraxılışı ilə əlaqədar olan xərclər; əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər; başqa şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;

591 Sair əməliyyat xərclərinin tərkibində aşağıdakı xərclər əks etdirilir.

- ziyanın işçi tərəfindən ödənilməsi;
- təbii fəlakət, yanğın, qəzalar ilə əlaqədar və s. xərclər;
- bütün cavablar düzdür.
- obyektlərin köhnəlməsi ilə əlaqədar olaraq onların sökülməsi nəticəsində əldə olunan material qiymətlilərinin mədaxil edilməsi üzrə xərclər;
- yanğın nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vəsaitlərinin mədaxil edilməsi ilə əlaqədar xərclər;

592 Mühasibat uçotu məqsədləri üçün adı fəaliyyət xərcləri aşağıdakı elementlər üzrə (xərclərin məzmununa görə) qruplaşdırılır.

- material xərcləri; əmək haqqı xərcləri; amortizasiya xərcləri;
- material xərcləri;
- əmək haqqı xərcləri;
- amortizasiya xərcləri;
- ümumtəsərrüfat (idarəetmə) xərcləri;

593 MMUS 1 əlaqədar olaraq kommersiya təşkilatlarında Maliyyə hesabatlarının təqdimatı üzrə müəssisənin xərcləri öz xarakterinə, həyata keçirilməsi şərtlərinə, fəaliyyətin istiqamətlərinə görə bölünürler.

- bütün cavablar düzdür;
- müəssisənin adı fəaliyyəti zamanı mütamadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclərdir;
- müəssisənin adı fəaliyyət növləri üzrə xərcləri və idarəetmə xərcləri;
- müəssisənin adı fəaliyyət üzrə xərcləri, idarəetmə və komersiya xərcləri;
- şəxsi səhmlərin buraxılması ilə əlaqədar xərclər;

594 Maliyyə əməliyyatları üzrə aşağıdakı xərclər tanınır.

- maliyyə icarəsi üzrə faiz xərcləri;
- kreditlər və borclar üzrə faiz xərcləri;
- maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
- kreditlər və borclar üzrə faiz xərcləri; maliyyə icarəsi üzrə faiz xərcləri; maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
- əməliyyat icarəsi üzrə faiz xərcləri;

595 İstehsal xərclərinə aşağıdakılardaxildir.

- müəssisənin əsas və köməkçi istehsalatlarında istifadə olunmuş resusların bir hissəsi
- məhsul istehsalına, görülmiş işlər və göstərilmiş xidmətlərə yönəldilən xərclərin bir hissəsi;
- idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
- satış idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
- bütün cavablar düzdür;

596 Funksiyalar üzrə xərclərin tərkibinə daxildir.

- inzibati xərclər;
- satışın maya dəyərinə daxil edilən xərclər;
- satışın maya dəyərinə daxil edilən xərclər; kommersiya xərcləri; inzibati xərclər;
- ÖDV;
- kommersiya xərcləri;

597 MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda xərclər təsnifləşdirilir.

- funksiyaları və mahiyyəti üzrə;
- mahiyyəti üzrə;
- funksiyalar üzrə;
- tanınma kriteriyası üzrə;
- bütün cavablar düzdür;

598 Xərclər:

- Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin azalması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
- Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalması;
- səhmdarlar arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan və kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
- bütün cavablar düzdür;
- Öhdəliklərin artması hesabına hesabat dövrü ərzində baş verən iqtisadi səmərənin azalmasıdır;

599 Ehtiyatlarının qiymətləndirilməsi üçün başdan-başa metodu adətən bu şəraitdə istifadə olunur:

- Düzgün cavab yoxdur.
- Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan müxtəlif növlü mallar satanda;
- Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan oxşar mallar satanda
- Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda
- Müəssisə məhdud sayıda bahalı mallar satanda

600 Yeni yaradılan müəssisə iyunda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 550 ədəd təşkil edir. 30 iyunda FIFO metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- 3210 manat
- 770 manat
- 2570 manat
- 1305 manat
- 3135 manat

601 Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 60 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FIFO metodunun köməyi ilə dövr üzrə ümumi gəlir nə qədərdir?

- 175 manat.
- 70 manat;
- 85 manat;
- 95 manat;
- 60 manat;

602 Dövri metodun tətbiqi zamanı satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;
- Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;

603 Dövri metodun tətbiqi zamanı dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

- Alınmış malların bazar qiyməti
- Xalis alış;
- Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- Satılmış malların maya dəyəri;
- Bütün alınan malların maya dəyəri

604 İstehsal fəaliyyəti ilə məşğul olan müəssisələrdə satışa tam hazır olan ehtiyatlar:

- Xammal və anbarda olan material.
- Hazır məhsul;
- Bitməmiş istehsal
- Xammal;
- Anbarda olan material;

605 Müəssisənin xalis gəliri 840000 manat, satılmış malların maya dəyəri 600000 manat olarsa, satışın rentabelliyi nəyə bərabərdir?

- 25 %
- 20 %
- 40 %
- 60 %
- 50 %

606 Satılmış malların maya dəyəri ehtiyatların fasiləsiz uçotu metoduna əsasən əks olunmalıdır:

- Hər kvartal.
- Hər il;
- Hər ay;
- Hər gün
- Birbaşa satış zamanı

607 MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabata uyğun olaraq mahiyyəti üzrə xərclərə aşağıdakı maddələr daxil edilməlidir. (Sürət 31.05.2011 15:37:35)

- bütün cavablar düzdür;
- material ehtiyatlarının istifadə olunması;
- müəssisələrin görülmüş və kapitallaşdırılmış işləri;
- hazır məhsul və bitməmiş istehsal ehtiyatlarında dəyişikliklər
- işçi heyyəti üzrə xərclər;

608 Mənfəət və zərər haqqında hesabatda xərclər tanınır: (Sürət 31.05.2011 15:37:32)

- bütün cavablar düzdür;
- mənfəət tanıındıqdan sonra;
- öhtəliklər tanıındıqdan sonra;
- aktivlər tanıındıqdan sonra;
- gəlirlər tanıındıqdan sonra;

609 Mənfiət və zərər haqqında hesabatda Satışın maya dəyəri maddəsində aşağıdakı xərclər əks olunmalıdır. (Sürət 31.05.2011 15:37:30)

- birbaşa material xərcləri; birbaşa əmək haqqı xərcləri; dolayı (üstəlik) istehsal xərcləri;
- dolayı (üstəlik) istehsal xərcləri;
- birbaşa əmək haqqı xərcləri;
- birbaşa material xərcləri;
- kommersiya xərcləri;

610 Xərclər mənfiət və zərərlər haqqında hesabatda o zaman tanınır ki, aşağıdakıları etibarlı şəkildə ölçmək mümkün olsun: (Sürət 31.05.2011 15:37:27)

- aktivlərin artması, yaxud öhdəliklərin azalmasını;
- aktivlərin azalması və öhdəliklərin artmasını;
- öhdəliklərin artmasını;
- aktivlərin azalmasını;
- borclar üzrə xərclərin kapitallaşdırılması nəticəsində öhdəliklərin artmasını;

611 Funksional təyinatına görə məsəflərin tərkibi xərclərin aşağıdakı bölgüsü ilə müəyyənləşir. (Sürət 31.05.2011 15:37:24)

- düzgün cavab yoxdur;
- dəyişən və daimi xərclərə;
- birbaşa dəyişən və birbaşa dolayı xərclərə;
- birbaşa və dolayı xərclərə;
- relevant və qeyri relevant xərclərə;

612 Aşağıdakı əməliyyatlarla bağlı aktivlərin təsərrüfatdan çəxması müəssisənin xərcləri kimi tanınır: (Sürət 31.05.2011 15:37:18)

- bütün cavablar düzdür;
- yenidən satış üçün nəzərdə tutulmayan səhmdar cəmiyyətlərinin səhmləri və digər qiymətli kağızların əldə edilməsi;
- başqa müəssisələrin və şirkətlərin nizamnamə kapitalına qoyuluşlar;
- uzun müddətli aktivlərin əldə edilməsi və yaradılması;
- ehtiyatlar üçün əvvəlcədən ödənişlər, həmçinin anoloji əməliyyatlar üçün

613 Adi fəaliyyət növləri üzrə xərclər kimi aşağıdakılardan tanınır. (Sürət 31.05.2011 15:37:11)

- məhsul istehsalı və satışı, görülən işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclərdir; əsas vəsaitlərin istifadə olunmayan obyektlərin satışı ilə əlaqədar olan xərclər;
- dividentlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
- məhsul istehsalı, görülən işlərin, göstərilmiş xidmətlərlə əlaqədar olan xərclər; məhsul istehsalı və satışı, görülən işlərin, göstərilmiş xidmətlər, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər; dividentlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
- məhsul istehsalı və satışı, görülən işlər və göstərilmiş xidmətlərlə əlaqədar
- məhsul istehsalı və satışı, görülən işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər;

614 Maliyyə icarəsindən gələn gəlir hansı nömrəli hesabda əks etdirilir:

- 631 "Maliyyə gəlirləri";
- 601 "Satış";
- 611 "Sair əməliyyat gəlirləri";
- Düzgün cavab yoxdur;
- 601, 611, 631 № hesablarda;

615 D-t 223 Bankdakı hesablaşma hesabı K-t 611 Sair əməliyyat gəlirləri nəyi əks etdirir.

- Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair anoloji ödənişlərin

- Düzgün cavab yoxdur;
- Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;
- Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;
- Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini;

616 əsas vəsait obyektlərinin müvəqqəti istifadəyə verilməsinə görə əldə edilmiş gəlir hansı mühasibat yazılışı ilə əks etdirilir?

- D-t 214 “İcarə ödənişləri üzrə dəsamüddətli debitor borcları”; K-t 601 “Satış”;
- D-t 211 “Alıcıların və sifarişçilərin dəsamüddətli debitor borcları”; K-t 611 “Sair əməliyyat gəlirləri”;
- D-t 216 “Faizlər üzrə dəsamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;
- düzgün cavab yoxdur;
- D-t 217 “Digər dəsamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;

617 Materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması hansı yazılışla əks etdirilir.

- D-t 201 “Xammal və materiallar”; K-t 611 “Digər əməliyyat gəlirləri”;
- bütün cavablar düzdür;
- D-t 202 “İstehsalat xərcləri”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- D-t 201 “Xammal və materiallar”; K-t 631 “Maliyyə gəlirləri”;
- D-t 201 “Xammal və materiallar”; K-t 531 “Malsatan və podtatçılarla dəsamüddətli kreditor borcları”;

618 Məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı yazılışlarla əks etdirilir?

- D-t 611 “Sair əməliyyat gəlirləri”, K-t 217 “Digər dəsamüddətli debitor borcları”;
- D-t 211 “Alıcıların və sifarişçilərin dəsamüddətli debitor borcları”, K-t 601 “Satış”;
- D-t 217 “Digər dəsamüddətli debitor borcları”, K-t 601 “Satış”
- bütün cavablar düzdür;
- D-t 211 “Alıcıların və sifarişçilərin dəsamüddətli debitor borcları”, K-t 611 “Sair əməliyyat gəlirləri”;

619 Lazım olmayan materialların satışında gələn gəlir aşağıdakı hesablarda əks etdirilir:

- 601 “Satış” (subhesab 601-1 “Malların satışı”)
- düzgün cavab yoxdur.
- 631 “Maliyyə gəlirləri”;
- 621 “Fəaliyyətin dayandırılmasından gəlirlər”
- 611 “Sair əməliyyat gəlirləri”;

620 əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- 601” Satış: 602” Satılmış malların qaytarılması və ucuzlaşdırılması; 603 “Verilmiş güzəştlər;
- bütün cavablar düzdür;
- düzgün cavab yoxdur;
- 631 “Maliyyə gəlirləri”;
- 611 “Sair əməliyyat gəlirləri”;

621 Debitor borclarının daxil olması məbləği aşağıdakılardan nəzərə alınmaqla müəyyən edilir:

- Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər nəzərə alınmaqla;
- Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər, ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda qaranan məbləğ fərqləri, müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;
- Xarici ticarət kontraktları üzrə alıcılara yüklenib göndərilmiş məhsuldan pul gəlirinin müəyyən olunmamış məbləği nəzərə alınmaqla;
- Müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;
- Ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda yaranan məbləğ fərqləri nəzərə alınmaqla;

622 Hansı gəlirlər əsas əməliyyat gəlirlərinə aiddir?

- məhsul və mal satışından əldə olunan gəlirlər;
- məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;
- əsas vəsaitlər satışından əldə olunan gəlirlər;
- podrat müqavilələri üzrə gəlirlər;
- göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;

623 Mühasibat uçotunda sair əməliyyat gəlirlərin tərkibində tanınır.

- Uzunmüddətli amortizasiya olunan aktivlərin satışından gəlir;
- Bütün cavablar düzdür;
- İddia müddəti keçmiş olan deponent və kreditor borclarının silinməsindən olan gəlirlər
- Müqavilə şərtləri pozulduğuna görə alınmış cərimələr, peniyalar və sair analoji məbləğlər;
- Amortizasiya olunmayan aktivlərin yenidən qiymətləndirilməsindən əmələ gələn gəlir;

624 Mühasibat üçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsinin əsasında hansı prihsip qoyulmuşdur;

- əhəmiyyətlilik;
- dürüslük və tamlıq;
- təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək;
- ehtiyatlılıq;
- bütün cavablar düzdür;

625 Azərbaycan Respublikasında əmək ödənişinin Vahid Tarif Cədvəlinin müasir dövrdə tətbiq olunan variantı hansı qərarla təsdiq olunmuşdur?

- Azərbaycan Respublikası Milli Məclisinin 30 aprel 2015-ci il tarixli, 140 sayılı qərarı ilə
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 avqust 2013-cü il tarixli, 240 sayılı qərarı ilə
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyul 2014-cü il tarixli, 340 sayılı qərarı ilə
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2013-cü il tarixli, 240 sayılı qərarı ilə
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 iyul 2014-cü il tarixli, 340 sayılı qərarı ilə

626 Azərbaycan Respublikasında əmək ödənişinin Vahid Tarif Cədvəlində hansı göstəricilər əks olunur?

- Əməyin ödənilməsi dərəcələri; hər bir vəzifə üzrə bir işçinin aylıq əmək haqqının məbləği
- Əmək ödənişinin tarif dərəcələri; bir işçinin aylıq əmək haqqının məbləği
- Vahid Tarif Cədvəli üzrə müəssisələrin təsnifikasi; işçilərin aylıq vəzifə maaşının məbləği
- Əməyin ödənilməsi dərəcələri; aylıq tarif (vəzifə) maaşı, manatla
- İşçilərin aylıq vəzifə maaşının məbləği; əmək ödənişinin minimal məbləği

627 Müəssisədə çalışan işçilərin ştat cədvəlində aşağıdakı göstəricilərdən hansı əks olunmur?

- Vahid Tarif Cədvəli üzrə bir işçinin aylıq vəzifə maaşının məbləği
- Vahid Tarif Cədvəli üzrə əmək ödənişinin tarif dərəcələri
- Müəssisədə mövcud olan vəzifələrin adları
- Hər bir vəzifə üzrə bir işçinin aylıq əmək haqqının məbləği
- İşçilərin adları və soyadları

628 Xidmət müəssisələrində işçilərə hesablanan əmək haqqının məbləğinə aşağıdakı amillərdən hansı təsir göstərir?

- İşçilərin işlədikləri iş vaxtının aylıq faktiki miqdarı
- Vahid Tarif Cədvəli üzrə işçilərin əmək ödənişinin tarif dərəcələri
- Xidmət (satış) dövriyyəsinin həcmi
- Hər 100 manatlıq xidmət (satış) dövriyyəsinə düşən əmək ödənişinin tarifi
- Bütün bunların hamısı

629 701 Satışın maya dəyəri hesabının debet dövriyyəsində əks etdirilir:

- istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri;
- məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri, istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri, istehsal aktivlərinin amortizasiyası ;
- kommersiya xərcləri;
- istehsal aktivlərinin amortizasiyası ;
- məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri;

630 Məhsul, mal və xidmət satışından əldə olunan gəlirlər hansı hesabın kreditində əks etdirilir.

- 631 “Maliyyə gəlirləri”;
- 611 “Sair əməliyyat gəlirləri”;
- 343 “Keçmiş illər üzrə bölgündürülməmiş mənfəət (ödənişməmiş zərər)”;
- 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”;
- 601 “Satış”;

631 Malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği əks etdirilmişdir:

- D-t 217 “Digər dışamüddətli debitor borcları”; K-t 601 “Satış”;
- D-t 212 “Törəmə (asılı) müəssisələrin dışamüddətli debitor borcları”; K-t 611 “Sair əməliyyat gəlirləri”;
- Düzgün cavab yoxdur;
- D-t 217 “Digər dışamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- D-t 211 “Alıcıların və sifarişçilərin dışamüddətli debitor borcları”; K-t 601 “Satış”;

632 Başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirlərin hesablanması mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

- bütün cavablar düzdür;
- D-t 211 “Kassa”; K-t 217 “Digər dışamüddətli debitor borcları”;
- D-t 223 “Bankdakı hesablaşma hesabı”; K-t 211 “Alıcıların və sifarişçilərin dışamüddətli debitor borcları”;
- D-t 217 “Digər dışamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;
- D-t 211 “Alıcıların və sifarişçilərin dışamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;

633 Sair əməliyyat gəlirlərinə aid deyil:

- Amortizasiya olunan aktivlərin yenidən qiymətləndirilməsi məbləğləri;
- Bütün cavablar düzdür;
- Fəaliyyətin dayandırıldığına görə mənfəət.
- Pul vəsaitlərindən istifadəsinə görə faiz məbləğləri;
- İddia müddəti keçməmiş deponent borcları məbləğləri

634 Sair əməliyyat gəlirlərinə aiddir:

- aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;
- əməliyyat icarəsi üzrə gəlir;
- düzgün cavab yoxdur;
- proqram təminatının satışından əldə olunan gəlir;
- reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir;

635 Digər təşkilatlarda iştirak ilə bağlı gəlir, əldə edilmədən olan aşağıdakı gəlirdir:

- hüquqi şəxs yaratmadan birləşə fəaliyyətdən olan gəlirlərdir;
- bütün cavablar düzdür;
- təsis sənədlərində göstərilən müddətdə digər müəssisələrin səhmlərinin əldə
- geri alınmış xüsusi səhmlərin təkrar yerləşdirilməsindən olan gəlirlərdir;
- törəmə şirkətdən olan gəlir;

636 Gəlir mühasibat uçotunda pul ifadəsində hesablanmış aşağıdakı məbləğdə əks etdirilir:

- düzgün cavab yoxdur
- pul vəsaitləri, əmlak məbləğində;
- pul vəsaitləri, əmlak, debtor borcları
- pul vəsaitlərinin, mübadilə müqaviləsi şərtləri əsasında öz əmlakının verilməsi üzrə öhdəliklər yerinə yetirilmədən daxil olan əmlakin, qiymətli kağızların məbləğində;
- pul vəsaitləri, qiymətli kağızların nominal dəyəri, investorların qoyuluşları məbləğində;

637 Aktivlər malik olma hüququna əsasən yaranan gəlirlər o zaman tanınır ki:

- sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
- sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür, sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
- həmin aktivlərdən pul vəsaitləri bankda olan hesablara daxil olmuşdur;
- sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür;
- sövdələşmədən pul vəsaiti kommersiya təşkilatlarına daxil olacaqdır;

638 Müqavilənin xarakterindən asılı olaraq onun başa çatdırılması kimi aşağıdakılardan tanınır:

- görülmüş işlər haqqında hesabatda;
- görülmüş işlər haqqında hesabatlar, hesabatların tərtib olunma tarixinə xidmətlərin ümumi həcmində nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi, hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
- hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
- avans şəklində daxil olan pul vəsaitləri;
- hesabatın tərtib olunma tarixinə xidmətlərin ümumi həcmində nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi;

639 Gəlir – bu deməkdir:

- ƏDV və satış vergisi daxil edilmədən şirkətin mütəmadi gəlirləri;
- bütün cavablar düzdür;
- şirkətin adı fəaliyyət prosesində iqtisadi faydalarnın daxil olması, hansı ki, kapitalın artmasına götərib çıxarıır;
- şirkət tərəfindən edilən istənilən ticarət və topdansatış güzəştəri nəzərə alınmaqla alınmış, yaxud gözlənilən əvəzətmənin ədalətli dəyəri ilə qiymətləndirilən ümumi daxil olmalar;
- səhmdarların qoyuluşları ilə əlaqədar olmayan adı fəaliyyət növündə ümumi iqtisadi faydalarnın daxil olması;

640 Hansı hallarda xidmətlərin göstərilməsindən əldə olunan gəlir tanınır.

- əməliyyatın hesabat tarixinə olan yekunlaşma səviyyəsindən asılı olaraq;
- heç bir cavab düz deyil;
- əməliyyatın tam yekunlaşdırıldıqdan sonra;
- bankda olan hesablaşma hesabına daxil edildikdən sonra;
- müqavilənin bağlanma anında;

641 Hansı hallarda malların satışından əldə olunan gəlir tanınır?

- gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;
- sövdələşmə ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimalı olduqda;
- bütün cavablar düzdür;
- müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmədikdə və satılmış mallar üzərində faktiki nəzarəti saxlamadıqda;
- mallara sahib olma üzrə əhəmiyyətli risklər və üstünlüklər malsatandan malalana keçdiqdə;

642 Valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri” subhesabı)
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), 611 “Sair əməliyyat gəlirləri”
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 221 “Kassa”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Düzgün cavab yoxdur.

643 Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”
- Düzgün cavab yoxdur.
- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı) - Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 222 “Yolda olan pul köçürmələri” - Dt 731 “Sair əməliyyat xərcləri”,
- Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 222 “Yolda olan pul köçürmələri”
- Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt “Bank hesablaşma hesabı” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)

644 İxrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur əməliyyatına düzgün yazılış verin:

- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 217 “Digər qısamüddətli debitor borcları”
- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Bütün cavablar düzdür
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 221 “Kassa”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”

645 Malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

- Dt 504 “Qısamüddətli borclar”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt “Digər qısamüddətli öhdəliklər”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 531 “Malsatan və podratçılar qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 512 “Qısamüddətli zəmanət öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”

646 İşçilərə əmək haqqının plastik kartla ödənilməsi hansı yazılışla əks etdirilir?

- Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Düzgün cavab yoxdur
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”

647 Xarici valyutanın alınması mühasibat uçotu hesablarında hansı yazılışla əks etdirilir?

- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 221 “Kassa”
- Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 221 “Kassa”
- Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”

648 Satılmış məhsula, işə, xidmətlərə görə əldə olunan pul vəsaitinin müəssisə kassasına daxil olması zamanı hansı mühasibat yazılışı verilir?

- Dt 221 “Kassa”, Kt 204 “Hazır məhsul”
- Dt 221 “Kassa”, Kt 661 “Sair əməliyyat gəlirləri”
- Düzgün cavab yoxdur
- Dt 531 “Malsatan və podratçılar qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”
- Dt 221 “Kassa”, Kt 601 “Satış”

649 Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasından verilməsi hansı ilkin sənədlə rəsmiləşdirilir?

- Kassa məxaric orderi
- Düzgün cavab yoxdur
- Məxaric qaiməsi
- Kassa mədaxil orderi
- Avans hesabatı

650 Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasına daxil olması hansı ilkin sənədlə rəsmiləşdirilir?

- Düzgün cavab yoxdur
- Qəbul aktı
- Mədaxil qaiməsi
- Avans hesabatı
- Kassa mədaxil orderi

651 801 №-li “Ümumi mənfəət (zərər)” sintetik hesabı üçün aşağıdakılardan hansılar

- Bu hesabının debetində xərclərin, kreditində isə gəlirlərin məbləği və bunlarla yanaşı, kredit qalığında mənfəətin məbləği eks olunur xarakterikdir?
- Bu hesabının debetində gəlirlərin, kreditində isə xərclərin məbləği və bunlarla yanaşı, debet qalığında mənfəətin məbləği eks olunur
- Bu hesabının debetində gəlirlərin, kreditində isə xərclərin məbləği və bunlarla yanaşı, kredit qalığında zərərin məbləği eks olunur
- Bu hesabının debetində gəlirlərin, kreditində isə xərclərin məbləği və bunlarla yanaşı, debet qalığında zərərin məbləği eks olunur
- Bu hesabının debetində gəlirlərin, kreditində isə xərclərin məbləği və bunlarla yanaşı, kredit qalığında mənfəətin məbləği eks olunur

652 İstehsalat sexində sərf edilmiş elektrik enerjisinin məbləği hansı müxabirləşmədə eks etdirilir?

- 202 №-li “İstehsalat məsrəfləri” hesabının debetində və 431 №-li “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları” hesabının kreditində
- 202 №-li “İstehsalat məsrəfləri” hesabının debetində və 223 №-li “Bank hesablaşma hesabları” hesabının kreditində
- 202 №-li “İstehsalat məsrəfləri” hesabının debetində və 538 №-li “Digər qısamüddətli kreditor borcları” hesabının kreditində
- 202 №-li “İstehsalat məsrəfləri” hesabının debetində və 531 №-li “Malsatan və podratçılara qısamüddətli kreditor borcları” hesabının kreditində
- 202 №-li “İstehsalat məsrəfləri” hesabının debetində və 331 №-li “Malsatan və podratçılara digər kreditor borcları” hesabının kreditində

653 Rezidentlərin xarici valyutada əldə etdiyi gəlirlərin hansı hissəsi məcburi satışa təqdim edilməlidir?

- 10%
- 20%
- 30%
- Düzgün cavab yoxdur
- 50%

654 Valyuta hesabındaki pul vəsaitinin manata çevriləməsi hansı tarixə həyata keçirilir?

- AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
- Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə
- Maliyyə hesabatının hazırlanması tarixinə
- Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə
- Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə

655 Hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir əməliyyatı hansı yazılılışa rəsmiyətə salınır:

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”

- Düzgün cavab yoxdur
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 521 “Vergi öhdəlikləri” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”

656 Hansı halda ödəniş tələbnaməsi bank tərəfndən qəbul olunur?

- Yalnız hesablaşma hesabında pul olduğu zaman və bank overdraftının şərtlərinə əsasən
- Yalnız hesablaşma hesabında pul olduğu zaman
- Hesablaşma hesabında və ya açıq kredit xəttində pul vəsaitləri olduğu zaman
- Hesablaşma hesabında pulun olub-olmamasından asılı olmayaraq
- Bank overdraftının şərtlərinə əsasən

657 Aşağıdakılardan hansı nağdsız hesablaşmalara aiiddir?

- Çeklər, inkasso üzrə, ödəniş tələbnaməsi ilə
- Ödəniş tələbnaməsi ilə
- Çeklər
- Veksellər
- İnkasso üzrə

658 İnkassator vasitəsilə gəlirin banka təhvil verilməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Bütün cavablar düzdür.
- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 221 “Kassa”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 221 “Kassa”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”

659 Təsisçi-fiziki şəxslərdən alınmış müəssisə səhmlərinin nağd ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 221 “Kassa”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 221 “Kassa”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 221 “Kassa”

660 Müəssisənin təsisçi-işçilərinə kassadan dividendlər ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”
- Düzgün cavab yoxdur
- Dt 537 “Faizlər üzrə qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”
- Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”

661 Aşağıdakılardan hansı kassa kitabının doldurulması üçün əsas ola bilər?

- Kassa məxaric orderi
- Kassa mədaxil orderi
- Təhtəhesab şəxslərin avans hesabatı
- Kassa mədaxil və məxaric orderləri
- Ezamiyyət xərcləri üçün kassadan təhtəl hesab məbləğin verliməsi üçün ərizə

662 Müəssisə tərəfindən çeklə bankdan alınan pul vəsaiti hara xərcələnir?

- Dəftərxana ləvazimatlarının alınmasına
- Təyin olunmuş məbləğ limitində malsatan və podratçılarla hesablaşmalara

- Əmək haqqının və müvəqqəti əmək qabiliyyətini ödəmək üçün müavinətin ödənilməsinə
- Kommunal xərclərin ödənilməsinə
- Təsərrüfat avadanlığının alınmasına

663 Cari il üçün kassanın təsdiq olunmuş qalıq limiti olmadığı halda:

- Düzgün cavab yoxdur
- Yeni limit təyin olunana qədər əvvəlkiilin limiti tətbiq olunur
- 10 manat məbləğində limit müəyyən olunur
- Limit tətbiq etməmək ixtiyarı var
- Kassa qalığınnın limiti sıfır hesab olunmalıdır

664 Müəssisənin bir neçə hesablaşma hesabı olduğu zaman kassa qalığınnın limiti necə təyin olunur?

- Hesab açılmış hər bank ilə ayrılıqda
- Müəssisə və bank arasında bağlanmış kredit müqaviləsinə əsasən
- Düzgün cavab yoxdur
- Xidmət edən banklardan hər biri ilə, onların vasitəsilə aparılan hesablaşmaların payına uyğun olaraq
- Müəssisənin qərarından asılı olaraq ona xidmət edən banklardan biri tərəfindən

665 Məhsul satışından əldə olunan mənfəət aşağıdakı hesabın kreditində əks etdirilir:

- 611 “Sair əməliyyat gəlirləri”
- 601 “Satış”
- 631 “Maliyyə gəlirləri”
- Bütün cavablar düzdür
- 801 “Ümumi mənfəət (zərər)”

666 Mal satışından əldə olunan mənfəət hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir?

- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 701 “Satışın maya dəyəri”, Kt 601 “Satış”
- Dt 601 “Satış”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Dt 601 “Satış”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”

667 Əvvəl ümidsiz borc kimi silinən debitor borcu daxil olması əməliyyati hesablarda belə əks etdirilir:

- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Düzgün cavab yoxdur
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 221 “Kassa”, Kt 222 “Yolda olan pul köçürmələri”

668 Alıcılardan alınmış, istifadə olunmamış avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”
- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 801 “Ümumi mənfəət (zərər)”

669 Alıcıya verilmiş avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

- Bütün cavablar düzdür
- Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qısamüddətli avanslar"

670 Məhsul satışından olan zərər mühasibat uçotu hesablarında əks etdirilir:

- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 601 "Satış"
- Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 601 "Satış"
- Dt 701 "Satışın maya dəyəri", Kt 601 "Satış"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"

671 Ümidsiz debitor borcunun silinməsindən olan zərər hesablarda aşağıdakı kimi əks etdirilir:

- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 217 "Digər qısamüddətli debitor borcları"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 217 "Digər qısamüddətli debitor borcları"
- Düzgün cavab yoxdur.

672 Malsatana çatmalı olan cərimə məbləği hesablanıb:

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 545 "Digər qısamüddətli öhdəliklər"
- Düzgün cavab yoxdur.
- Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

673 Müəssisənin sərvətcəməndə qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmala aparılır:

- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat" - Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

674 Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfi məzənnə fərqi əks etdirilib:

- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

675 Gömrük rejiminin pozulmasına görə gömrük orqanlarının sanksiyaları üzrə cari ödəniş məbləği hesablanıb:

- Düzgün cavab yoxdur.
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 545 "Digər qısamüddətli öhdəliklər"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 545 "Digər qısamüddətli öhdəliklər" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 545 "Digər qısamüddətli öhdəliklər"

676 Sosial müdafiə fonduna ödəniş müddətinə riayət edilməməsi və gizlədilməsinə görə akt üzrə məbləğ hesablanıb:

- Dt 341 “Hesabat dövrünün xalis mənfəeti (zərəri)”, Kt 522 “Sosial siğorta və təminat üzrə öhdəliklər”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 522 “Sosial siğorta və təminat üzrə öhdəliklər”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 522 “Sosial siğorta və təminat üzrə öhdəliklər”, Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Bütün cavablar düzdür

677 Səhmlərin satışından əldə olunan mənfəətin silinməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- Bütün cavablar düzdür
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 631 “Maliyyə gəlirləri”
- Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

678 Başqa müəssisələrə irəli sürülen cərimə məbləği üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 435 “Digər uzunmüddətli kreditor borcları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Bütün cavablar düzdür

679 Xarici malsatanlardan alınmış quraşdırılması avadanlıqlar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:

- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”
- Dt 531 “Malsatan və podratçılar qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 531 “Malsatan və podratçılar qısamüddətli kreditor borcları”, Dt 431 “Malsatan və podratçıların uzunmüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 217 “Digər qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 435 “Digər uzunmüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”

680 Mal ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- Dt 205 “Mallar”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 205 “Mallar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 205 “Mallar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 205 “Mallar”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 205 “Mallar”, Kt 601 “Satış” (601-1 “Malların satışı” subhesabı)

681 Hazır məhsul ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- Dt 204 “Hazır məhsul”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 204 “Hazır məhsul”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 204 “Hazır məhsul”, Kt 202 “İstehsal ehtiyatları”
- Dt 204 “Hazır məhsul”, Kt 342 “Mühasibat uçotu siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (zərər) üzrə düzəlişlər”
- Dt 204 “Hazır məhsul”, Kt 801 “Ümumi mənfəət (zərər)”

682 Materialların yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında ağışadakı kimi əks etdirilir:

- Dt 201 “Material ehtiyatları”, Kt 202 “İstehsal ehtiyatları”
- Dt 201 “Material ehtiyatları”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Dt 201 “Material ehtiyatları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 201 “Material ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 207 “Digər ehtiyatlar”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”

683 İddia müddətinin keçməsi ilə əlaqədar olaraq kreditor borcu silinmişdir:

- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, 538 “Digər qısamüddətli kreditor borcları”
- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

684 Materialların inventarizasiyası zamanı aşkar olunan artıqgəlmələr mühasibat uçotu hesablarında əks etdirilmişdir:

- Dt 201 “Material ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 217 “Digər qısamüddətli debitor borcları”, Kt 201 “Material ehtiyatları”
- Dt 201 “Material ehtiyatları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 202 “İstehsal ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”

685 İntellektual mülkiyyət hüququnun satışından əldə olunan mənfəət aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

- Düzgün cavab yoxdur
- Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 601 “Satış”, Kt 701 “Satışın maya dəyəri”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

686 əsas əməliyyat fəaliyyətindən mənfəət ağışadakılardan hesabına formalaşır:

- Mal satışı
- Məhsul (iş, xidmət) satışı
- Əməliyyat icarəsi
- Bütün cavablar düzdür
- Royalti

687 Müəssisədə kassirin təqsiri üzündən kassada pul vəsaitinin əskik gəlmişdir. Bu zaman hansı mühasibat yazılışı verilir?

- Dt 721 “İnzibati xərclər”, Kt 221 “Kassa”
- Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, Kt 221 “Kassa”
- Dt 213 “Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları”, Kt 221 “Kassa”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 221 “Kassa”
- Dt 217 “Sair debitor borcları”, Kt 221 “Kassa”

688 Açıq akkreditiv məbləğinin istifadə olunması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- Bütün cavablar düzdür
- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”

- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”
- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 223 “Bank hesablaşma hesabları”

689 Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması mühasibat uçotunda necə əks etdirilir?

- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı) - Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 222 “Yolda olan pul köçürmələri” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)
- Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”
- Düzgün cavab yoxdur
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 222 “Yolda olan pul köçürmələri”
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt “Bank hesablaşma hesabı” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)

690 Müəssisədə ixrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur. Bu əməliyyata düzgün mühasibat yazılışı verin:

- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 217 “Digər qısamüddətli debitor borcları”
- Dt 221 “Kassa”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Bütün cavablar düzdür

691 Müəssisə tərəfindən valyuta hesabındaki pul vəsaitinin manata çevriləməsi hansı tarixə həyata keçirilir?

- Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
- Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə
- Maliyyə hesabatının hazırlanması tarixinə
- Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə
- AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə

692 Müəssisədə valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat uçotunda necə əks etdirilir?

- Düzgün cavab yoxdur.
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), 611 “Sair əməliyyat gəlirləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri” subhesabı)
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 221 “Kassa”, Kt 801 “Ümumi mənfəət (zərər)”

693 Müəssisənin xarici təsisçisi tərəfindən nizamnamə kapitalına qoyuluş məbləği daxil olmuşdur. Bu əməliyyata mühasibat yazılışı verin:

- Dt 221 “Kassa”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

694 Müəssisəyə malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə uçota alınır:

- Dt 504 “Qısamüddətli borclar”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 512 “Qısamüddətli zəmanət öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”

- Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt “Digər qısamüddətli öhdəliklər”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”

695 Müəssisədə hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir. Bu əməliyyatı hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Düzgün cavab yoxdur
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 521 “Vergi öhdəlikləri” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”

696 Müəssisə tərəfindən alıcıdan əvvəlcə hesablaşma hesabına alınmış qısamüddətli avansın qaytarılması hesablarda aşağıdakı kimi əks etdirilir:

- Düzgün cavab yoxdur
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 538 “Digər qısamüddətli kreditor borcları” – Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 543 “Alınmış qısamüddətli avanslar” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 521 “Vergi öhdəlikləri” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 543 “Alınmış qısamüddətli avanslar”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 543 “Alınmış qısamüddətli avanslar” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”

697 Müəssisədə işçilərə əmək haqqının plastik kartla ödənilməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Düzgün cavab yoxdur
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 533 “Öməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”

698 Müəssisə tərəfindən xarici valyutanın alınması mühasibat uçotu hesablarında aşağıdak mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 221 “Kassa”
- Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 221 “Kassa”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)

699 Materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib:

- Düzgün cavab yoxdur
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

700 Torpaq, tikili və avadanlıqların satışından zərər əks etdirilib:

- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”

701 İstiqrazların satınalma və nominal qiymətləri arasındaki müsbət fərqlərin illik məbləği əks etdirilmişdir:

- Dt 232 “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 232 “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Düzgün cavab yoxdur.
- Dt 232 “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 232 “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

702 Xarici malsatanlardan alınmış materiallar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat üçötü hesablarında aşağıdakı kimi əks etdirilir:

- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Düzgün cavab yoxdur
- Dt 435 “Digər uzunmüddətli kreditor borcları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 631 “Maliyyə gəlirləri”

703 Müstəqil balansa malik bölmələrlə xarici valyuta ilə hesablaşmalar zamanı manatın xarici valyutaya nisbətən məzənnəsinin dəyişilməsi nəticəsində yaranmış müsbət məzənnə fərqləri aşağıdakı yazılışla əks etdirilir:

- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 212 “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 217 “Digər qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 212 “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 212 “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

704 əvvəl geri satın alınmış səhmlərin satış dəyərinin onların alış dəyərini üstələməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- Bütün cavablar düzdür
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

705 Açıq bazarda tədavül edən səhmlərin cari dəyərə qədər qiymətlərinin qaldırılması hansı yazılışla rəsmiyətə salınır?

- Bütün cavablar düzdür.
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Dt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, Kt 601 “Satış” – Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Dt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

706 Fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün yaradılmış xeyriyyə fondunun hesabına pul vəsaitinin köçürülməsi mühasibat hesablarında əks etdirilmişdir:

- Düzgün cavab yoxdur.
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”